

2812_Az_Q2017_Yekun imtahan testinin sualları

Fənn : 2812 Qeyri-ərzaq mallarının kriminal ekspertizası

1 Ekspertlə sifarişçinin münasibəti hansı mərhələdə təyin olunur?

- ☐ yekun mərhələ
- ☒ hazırlıq mərhələsi
- ☐ nəticə
- ☐ qərar
- ☐ əsas mərhələ

2 Malların keyfiyyəti yüngül nöqsanlarla aşağı enərsə, bu mallar necə adlanır?

- ☐ keyfiyyətsiz
- ☒ şərti yararlı
- ☐ təhlükəli
- ☐ miqdarın dəyişilməsi
- ☐ satışdan çıxarılır

3 Sənəd ekspertizasının nəticələri nədən asılıdır?

- ☐ informasiya dəqiqliyindən
- ☒ ekspertin səriştəliliyindən
- ☐ ekspertin stajından
- ☐ cihazdan
- ☐ ekspertin obyektivliyindən

4 Köhnəlmiş sənədlərdən istifadə edilməsi nə ilə nəticələnir?

- ☐ aktın ləğvi
- ☒ qərarın ləğvi ilə
- ☐ protokolun ləğvi
- ☐ təhlilin ləğvi
- ☐ nəticənin ləğvi

5 Sənəd ekspertizasının nəticələri nədən asılıdır?

- ☐ ekspertin obyektivliyindən
- ☐ ekspertin stajından
- ☒ ekspertin səriştəliyindən
- ☐ cihazdan
- ☐ informasiya dəqiqliyindən

6 Malların keyfiyyəti az nöqsanlarla aşağı enərsə, bu mallar necə adlanır?

- ☐ təhlükəli
- ☒ şərti yararlı
- ☐ keyfiyyətsiz
- ☐ satışdan çıxarılır
- ☐ miqdarın dəyişilməsi

7 Sübut etmənin üçüncü halında nə göstərilir?

- ☐ heç bir şey göstərilir
- ☒ istintaqın gedişində material və əşyalar aşkar edilərək götürülür
- ☐ istintaqın gedişində material və əşyalar aşkar edilmir
- ☐ istintaqın gedişində material və əşyalar götürülmür
- ☐ sənədlər götürülür

8 İstintaqın gedişi zamanı sübut etmənin birinci halında nə göstərilir?

- ☐ heç bir şey göstərilir
- ☒ protokolda göstərilmiş məmulatlar
- ☐ protokolda göstərilməmiş məmulatlar
- ☐ işə aidiyyəti olmayan məmulatlar
- ☐ istintaqdan kənar məmulatlar

9 Cinayət sferasına qurşanmış şəxslərin professional məşğuliyyətinin xarakteri haqqında informasiyanı necə təyin etmək olar?

- ☐ siqaretindəki barmaq izlərindən
- ☒ bədən üzərindəki vasitələrin izindən
- ☐ barmaq izlərindən
- ☐ bu qeyri – mümkündür
- ☐ ayaq izlərindən

10 Məmulatların xassələrinin tədqiqi nəyə kömək edir?

- ☒ zərərçəkənin bəzi əlamətlərinin müəyyən edilməsinə
- ☐ şahidlərin müəyyən edilməsinə
- ☐ ekspertlərin bilik səviyyəsinin müəyyən edilməsinə
- ☐ ekspertlərin səriştəliyinin müəyyən edilməsinə
- ☐ heç nəyə kömək etmir

11 Məmulatların xassələrinin tədqiqi nəyə kömək edir?

- ☐ heç nəyə kömək etmir
- ☐ şahidlərin müəyyən edilməsinə
- ☐ ekspertlərin səriştəliyinin üzə çıxmasına
- ☐ ekspertlərin bilik səviyyəsinin müəyyən edilməsinə
- ☒ cinayətin subyektinin müəyyən edilməsinə

12 Təkrar ekspertizanın nəticəsinin qiymətləndirilməsinin xüsusiyyəti nədən ibarətdir?

- ☐ təhlilin aparılmamasından
- ☐ əlavə ekspertizanın nəticəsinin təhlilindən
- ☒ birinci və təkrar ekspertizanın nəticəsinin müqayisəli təhlilindən
- ☐ birinci ekspertizanın nəticəsinin təhlilindən
- ☐ təkrar ekspertizanın nəticəsinin təhlilindən

13 Ehtimaldan istifadə etmək problemi nə vaxt aradan qaldırılır?

- ☐ həqiqi bilkilərdən istifadə edilmədikdə
- ☒ ehtimaldan həqiqi biliklərə keçid vaxtı
- ☐ bu problem heç vaxt aradan qaldırıla bilməz
- ☐ ekspertizanın nəticəsi qeyri – real olduqda
- ☐ ekspertin fikri qeyri – obyektiv olduqda

14 Müstəntiq birinci nəticədən razı qalmadığını necə göstərməlidir?

- ☐ rəsmiyyətə yer verməməlidir
- ☒ izah edərək rəsmiləşdirməlidir
- ☐ təlimata əsaslandırmmamalıdır
- ☐ izahın verməməlidir
- ☐ şifahi izah etməlidir

15 Ekspertizanın nəticəsi ehtimal formasında qiymətləndirilərsə nə baş verə bilər?

- ☐ heç nə baş verə bilməz
- ☒ işdə problemlər yarana bilər
- ☐ istintaq problemsiz keçər
- ☐ tədqiqatın nəticəsinə şübhə yaranmaz
- ☐ ilkin tədqiqatın nəticələri müəyyən şübhə doğurar

16 Ekspertizanın nəticəsi hansı formada qiymətləndirilərsə, işdə problemlər yarana bilər?

- ☐ obyektiv formada
- ☒ ehtimal formada
- ☐ heç bir formada
- ☐ dəqiq formada
- ☐ subyektiv formada

17 Göstərilənlərdən hansı ittiham aktında öz əksini tam tapmalıdır?

- ☐ ekspert rəyinin qısa məzmunu
- ☒ ekspert rəyinin qiymətləndirilməsinin nəticələri
- ☐ bunlardan heç biri
- ☐ ekspertlər haqqında məlumatlar
- ☐ ekspert rəyinin müdiriyyət tərəfindən tam təsdiqi

18 Ekspert rəyinin qiymətləndirilməsinin nəticələri hansı sənəddə öz əksini tam tapmalıdır?

- ☐ sərəncamda
- ☐ qərarla
- ☐ nümunə götürülməsi aktında
- ☒ ittiham aktında
- ☐ müqavilədə

19 Rəyin qiymətləndirilməsində nə xüsusi yer tutur?

- ☐ müstəntiqin fikri
- ☒ faktın mümkünlüyü haqqında nəticə
- ☐ nəticənin həcmi
- ☐ nəticənin xarakteri – məzmunu
- ☐ ekspertin fikri

20 Tətbiqi riyaziyyat metodu kriminal ekspertizada nə vaxt tətbiq edilir?

- ☐ tətbiq edilmir
- ☐ qablaşdırmanı açarkən
- ☒ nəticədəki ehtimallığın dərəcəsini təyin edərkən
- ☐ tədqiqat apararkən
- ☐ malları qablaşdırarkən

21 Kriminalistikada tədqiqatın nəticəsindəki ehtimallığın dərəcəsini təyin etmək üçün hansı metoddan istifadə edilir?

- ☐ heç bir metoddan
- ☒ tətbiqi riyaziyyat metodundan
- ☐ ehtimal nəzəriyyəsindən
- ☐ integral metodundan
- ☐ həndəsi metoddan

22 Ekspertizanın qiymətləndirilməsində ehtimal məlumatın istintaqın hansı hissəsində müəyyən qədər xeyri vardır?

- ☐ istintaq qurtardıqdan sonra
- ☒ istintaqın əvvəlində
- ☐ istintaqın ortasında
- ☐ istintaqın gedişatında
- ☐ istintaqın sonunda

23 Yandırma yolu ilə hansı məhvəvilə aparılır?

- ☐ mexaniki
- ☐ texnoloji
- ☐ optiki
- ☐ kimyəvi
- ☒ termiki

24 Malları məhv edərkən ətraf mühitə zərərli təsirlərin yayılması hansı çirklənməyə aiddir?

- ☐ texnoloji
- ☐ bioloji
- ☒ Utilizasiya
- ☐ elektromaqnit
- ☐ kimyəvi

25 Nəqliyyat vasitələri hansı çirklənmə yaradır?

- ☐ elektromaqnit
- ☒ akustik
- ☐ bioloji
- ☐ kimyəvi
- ☐ istilik

26 Verilən mal qruplarından hansı silinir və məhv olunur?

- ☐ məişət malları
- ☒ xarab olmuş mallar
- ☐ ərzaq malları
- ☐ inşaat malları
- ☐ köhnəlmiş mallar

27 Verilənlərdən hansı bioloji çirkləndiricilərə aiddir?

- ☐ kimyəvi metodlar
- ☒ gəmiricilərin ətraf mühitə təsiri
- ☐ dezinfeksiya

- ☐ ağartma
- ☐ kükürlə emal

28 Verilənlərdən hansı avadanlığın istismarı zamanı əmələ gələn çirklənmələrə aiddir?

- ☐ yalnız kimyəvi
- ☒ kimyəvi, elektromaqnit, akustik, istilik
- ☐ istilik
- ☐ akustik
- ☐ elektromaqnit

29 Malların istehsalının müxtəlif mərhələlərində ətraf mühitə yayılan çirkləndiricilər hansılardır?

- ☐ fiziki
- ☒ texnoloji
- ☐ kimyəvi
- ☐ radiaktiv
- ☐ bioloji

30 Məişət elektirik malları hansı çirklənmələri yaradır?

- ☐ fiziki
- ☐ istismar
- ☐ texnoloji
- ☒ elektromaqnit
- ☐ bioloji

31 Keyfiyyətsiz malların termik üsulu ilə məhv zamanı hansı çirkləndiricilər əmələ gəlir?

- ☐ mikrobioloji
- ☒ intensiv istilik
- ☐ akustik
- ☐ bioloji
- ☐ kimyəvi

32 əgər ekspert kifayət qədər iş təcrübəsinə malik deyilsə, onda?

- ☐ ixtisaslaşdırılmış kurslarda öz bilik və bacarıqlarını artırılmalıdır
- ☐ təcrübə yığana qədər biliklərini artırılmalıdır
- ☒ onu əvvəlcə daha təcrübəli ekspertlər də qrupa daxil etmək lazımdır
- ☐ müəyyən müddət onu ekspert qrupundan kənarlaşdırmaq lazımdır
- ☐ ekspertizanın aparılması üçün ekspert sifariş ilə əlaqə yaratmalıdır

33 Nə zaman məhsulun məhv olunması tövsiyyə olunur?

- ☐ satışa buraxılanda
- ☒ məhsul keyfiyyətsiz olarsa
- ☐ məhsul standart tələblərə cavab verərsə
- ☐ məhsul çox keyfiyyətli olanda
- ☐ xaricə ixrac edilməsi nəzərdə tutulanda

34 Tullantıya kimyəvi birləşmələrin təsiri üsulu ilə hansı məhvəlmə həyata keçirilir?

- ☐ texnoloji
- ☒ kimyəvi
- ☐ mexaniki

- ☐ termiki
- ☐ optiki

35 Verilmiş mal qruplarından hansı istilik çirklənmələri yaradır?

- ☒ qızdırıcı cihazlar
- ☐ toxuculuq malları
- ☐ xəz malları
- ☐ inşaat malları
- ☐ kompyuterlər

36 İstehlakçılar tərəfindən malın istismarı zamanı ətraf mühitə zərərli təsir göstərən çirkləndiricilər hansı qrup çirkləndiricilərə aiddir?

- ☐ bioloji
- ☐ texnoloji
- ☐ kimyəvi
- ☐ fiziki
- ☒ istismar

37 Kompyuterlər hansı çirklənməni yaradır?

- ☐ akustik
- ☐ texnoloji
- ☒ elektromaqnit
- ☐ kimyəvi
- ☐ bioloji

38 Malların istehsalı və istismarı zamanı hansı çirkləndiricilər yaranır?

- ☐ maye
- ☒ qazaoxşar
- ☐ həm bərk, həm maye
- ☐ kristalilik
- ☐ bərk

39 ətraf mühitə zərərli təsir edən çirkləndiricilərə aşağıdakılardan hansı aiddir?

- ☐ akustik
- ☒ elektromaqnit
- ☐ bioloji
- ☐ kimyəvi
- ☐ mikrobioloji

40 İstismar çirklənmələri nədir?

- ☐ qablaşdırma zamanı yaranan zərərli təsir
- ☒ istehlakçılar tərəfindən malın istismarı zamanı ətraf mühitə göstərilən zərərli təsir
- ☐ saxlanma zamanı yaranan zərərli təsir
- ☐ daşınma zamanı yaranan zərərli təsir
- ☐ markalama zamanı yaranan zərərli təsir

41 Tədqiqatın nəticəsindən asılı olaraq ekspertin rəyi necə ola bilər?

- ☐ yalnız mənfə
- ☒ müsbət və mənfə

- ☐ çox mürəkkəb
- ☐ qeyri – müstəqil
- ☐ yalnız müsbət

42 Hansı qanunun tətbiq edilməsi Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2000 – ci il tarixli fərmanında öz əksini tapmışdır?

- ☐ “Əhalinin sosial təminatı haqqında” qanun
- ☒ “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanun
- ☐ “İnventarizasiya haqqında” qanun
- ☐ “İpoteka haqqında” qanun
- ☐ “Əlillərin sosial təminatı haqqında” qanun

43 Ekspertiza fəaliyyətində vəzifəli şəxslər hansı qanunun maddələrinin pozulmasına görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar?

- ☐ “İpoteka haqqında” qanun
- ☐ “İnventarizasiya haqqında” qanun
- ☐ “Əhalinin sosial təminatı haqqında” qanun
- ☒ “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanun
- ☐ “Əlillərin sosial təminatı haqqında” qanun

44 Malın çəkisinin təbii proseslər nəticəsində azalması necə adlanır?

- ☐ həcmə azalması
- ☒ təbii itki
- ☐ süni itki
- ☐ süni dəyişiklik
- ☐ kütlənin azalması

45 Tədqiqatın nəticəsindən asılı olaraq ekspertin rəyi necə ola bilər?

- ☐ ekspert rəy vermir
- ☐ çox qısa
- ☒ müsbət
- ☐ mürəkkəb
- ☐ qeyri – müstəqil

46 Tədqiqatın nəticəsindən asılı olaraq ekspertin rəyi necə ola bilər?

- ☐ ekspert rəy vermir
- ☒ mənfə
- ☐ mürəkkəb
- ☐ qeyri – müstəqil
- ☐ çox qısa

47 Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında qanun neçə maddədən ibarətdir?

- ☐ 25
- ☒ 43
- ☐ 40
- ☐ 39
- ☐ 35

48 Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında qanun nə vaxt qəbul edilmişdir?

- ☐ 2005 – ci ildə
- ☐ 15 oktyabr 2001 – ci ildə
- ☐ 2000 – ci ildə
- ☐ 2002 – ci ildə
- ☒ 18 noyabr 1999 – cu ildə

49 Kimyəvi çirkləndiricilər hansılardır?

- ☐ mikroorqanizmlərin zərərli təsiri
- ☐ zərərli təsirlər
- ☒ kimyəvi birləşmələrin zərərli təsiri
- ☐ fiziki birləşmələrin zərərli təsiri
- ☐ bioloji birləşmələrin zərərli təsiri

50 Hansı mallar təkrar sənaye emalına məruz qalır?

- ☐ xarab mallar
- ☒ texnoloji
- ☐ nöqsanın düzəldilməsi mümkün olmayan mallar
- ☐ keyfiyyətsiz mallar
- ☐ yayılmış nöqsanlı mallar

51 Hansı mallar təkrar sənaye emalından keçirilir?

- ☐ çürümüş mallar
- ☐ nöqsanı aradan qaldırılması mümkün olmayan mallar
- ☒ qeyri-standart mallar
- ☐ xarab olmuş mallar
- ☐ keyfiyyətsiz mallar

52 əmtəəşünas – ekspert qarşında qoyulan suallar hansı xarakterdə olmamalıdır?

- ☐ ekspertə istənilən sual verilə bilər
- ☐ sosioloji
- ☐ statistik
- ☐ genetik
- ☒ hüquqi

53 Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında qanunun pozulmasına görə kimlər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar?

- ☐ yalnız mühasiblər
- ☐ yalnız əmtəəşünaslar
- ☒ vəzifəli şəxslər
- ☐ yalnız ekspertlər
- ☐ yalnız laborantlar

54 Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında Azərbaycan Respublikasının qanunun tətbiq edilməsi hansı fərmanda öz əksini tapmışdır?

- ☐ Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2000 – ci il tarixli fərmanı
- ☒ Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2000 – ci il tarixli fərmanı
- ☐ Azərbaycan Respublikası Prezidentinin 30 mart 2001 – ci il tarixli fərmanı
- ☐ Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2001 – ci il tarixli fərmanı
- ☐ Azərbaycan Respublikası Prezidentinin 15 mart 2001 – ci il tarixli fərmanı

55 Məcburi və könüllü sertifikatlaşdırma sistemlərinin yaradılmasında əsas məqsəd nədir?

- ☐ Məhsul və xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, onların daxili və xarici bazara çıxmasına şərait yaradılmasından ibarətdir.
- ☒ Məhsul və xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, onların daxili və xarici bazarda rəqabət qabiliyyətinin yüksəldilməsindən ibarətdir.
- ☐ Məhsul və xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, onların daxili bazarda rəqabət qabiliyyətinin yüksəldilməsindən ibarətdir.
- ☐ Məhsul və xidmətlərin kəmiyyətinin yaxşılaşdırılması, onların daxili və xarici bazarda rəqabət qabiliyyətinin yüksəldilməsindən ibarətdir.
- ☐ Məhsul və xidmətlərin keyfiyyətinin və kəmiyyətinin yaxşılaşdırılması, onların daxili və xarici bazarda rəqabət qabiliyyətinin yüksəldilməsindən ibarətdir.

56 Utilizasiya çirklənmələri nədir?

- ☐ markalanma zamanı yaranan çirklənmə
- ☒ malları məhv edərək ətraf mühitə zərərli təsirlərin yayılması
- ☐ saxlanma zamanı yaranan çirklənmə
- ☐ daşınma zamanı yaranan çirklənmə
- ☐ qablaşdırma zamanı yaranan çirklənmə

57 Xarab olmuş mal ilə necə davranılır?

- ☐ yalnız silinir
- ☒ silinir və məhv edilir
- ☐ torpağa basdırılır
- ☐ yandırılır
- ☐ yalnız məhv edilir

58 Satışdan əvvəl çirklənmələr nədir?

- ☐ yalnız saxlanma zamanı yaranan çirklənmələr
- ☒ malların saxlanması, daşınması və satışa hazırlıq zamanı yaranan çirklənmələr
- ☐ yalnız qablaşdırma zamanı yaranan çirklənmələr
- ☐ yalnız satışa hazırlıq zamanı yaranan çirklənmələr
- ☐ yalnız daşınma zamanı yaranan çirklənmələr

59 Təyinatından asılı olaraq ekspertizanın aparılması üçün tətbiq olunan bütün vasitələr neçə qrupa bölünür?

- ☐ 10
- ☒ 2
- ☐ 3
- ☐ 4
- ☐ 5

60 Ekspertiza aktında ümumi hissədən başqa nə əks olunur?

- ☐ keyfiyyət
- ☒ protokol hissə
- ☐ dequstasiya
- ☐ kəmiyyət
- ☐ hazırlıq

61 Ekspertiza keçirilən zaman sifarişçi nə tərtib edir?

- ☐ ərizə

- ☐ akt
- ☒ sifariş
- ☐ qaimə
- ☐ müqavilə

62 Ekspert qrupunun sayının təyin olunmasına təsir göstərən digər amillərdən biri yanlısıdır?

- ☐ ixtisasçıların olma imkanı
- ☒ ekspert qrupunun idarə olunmasının mümkün olması
- ☐ sorğu işinin aparılmasının yol verilən həddi
- ☐ ekspert qrupunun sayı ilə orta qrup xətası arasında vəqsessiya asılılığı üzə çıxarmaq üsulu
- ☐ ekspert qrupu yaradılan təşkilatın imkanları

63 Ekspertiza zamanı son nəticə aşağıdakı variantlardan hansına aiddir?

- ☐ ekspertlərin rəyinə
- ☒ ekspertiza aktına
- ☐ ərizəyə
- ☐ hazırlıq mərhələsinə
- ☐ səsverməyə

64 Ekspertiza aktının sayı necə müəyyən olunur?

- ☒ mal partiyasının sayı aktın sayına bərabər olur
- ☐ nöqsanların sayı
- ☐ standart mallar ilə
- ☐ qeyri-standard mallar ilə
- ☐ təhlükəli mallar ilə

65 Nasaz tərəzilər hansı saxtalaşmaya yol açır?

- ☐ texniki sənəd
- ☐ keyfiyyət saxtalaşması
- ☐ sənəd
- ☐ standart
- ☒ kəmiyyət saxtalaşması

66 Keyfiyyət saxtalaşdırılmasının üsulları hansılardır?

- ☐ tam saxtalaşdırma
- ☐ cüzi saxtalaşdırma
- ☒ əlavələrdən istifadə, növ dəyişmə
- ☐ su əlavə etmə
- ☐ kobud saxtalaşdırma

67 Ekspertizanın çatışmayan informasiyalarla davam etdirilməsi nə ilə nəticələnir?

- ☐ standartın olmaması
- ☒ qeyri-obyektiv qərarların qəbul edilməsinə
- ☐ qərarın mənfi rəylə qarşılanması
- ☐ qərarın şübhə doğurması
- ☐ qərarın subyektivliyi

68 Ekspert göstəricilər nomenklaturasını kimlə razılaşdırmalıdır?

- ☐ əmtəəşünasla

- ☒ sifarişçi ilə
- ☐ mühasiblə
- ☐ baş mühasiblə
- ☐ işçi qrupu ilə

69 Ekspertin məsləhəti nəyə əsaslanır?

- ☐ ekspertin obyektivliyinə
- ☒ ekspertin təcrübəsinə və səriştəliliyinə
- ☐ ekspertin yaşına
- ☐ ekspertin prinsipliliyinə
- ☐ ekspertin təhsilinə

70 Ekspert qərarları elmi cəhətdən əsassız olduqda nə baş verir?

- ☐ qərar rəyə göndərilir
- ☒ qərar ləğv edilir
- ☐ qərar müdafiə olunur
- ☐ qərar əsassız sayılır
- ☐ qərar subyektiv sayılır

71 Aktın yekun qərarını kimlər tərtib edir?

- ☐ işçi qrupu
- ☒ ekspertlər
- ☐ rəhbərlik
- ☐ auditor
- ☐ baş mühasib

72 Ekspertiza aktının əsas hissələrini göstərin.

- ☐ miqdar
- ☐ hazırlıq
- ☐ dequstasiya
- ☒ ümumi
- ☐ keyfiyyət

73 Ekspertizanın məqsəd və vəzifələrini nə təyin edir?

- ☐ xərclər
- ☒ ekspertizanın keçirilməsinin əsasları
- ☐ ərizə
- ☐ ekspertin diplomu
- ☐ akt

74 Ekspertiza aktı blankının birinci səhifəsində nə göstərilir?

- ☐ nisbi rütubət və temperatur
- ☐ işçi qrupunun sayı
- ☒ aktın nömrəsi, tarixi, yeri, ekspertin adı, soyadı
- ☐ nümayəndələrin sayı
- ☐ işçi qrupunun tərkibi

75 Ekspertiza aktı ekspertiza təşkilatına nə vaxt göndərilir?

- ☐ 10 gündən sonra

- ☒ tərtib olunduqdan sonrakı gün
- ☐ 2 gündən sonra
- ☐ 3 gündən sonra
- ☐ 7 gündən sonra

76 Ekspertizanın son rəyi kim tərəfindən sənədləşdirilir?

- ☐ dəvət olunmuş nümayəndə tərəfindən
- ☒ müstəqil ekspert tərəfindən
- ☐ işçi qrupu tərəfindən
- ☐ sifarişçi tərəfindən
- ☐ əmtəəşünas tərəfindən

77 Ekspertiza zamanı ekspertin buraxdığı tipik səhvləri göstərin.

- ☐ rəyə təsdiq edilməsi
- ☐ texniki sənədin olmaması
- ☐ standartdan istifadə edilməməsi
- ☒ yarımçıq qalmış rəy
- ☐ ekspertiza zamanı məsuliyyətsizlik

78 Texnoloji məhvətmə hansı yolla aparılır?

- ☐ parçalamaqla
- ☐ əzməklə
- ☐ tullantıya kimyəvi birləşmə ilə təsir etməklə
- ☒ emal yolu ilə
- ☐ yandırmaqla

79 Kəmiyyət saxtalaşdırılmasının üsulları neçə qrupa bölünür?

- ☐ 6
- ☐ 4
- ☐ 2
- ☒ 3
- ☐ 5

80 Təhlükəsizlik texnikasına əməl edilmədikdə ekspert nə qərar verir?

- ☐ qərar qəbul edilmir
- ☐ informasiyalar tamamlanır
- ☐ sənədlərə baxılır
- ☒ ekspertizaya xitam verilir
- ☐ məsləhət aparılır

81 Məlumatların etibarlı olmaması zamanı ekspert nə etməlidir?

- ☐ təhlillər aparılır
- ☐ qərar verilmir
- ☐ sənədlər yoxlanılır
- ☒ ekspertiza dayandırılır
- ☐ standartla baxılır

82 əsassız ekspertiza aparılması nə ilə nəticələnir?

- ☐ ziddiyyət yaranmasına

- ☐ subyektivliyə
- ☐ ekspertiza zamanı məsuliyyətsizliyə
- ☒ şübhə doğuran qərarların qəbuluna
- ☐ standartlardan istifadə edilməməsinə

83 Ekspertiza zamanı ekspertin buraxdığı tipik səhvləri göstərin.

- ☐ rəyə təsdiq edilməsi
- ☐ texniki sənədin olmaması
- ☐ standartdan istifadə edilməməsi
- ☒ yarımçıq qalmış rəy
- ☐ ekspertiza zamanı məsuliyyətsizlik

84 Ekspert qərarlarının ləğv edilməsi üçün əsas nə sayılır?

- ☐ nöqsansız mallar
- ☐ mal partiyasının çoxluğu
- ☐ standartların olmaması
- ☒ qərarların natamam olması
- ☐ nöqsanlı mallar

85 Ekspertiza aktı neçə hissədən ibarətdir?

- ☐ 2
- ☐ 4
- ☐ 5
- ☐ 1
- ☒ 3

86 Ekspert qiymətləndirilməsi nədir?

- ☐ markalanmanın yoxlanması
- ☐ keyfiyyət yoxlanması
- ☐ malların miqdarının yoxlanması
- ☒ əsas mərhələnin vacib tərkib hissəsidir
- ☐ qablaşdırmanın yoxlanması

87 Sənədlərlə rəftar qaydaları bölməsində nə qeyd olunur?

- ☐ laboratoriyada sınaq aparılan zaman nəzərdə tutulan tədbirlər
- ☐ hər bir işçinin yerində sertifikatlaşdırmanın ayrı-ayrı əməliyyatları üzrə konkret təlimatları
- ☐ sertifikatlaşdırmanın sənədləşdirilmiş aparılma qaydaları
- ☒ sınaq protokolların yeniləşdirilməsi
- ☐ məhsulun nümunələrinin sınaq üçün seçilib götürülməsi qaydalarını

88 Hansı bölmədə firma haqqında məlumatlar verilir?

- ☐ sənədlərlə rəftar
- ☐ Terminlər və təyinlər
- ☐ Personal
- ☒ Laboratoriyanın strukturu və təşkili
- ☐ sınaqlar üçün müqavilə

89 Statistik metodlardan istifadə etmə bölməsinə aiddir?

- ☐ yeni avandanlığın alınması əməyin mühafizəsi və nümunəvi maddələr

- ☐ əməyin mühafizəsi və təhlükəsizlik texnikası
- ☐ avandanlıqların inventar siyahısı
- ☒ sınaq laboratoriyası öz işində keyfiyyət göstəricilərinin statistik analizi geniş tətbiqi
- ☐ Sınaq metodikaları ilə işləməyə

90 Sınaq və təhlil metodları bölməsinə aiddir?

- ☐ əməyin mühafizəsi və təhlükəsizlik texnikası
- ☐ əməyin mühafizəsi və nümunəvi maddələr
- ☐ avandanlıqların inventar siyahısı
- ☒ Sınaq metodikaları ilə işləməyə
- ☐ əməyin mühafizəsi və nümunəvi maddələr

91 Sınaq laboratoriyalarına qoyulan əsas tələblərin funksiyası hansı bənddə düzgün qeyd edilməyib?

- ☐ Qərarlıq-sınaqların aparılması, onların nəticələri üzrə qərarların qəbul edilməsi və sınaq protokolların tərtib olunması zamanı yerinə yetirilən fəaliyyətin prinsipliliyi, düzgünlüyü, obyektivliyi ilə ifadə edilir.
- ☐ Müstəqillik-üçüncü tərəf statusu ilə təyin edilir.
- ☐ Toxunulmazlıq-Sınaq laboratoriyaları və onların işçi personalı sınaq nəticələrinin qiymətləndirilməsi zamanı kommersioniya, maliyyə, inzibati və digər təzyiqlərə məruz qalmırlar
- ☒ Toxunulmazlıq-Sınaq laboratoriyaları və onların işçi personalı sınaq nəticələrinin qiymətləndirilməsi zamanı nəticələri özünün müəyyən etdiyi tarixdə açıqlaya bilər.
- ☐ Texniki sərəşələlik-müvafiq təşkilati və idarəetmə strukturunun, yüksək peşə hazırlıqlı personalın, sınaqlar üçün bina və avadanlığın, sınaq metodlarına və prosedurlar normativ sənədlərin olması ilə xarakterizə olunur.

92 Milli uyğunluq nişanının ölçülərini necə müəyyənləşdirirlər?

- ☐ "Z" baza ölçüsünə
- ☐ "X" baza ölçüsünə
- ☐ "T" baza ölçüsünə
- ☒ "H" baza ölçüsünə
- ☐ "S" baza ölçüsünə

93 Ekspert-auditor hansı şəxslərə deyilir?

- ☐ Sertifikatlaşdırma və digər sahələrdə bir yaxud bir neçə növ işləri aparmaq üçün attestasiyadan keçmiş və hüquq almış şəxsdir.
- ☐ Sertifikatlaşdırma sahəsində bir yaxud bir neçə növ işləri aparmaq üçün attestasiyadan keçmiş şəxsdir.
- ☐ Sertifikatlaşdırma sahəsində yalnız bir növ işləri aparmaq üçün attestasiyadan keçmiş və hüquq almış şəxsdir.
- ☒ Sertifikatlaşdırma sahəsində bir yaxud bir neçə növ işləri aparmaq üçün attestasiyadan keçmiş və hüquq almış şəxsdir.
- ☐ Sertifikatlaşdırma sahəsində bir yaxud bir neçə növ işləri aparmaq üçün lazım olan şəxsdir.

94 Müfəttiş nəzarətinin nəticələri tərtib olunan akt hansı orqanda saxlanılır?

- ☐ Azərbaycan standart
- ☐ Sertifikatlaşdırma üzrə milli orqan
- ☐ Sertifikatlaşdırma üzrə mərkəzi orqan
- ☒ Sertifikatlaşdırma üzrə orqan
- ☐ Sertifikatlaşdırma üzrə mərkəzi şura

95 Ekspertiza zamanı ekspertin buraxdığı tipik səhv hansıdır?

- ☐ rəyin təsdiq edilməsi
- ☐ texniki sənədin olması
- ☐ standartdan istifadə edilməsi
- ☒ tamamlanmamış rəy

☐ tamamlanmış rəy

96 Ekspert qərarları elmi cəhətdən əsassız olduqda nə baş verir?

- ☐ qərar müdafiə olunur
- ☐ qərar subyektiv sayılır
- ☐ qərar rəyə göndərilir
- ☒ qərar ləğv edilir
- ☐ qərar obyektiv sayılır

97 Ölçü vasitələri nasaz olduqda ekspert qərarları necə qiymətləndirilir?

- ☐ keyfiyyətsiz mallar ləğv edilir
- ☐ malların miqdarı dəyişir
- ☐ nöqsanlı mallar ləğv edilir
- ☒ qərar ləğv edilir
- ☐ standart mallar ləğv edilir

98 Ekspert qərarları nə zaman ləğv edilir?

- ☒ qərarlar natamam olduqda
- ☐ standartlar olmadıqda
- ☐ mal partiyası çox olduqda
- ☐ nöqsanlı mallar olduqda
- ☐ nöqsansız mallar olduqda

99 Müxtəlif mal göndərənlərdən məhsul daxil olduqda ekspertiza aktının sayı nə qədər olmalıdır?

- ☐ keyfiyyətsiz malların sayı qədər
- ☐ texnoloji nöqsanlı malların sayı qədər
- ☐ sənədsiz malların sayı qədər
- ☐ tarasız malların sayı qədər
- ☒ mal göndərənlərin sayı qədər

100 Malların saxlanması təmin olunmadıqda ekspert nə etməlidir?

- ☐ standart tələb etməli
- ☐ müqaviləni tələb etməli
- ☒ ekspertizanı dayandırmalı
- ☐ mühasib tələb etməli
- ☐ əmtəəşünas tələb etməli

101 Nəzarət ekspertizası zamanı hansı sənəd tələb olunur?

- ☐ ərizə
- ☒ ilkin ekspertiza aktı
- ☐ qaimə
- ☐ akt
- ☐ sınaq protokolu

102 İlkin ekspertiza aktları hansı növ ekspertizada tələb olunur?

- ☐ yekun ekspertizada
- ☒ təkrar ekspertizada
- ☐ nəzarət ekspertizasında
- ☐ kompleks ekspertizada

☐ son ekspertizada

103 Məhkəmə ekspertizası idarəsinin ekspertlərinə rütbə dərəcələri hansı qaydada verilir?

- ☐ ekspertiza idarəsi rəhbərinin rəyinə əsasən
- ☒ Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada
- ☐ Prosessual Məcəlləyə əsaslanaraq
- ☐ mülki qanunvericiliyə əsasən
- ☐ prokurorluq orqanlarının qərarına əsasən

104 Məhkəmə ekspertizası idarəsinin ekspertlərinə rütbə dərəcələri verilməkdə nə nəzərdə tutulur?

- ☐ miliyyəti
- ☒ tutduğu vəzifə, peşə qabiliyyəti və əmək stajı
- ☐ təhsili
- ☐ dini mənsubiyyəti
- ☐ yaşı

105 Ekspertiza aktında hansı tarix göstərilir?

- ☐ yalnız başlanma tarixi
- ☒ ekspertizanın başlanma və bitmə tarixi
- ☐ yalnız başlanma saati
- ☐ yalnız bitmə saati
- ☐ yalnız bitmə tarixi

106 Ekspertizada tipik səhvlərin buraxılmaması üçün nə etmək lazımdır?

- ☐ ekspertlər protokolla tanış olmalı
- ☐ ekspertlər təlimatlandırılmamalı
- ☐ ekspertlər sənəd toplamalı
- ☒ ekspertlər təlimatlandırılmalı
- ☐ ekspertlər akt tərtib etməli

107 Ekspertizaya göndərilən mal partiyası üzrə ixtisaslaşmayan ekspertləri bu prosesə cəlb etmək olarmı?

- ☐ iş təcrübəsinə əsasən cəlb etmək olar
- ☒ cəlb etmək olmaz
- ☐ cəlb etmək olar
- ☐ attestasiyadan keçirdikdən sonra cəlb etmək olar
- ☐ əsassız şəkildə cəlb etmək olar

108 Kəmiyyət saxtalaşdırması nədir?

- ☐ potensial təhlükəli malın istehsal edilməsi
- ☐ təhlükəli malın istehsal edilməsi
- ☒ istehlakçının çəkiddə, həcmdə, uzunluqda aldadılması
- ☐ sənədsiz malın satışa buraxılması
- ☐ sənədli malın satışa buraxılması

109 Təhlükəsizlik texnikasına əməl edilmədikdə ekspert nə etməlidir?

- ☐ qərar qəbul etməməli
- ☒ ekspertizaya xitam verməli
- ☐ sənədlərə baxmalı

- ☐ informasiyanı tamamlamalı
- ☐ məsləhətlər aparmalı

110 Əsassız ekspertiza aparılması nə ilə nəticələnir?

- ☐ ekspertiza zamanı ziddiyyətin yaranması ilə
- ☒ şübhə doğuran qərarların qəbulu ilə
- ☐ ekspertiza zamanı məsuliyyətsizliklə
- ☐ ekspertiza zamanı subyektivliklə
- ☐ ekspertiza zamanı standartlardan istifadə edilməməklə

111 Ekspertiza zamanı köhnəlmiş sənədlərdən istifadə edilməsi nə ilə nəticələnir?

- ☐ məsuliyyətsizliyə
- ☐ subyektivliyə
- ☐ tipik səhvə
- ☒ qərarın əsaslandırılmamasına
- ☐ ziddiyyətə

112 Keyfiyyəti heç bir tələbə uyğun olmayan mala necə rəftar olunur?

- ☐ istehsalçıya qaytarılır
- ☐ ucuzlaşdırılır
- ☐ satışa göndərilir
- ☒ satışdan götürülür
- ☐ anbara qaytarılır

113 Ekspertiza zamanı köməkçi fəhlələr ayrılmamışsa, ekspert nə etməlidir?

- ☐ qərarlar qəbul edilir
- ☐ informasiya toplanır
- ☐ ekspert bürosuna məlumat verilir
- ☒ ekspertizadan imtina edilir
- ☐ təhlillər aparılır

114 Kəmiyyət saxtalaşdırılmasına qarşı hansı orqanlar mübarizə aparır?

- ☐ inzibati orqanlar
- ☐ polis
- ☐ prokurorluq
- ☒ dövlət metrologiya xidmətləri
- ☐ hüquqi orqanlar

115 Keyfiyyət saxtalaşdırılmasının ən geniş yayılmış tipii necə adlanır?

- ☐ təhlükəli
- ☐ əlavələr qatılmış
- ☐ aşağı sort
- ☒ növ dəyişmə
- ☐ sənədsiz

116 Keyfiyyəti saxtalaşdırılmış mallar neçə növə ayrılır?

- ☐ 6
- ☐ 4
- ☐ 3

- ☒ 2
☐ 5

117 Akt ekspertizasının düzgün tərtib olunmaması hansı hala aid edilir?

- ☐ məlumatın olmaması
☐ informasiyanın olmaması
☐ sənədin olmaması
☒ ekspertin buraxdığı tipik səhv
☐ standartın olmaması

118 Ekspert sınaq laboratoriyalarına nümunələri nə vaxt göndərir?

- ☐ informasiya üçün
☐ standart əsasən
☐ sənədə əsasən
☒ fiziki-kimyəvi göstəricilər lazım olduqda
☐ texniki sənədə əsasən

119 Əmtəə ekspertizasının şifahi aparılması nə ilə nəticələnir?

- ☐ qərarın subyektivliyinə
☐ əsassız qərarın qəbul edilməsinə
☐ qərarın şübhə doğurması
☒ tipik səhvə gətirilməsinə
☐ qərarın səhvinə

120 Ekspert qərarları fəaliyyətdə olmayan sənədlərə istinad edildikdə nə baş verir?

- ☐ qərar subyektiv sayılır
☐ qərar mənfi qiymətləndirilir
☐ qərar şübhəli sayılır
☒ qərar qəbul olunmur
☐ qərar qüvvəyə minmir

121 Ölçü vasitələri nasaz olduqda ekspert qərarları necə qiymətləndirilir?

- ☐ nöqsanlı mallar
☐ keyfiyyətsiz mallar
☐ standart mallar
☐ malların miqdarının dəyişməsi
☒ qərar ləğv edilir

122 Ekspertiza aktının əsas hissəsi nə ilə yekunlaşır?

- ☐ hazırlıq
☐ kəmiyyət
☐ keyfiyyət
☒ yekun qərarı
☐ dequstasiya

123 Yekun aktı neçə hissədən ibarətdir?

- ☐ 6
☐ 4
☐ 2

- ☒ 3
☐ 5

124 Ekspert tədqiqatları hansı metodla keçirilir?

- ☐ vizual
☐ orqanoleptiki
☐ sosioloji üsulla
☒ seçmə üsulu ilə
☐ lamisə üsulu ilə

125 Texniki şərtlərin standartlarının digər standartlardan fərqi nədir?

- ☐ onlar konkret məhsula konkret tələbləri təyin edir
☐ onlar müxtəlif məhsula hərtərəfli tələbləri təyin edir
☐ onlar konkret məhsula konkret tələbləri təyin edir
☒ onlar konkret məhsula hərtərəfli tələbləri təyin edir
☐ onlar müxtəlif məhsula eyni tələbləri təyin edir

126 Texniki şərtlər bölməsinə aşağıdakılardan hansı daxil deyil?

- ☐ İstismar üzrə göstərişlər
☒ köməkçi parametrlər
☐ Texniki tələblər
☐ Komplektlilik
☐ Qəbul qaydaları

127 Aşağıdakılardan hansı yanlıştır?

- ☐ Təhlükəsizlik və Ətraf mühitin mühafizəsi yarım bölməsində qanunvericilik və normativ aktlarla təyin edilən təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin olunmasına yönəldilmiş tələblər şərh olunur.
☐ Qəbul qaydaları məhsulun sertifikatlaşma göstəricilərinin, tərkib hissələrinin, materialların oxşarlığına, onların təmin edilməsi şərtlərinə tələblər verilir.
☐ Texniki tələblər məhsulun texniki göstəriciləri, onların qiymətləri, zəruri halda isə əsas hissələrə və materiallara tələblər verilir.
☒ Təhlükəsizlik və ətraf mühitin mühafizəsi tələbləri standartlaşdırma obyektinin təhlükəsiz vəziyyətini ancaq standartlaşdırma müddətində təyin etməlidir
☐ Sınaq nəzarəti yyarım bölməsində sınaq və nəzarət metodlarına tələblər verilir.

128 Standartın tələblər bölməsinə hansı amillər daxil deyil?

- ☐ Nişanlanma, qablaşdırma
☐ Texniki tələblər
☐ Təhlükəsizlik
☒ Akkreditləşdirmə məcburiyyəti
☐ Qəbul qaydaları

129 Məcburi sertifikatlaşdırma nəyə deyilir?

- ☐ Əhalinin yaşayışını yaxşılaşdıran cəhətlərə yönəldilmiş tələblərə məcburi sertifikatlaşdırma deyilir.
☐ Əhalinin maddi və mənəvi həyatının, ətraf mühitin mühafizəsini təmin etməyə yönəldilmiş tələblərə məhsulun məcburi sertifikatlaşdırması deyilir.
☐ Əhalinin sosial həyatının yaxşılaşmasına yönəldilmiş, sağlamlığını və əmlakını, ətraf mühitin mühafizəsini təmin etməyə yönəldilmiş tələblərə məcburi sertifikatlaşdırma deyilir.
☒ Əhalinin həyatını, sağlamlığını və əmlakını, ətraf mühitin mühafizəsini təmin etməyə yönəldilmiş tələblərə məhsulun məcburi sertifikatlaşdırması deyilir.
☐ Əhalinin digər xalqlarla dost olmasına yönəldilmiş tələblərə məcburi sertifikatlaşdırma deyilir.

130 Sertifikatlaşdırılan məhsulun standartı ümumi halda nədən ibarətdir?

- ☐ Terminlər və təyinlər; tələblərin yayılma sahəsi; məhsulun vəziyyətinə tələblər; son məhsulun stabilliyinə tələblər; məhsulun uyğunluq nişanlanmasına tələblər
- ☐ Tələblərin yayılma sahəsi; məhsulun vəziyyətinə tələblər; son məhsulun stabilliyinə tələblər; sınaq metodlarına tələblər; məhsulun uyğunluq nişanlanmasına tələblər
- ☐ Terminlər və təyinlər; tələblərin yayılma sahəsi; məhsulun vəziyyətinə tələblər; son məhsulun stabilliyinə tələblər; sınaq metodlarına tələblər
- ☒ Terminlər və təyinlər; tələblərin yayılma sahəsi; məhsulun vəziyyətinə tələblər; son məhsulun stabilliyinə tələblər; sınaq metodlarına tələblər; məhsulun uyğunluq nişanlanmasına tələblər
- ☐ Terminlər və təyinlər; tələblərin yayılma sahəsi; məhsulun vəziyyətinə tələblər; sınaq metodlarına tələblər; məhsulun uyğunluq nişanlanmasına tələblər

131 Bunlardan hansı Sertifikatlaşdırma üzrə mərkəzi orqanın əsas funksiyalarına aid deyil?

- ☐ Sertifikatlaşdırma üzrə orqanın və sınaq laboratoriyalarının uçotunu aparır.
- ☐ Standartların və digər normativ sənədlərin layihələrinə baxır və onları razılaşdırır.
- ☐ Qüvvədə olan qanunvericiliyə, sertifikatlaşdırma sisteminin tələblərinə və Azərdövlətstandartın qaydalarına uyğun olaraq sertifikatlaşdırma prosedurunun təyin edir.
- ☒ Müxtəlif məhsulların sertifikatlaşdırma sistemlərini işləyir və onları təsdiqlənmə üçün hazırlayır.
- ☐ Həmcins məhsulların sertifikatlaşdırma sistemlərini dövlət qeydiyyatı üçün Azərdövlətstandarta təqdim edir.

132 Sertifikatlaşdırma üzrə mərkəzi orqanın neçə əsas funksiyası var?

- ☐ 7
- ☐ 5
- ☐ 10
- ☒ 16
- ☐ 12

133 əmtəə ekspertizasının şifahi aparılması nə ilə nəticələnir?

- ☐ qərarın subyektivliyi ilə
- ☐ əsassız qərarın qəbul edilməsi ilə
- ☐ qərarın şübhə doğurması ilə
- ☒ tipik səhvlərə yol verilməsi ilə
- ☐ qərarın obyektivliyi ilə

134 Ekspertin məsləhəti nəyə əsaslanır?

- ☒ ekspertin təcrübəsinə və səriştəliyinə
- ☐ ekspertin təhsilinə
- ☐ ekspertin prinsipiallığına
- ☐ ekspertin yaşına
- ☐ ekspertin obyektivliyinə

135 Ekspert qərarları fəaliyyətdə olmayan sənədlərə istinad edildikdə nə baş verir?

- ☐ qərar subyektiv sayılır
- ☐ qərar mənfi qiymətləndirilir
- ☐ qərar şübhəli sayılır
- ☒ qərar qəbul olunmur
- ☐ qərar qüvvəyə minmir

136 Ekspertizanın yekun mərhələsinin məqsədi nədir?

- ☐ itkinin təyini

- ☐ əmtəəşünasın səriştəliyi
- ☐ ekspertin səriştəliyinin təyini
- ☒ alınmış nəticələrin təhlili və qiymətləndirilməsi
- ☐ ekspertin müstəqilliyi

137 Nümunələrin seçilməsi aktında düzəliş edilmişsə, akt kim tərəfindən imzalanır?

- ☐ mühasib tərəfindən
- ☐ ekspert tərəfindən
- ☐ əmtəəşünas tərəfindən
- ☒ bütün komissiya üzvləri tərəfindən
- ☐ sifarişçi tərəfindən

138 Nümunələrin seçilməsi aktında düzəliş etməyə icazə verilirmi?

- ☐ qrup rəhbərinə icazə verilir
- ☐ sifarişçiyə icazə verilir
- ☐ ekspertlərə icazə verilir
- ☒ istisna hallarda komissiya üzvlərinin razılığı ilə icazə verilir
- ☐ əmtəəşünasa icazə verilir

139 Nümunələrin seçilməsi aktı kim tərəfindən imzalanır?

- ☐ ekspert qrupu tərəfindən
- ☐ əmtəəşünas tərəfindən
- ☐ mühasib tərəfindən
- ☒ bütün komissiya üzvləri tərəfindən
- ☐ işçi qrupu tərəfindən

140 Ekspertin şəxsi təhlükəsizliyi qorunmadıqda ekspert nə etməlidir?

- ☐ akt tərtib etməli
- ☐ sənədlərlə tanış olmalı
- ☐ müqavilə şərtləri ilə tanış olmalı
- ☒ ekspertizanı dayandırmalı
- ☐ əmtəəşünasla məsləhətləşməli

141 Ekspertlər komissiyanın tərkibinə daxil edilərkən nə əsas götürülür?

- ☐ heç nə nəzərə alınmır
- ☐ ekspertin yaşı
- ☐ ekspertin milliyəti
- ☒ ekspertin səriştəliyi və iş stajı
- ☐ ekspertin obyektivliyi

142 Ekspert orqanları hansı əsasla xidmət göstərirlər?

- ☐ protokol ilə
- ☐ məktub ilə
- ☐ ərizə ilə
- ☒ xüsusi formalı müqavilə ilə
- ☐ akt ilə

143 Ekspertiza aktının məzmunu necə formalaşır?

- ☐ tələblər şəklində

- ☐ qərarlar şəklində
- ☐ təhlillər və nəticələr şəklində
- ☒ hər bir hissədəki məlumatı uyğun cavablar şəklində
- ☐ mal partiyasının sınaq nəticələri şəklində

144 Ekspertiza aktı tərtib edilərkən əsas nələrə fikir verilir?

- ☐ aktın tərtib olunduğu yerə
- ☐ ekspertizanın vasitələrinə
- ☐ ekspertizanın üsullarına
- ☒ ekspertizanın məqsədinə
- ☐ aktın tarixinə

145 Ekspertiza aktının düzgün tərtib olunmaması hansı hala aid edilir?

- ☐ texniki şərtin olmamasına
- ☐ informasiyanın olmamasına
- ☐ sənədin olmamasına
- ☒ ekspertin buraxdığı tipik səhvə
- ☐ standartın olmamasına

146 Ekspertiza zamanı köhnəlmiş sənədlərdən istifadə edilməsi nə ilə nəticələnir?

- ☐ ekspertiza zamanı məsuliyyətsizliklə
- ☐ ekspertiza zamanı subyektivliklə
- ☐ ekspertiza zamanı tipik səhvlərlə
- ☒ qərarın əsaslandırılmaması ilə
- ☐ ekspertiza zamanı ziddiyyətlərlə

147 Şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs;

- ☐ uyğunluq nişanı
- ☒ istehlakçı
- ☐ istehsalçı
- ☐ icraçı
- ☐ satıcı

148 Məhkəmə – əmtəəşünaslıq ekspertizasının tədqiqat obyektinə aşağıdakılardan hansı daxil deyildir?

- ☐ malların ucuzlaşdırılması aktları
- ☒ qərardad
- ☐ qaimələr
- ☐ etiketlər
- ☐ malların silinməsi aktları

149 Məhkəmə – əmtəəşünaslıq ekspertizasının tədqiqat obyektinə aşağıdakılardan hansı daxil deyildir?

- ☐ malların ucuzlaşdırılması aktları
- ☒ qanunlar
- ☐ qaimələr
- ☐ etiketlər
- ☐ malların silinməsi aktları

150 Məhkəmə – əmtəəşünaslıq ekspertizasının tədqiqat obyektinə aşağıdakılardan hansı daxil deyildir?

- ☐ etiketlər
- ☒ ərizələr
- ☐ malların silinməsi aktları
- ☐ malların ucuzlaşdırılması aktları
- ☐ malların qiymətlərinin dəyişdirilməsi aktları

151 Standartın tələblərinə cavab verməyən məhsul necə adlanır?

- ☐ standart məhsul
- ☒ qeyri – standart məhsul
- ☐ normativ göstəricilərə uyğun məhsul
- ☐ əla növ məhsul
- ☐ keyfiyyətli məhsul

152 Mülkiyyət formasından və təşkilati-hüquqi formasından asılı olmayaraq satış üçün mal istehsal edən müəssisə, idarə, təşkilat və ya sahibkar necə adlanır.

- ☐ uyğunluq nişanı
- ☐ istehlakçı
- ☐ icraçı
- ☐ satıcı
- ☒ istehsalçı

153 Sertifikatlaşdırma sisteminin qaydaları üzrə sertifikatlaşdırılmış məhsulun müəyyən edilmiş tələblərə uyğunluğunu təsdiq etmək üçün verilmiş sənəd hansıdır;

- ☐ zəmanət müddəti
- ☐ mühüm qüsurlar
- ☒ uyğunluq sertifikatı (sertifikat)
- ☐ normativ sənəd
- ☐ qüsurlar

154 Malların (işlərin, xidmətlərin) geri qaytarılması ilə əlaqədar istehlakçıya dəyən zərəri kim ödəməlidir

- ☐ sifarişçi
- ☒ istehsalçı (icraçı) tam həcmdə ödəməlidir
- ☐ alıcı
- ☐ istehlakçı
- ☐ satıcı

155 Ekspertin vəzifəsi və obyektinə aşağıdakılardan hansına daxildir?

- ☐ bunlardan heç birinə
- ☐ ekspert tədqiqatının nəticəsinə
- ☐ ekspertin verdiyi rəyin məzmununa
- ☐ müstəntiqin qərarına
- ☒ ekspert tədqiqatının predmetinə

156 Alqı-satqı əməliyyatı aparan, mal satan müəssisə, idarə, təşkilat və ya sahibkar hansıdır.

- ☐ uyğunluq nişanı

- ☐ istehsalçı
- ☒ satıcı
- ☐ icraçı
- ☐ istehlakçı

157 Məhsulun, prosesin, yaxud xidmətin təsdiq edilmiş tələblərə uyğunluğunu göstərən, sertifikatlaşdırma sisteminin qaydalarına uyğun verilən və tətbiq edilən, müəyyən olunmuş qaydada qeydiyyatda alınan nişan hansıdır;

- ☐ normativ sənəd
- ☒ uyğunluq nişanı
- ☐ zəmanət müddəti
- ☐ mühüm qüsurlar
- ☐ qüsurlar

158 İcraçı iş görülməsinə və xidmət göstərilməsinə dair müqavilənin icrasına vaxtında başlamırsa və ya çox ləng işləməsi üçün vaxtında başa çatmamasına dəlalət edirsə, istehlakçının nəyi tələb etmək hüququ vardır.

- ☐ qüsurlar, mühüm qüsurlar
- ☒ istehlakçının müqavilədən imtina etmək və itkilərin ödənilməsinə tələb etmək .
- ☐ Sertifikatlaşdırma sisteminin qaydaları üzrə sertifikatlaşdırılmış məhsulun müəyyən edilmiş tələblərə uyğunluğunu təsdiq etmək üçün verilmiş sənəd hansıdır
- ☐ saxlanması, qablaşdırılması, daşınması, tələblərə uyğunluğu
- ☐ uyğunluq nişanı, normativ sənəd

159 İcraçının iş görmək və xidmət göstərmək üçün qəbul etdiyi əşyanın (materialın) dəyərini istehlakçı necə müəyyənləşdirir

- ☐ daşınma zamanı
- ☒ müqavilə bağlanarkən
- ☐ yoxlayarkən
- ☐ istehsal zamanı
- ☐ qablaşdırma zamanı

160 İstehlakçı malın alınma günü sayılmamaq şərti ilə, neçə gün ərzində həmin malı lazımi keyfiyyətli mala dəyişdirmək hüququna malikdir

- ☐ 12
- ☒ 14
- ☐ 13
- ☐ 30
- ☐ 20

161 İstehlakçıların hüquqlarını müdafiə edən dövlət orqanlarının vəzifəli şəxslərinin və mütəxəssislərinin hüquqları nə əsasında təmin edilir

- ☐ TNS əsasında
- ☒ Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları
- ☐ alıcıların
- ☐ İstehlakçıların hüquqlarını müdafiə edən dövlət orqanlarının
- ☐ vəzifəli şəxslər və vətəndaşlar

162 Alqı-satqı əməliyyatı aparan, mal satan müəssisə, idarə, təşkilat və ya sahibkar hasilardır.

- ☐ istehlakçı

- ☐ icraçı
- ☐ uyğunluq nişanı
- ☒ satıcı
- ☐ istehsalçı

163 İstehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsurlar və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan nəyi tələb etmək hüququna malikdir:

- ☐ malların (işlərin, xidmətlərin) və onların istehsalçısının, icraçısının və satıcısının sərbəst seçilməsinə
- ☒ malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsinə;
- ☐ Məhsulun, prosesin, yaxud xidmətin təsdiq edilmiş tələblərə uyğunluğunu göstərən, sertifikatlaşdırma sisteminin qaydalarına uyğun verilən
- ☐ Sertifikatlaşdırma sisteminin qaydaları üzrə sertifikatlaşdırılmış məhsulun müəyyən edilmiş tələblərə uyğunluğunu təsdiq etmək üçün verilmiş sənəd hansıdır
- ☐ onun saxlanması

164 İstehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsurlar və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan nəyi tələb etmək hüququna malikdir:

- ☐ saxlanması, qablaşdırılması, daşınması, tələblərə uyğunluğu
- ☐ Sertifikatlaşdırma sisteminin qaydaları üzrə sertifikatlaşdırılmış məhsulun müəyyən edilmiş tələblərə uyğunluğunu təsdiq etmək üçün verilmiş sənəd hansıdır
- ☒ müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsinə.
- ☐ xam malın yoxlanması
- ☐ istehlak dəyəri

165 Keyfiyyət sisteminin qiymətləndirilməsi zamanı qəbul olunmuş prosedurlar hansı bənddə tam şəkildə qeyd olunub?

- ☐ İlkin müşavirə; yoxlanılan təşkilatın təsdiqi; yoxlama aktının tərtib olunması; yekun müşavirə
- ☒ İlkin müşavirə; yoxlanılan təşkilatın tərtibi; yoxlama aktının tərtib olunması; yekun müşavirə
- ☐ İlkin müşavirə; yoxlama aktının tərtib olunması; yekun müşavirə
- ☐ Müşavirə; yoxlanılan təşkilatın tərtibi; yekun müşavirə
- ☐ İlkin müşavirə; yoxlanılan təşkilatın tərtibi; yoxlama aktının tərtib olunması

166 İstehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsurlar və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan nəyi tələb etmək hüququna malikdir:

- ☐ onun saxlanması
- ☒ lazımı keyfiyyətli mala dəyişdirməyi; satış qiymətini uyğun məbləğdə azaltmağı;
- ☐ Mal dəyişdirildikdə, zəmanət müddəti dəyişdirilmə günündən etibarən yenidən hesablanır.
- ☐ Məhsulun, prosesin, yaxud xidmətin təsdiq edilmiş tələblərə uyğunluğunu göstərən, sertifikatlaşdırma sisteminin qaydalarına uyğun verilən
- ☐ Sertifikatlaşdırma sisteminin qaydaları üzrə sertifikatlaşdırılmış məhsulun müəyyən edilmiş tələblərə uyğunluğunu təsdiq etmək üçün verilmiş sənəd hansıdır

167 Sertifikatlaşdırmaya sifarişin verilməsinin hansı mərhələsindən sonra sertifikatlaşdırma üzrə orqanda sınaq protokolunda əks olunmuş nəticələrin təhlili yerinə yetirilir?

- ☐ Xidmətlərin uyğunluğunun qiymətləndirilməsi
- ☒ Məhsulun uyğunluğunun qiymətləndirilməsi
- ☐ Proseslərin uyğunluğunun qiymətləndirilməsi

- ☐ Personalın uyğunluğunun qiymətləndirilməsi
- ☐ Keyfiyyət sisteminin uyğunluğun seçilməsi

168 Zəmanət müddəti işin (xidmətin) istehlakçı tərəfindən qəbul olunduğu gündən, istehlakçının təqsiri üzündən vaxtında qəbul olunmadıqda nə baş verir

- ☐ dəyərini istehlakçı müqavilə bağlanarkən müəyyənləşdirir.
- ☐ buna görə məhsuliyət daşıyır
- ☒ işin (xidmətin) icrası üçün müqavilədə müəyyən edilmiş müddətdən hesablanır.
- ☐ zədələnməsinə gətirib çıxara bilən xüsusi xassələri barədə istehlakçıyı xəbərdar etməlidir
- ☐ subut edir

169 Azad istehlakçılar hansı hüquqlara malikdir?

- ☐ sertifikatlaşdırma sisteminin qaydalarına uyğun verilən və tətbiq edilən
- ☒ malların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etməyə
- ☐ vətəndaşlara kompensasiya ödənişləri, müxtəlif müavinət və güzəştlər verməklə.
- ☐ İstehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin
- ☐ onun saxlanması

170 İstehlakçılar hüquqları qeyd edilən bənd hansıdır?

- ☒ istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımı keyfiyyətdə olmasına;
- ☐ sertifikatlaşdırma sisteminin qaydaları üzrə sertifikatlaşdırılmış məhsulun müəyyən edilmiş tələblərə uyğunluğunu təsdiq etmək üçün verilmiş sənəd;
- ☐ maldan (işin, xidmətin nəticələrindən) istifadə edilməsinin, onun saxlanması
- ☐ prosesin, yaxud xidmətin təsdiq edilmiş tələblərə uyğunluğunu göstərən, sertifikatlaşdırma sisteminin qaydalarına uyğun verilən və tətbiq edilən
- ☐ sertifikatlaşdırma sisteminin qaydalarına uyğun verilən və tətbiq edilən

171 Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hansı hüquqlara malikdir

- ☐ sertifikatlaşdırma sisteminin qaydalarına uyğun verilən və tətbiq edilən
- ☐ sertifikatlaşdırma sisteminin qaydaları üzrə sertifikatlaşdırılmış məhsulun müəyyən edilmiş tələblərə uyğunluğunu təsdiq etmək üçün verilmiş sənəd;
- ☐ maldan (işin, xidmətin nəticələrindən) istifadə edilməsinin, onun saxlanması
- ☐ prosesin, yaxud xidmətin təsdiq edilmiş tələblərə uyğunluğunu göstərən, sertifikatlaşdırma sisteminin qaydalarına uyğun verilən və tətbiq edilən
- ☒ istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımı keyfiyyətdə olmasına;

172 ətraf mühitin keyfiyyət normativləri sisteminə daxil edilən göstəricilərdən birincisi hansıdır?

- ☐ ekoloji qiymətləndirmə
- ☐ ekoloji xassə normaları
- ☐ ətraf mühit üçün təhlükəli mallar
- ☐ çirklənmə mənbələri
- ☒ səs, titrəmə, maqnit sahələrinin zərərli təsir normativləri

173 ətraf mühitin normativ göstəricilərindən dördüncüsü hansıdır?

- ☐ atmosfer təsirləri
- ☐ çirklənmə mənbələri
- ☒ təbii ətraf mühitə təzyiqin yol verilən son həddi
- ☐ qərarlar
- ☐ ekoloji göstəricilər

174 Malın, işin və ya xidmətin qüsurları nəticəsində əmlaka zərər vurulan hallarda bu qayda yalnız hansı şərtlə tətbiq edilir

- ☐ əldə edilməsi şərtləri
- ☒ keyfiyyətsiz məhsul digər əmlaka zərər vurmuş və həmin digər əmlak öz təyinatına görə əsasən istehlak məqsədi üçün istifadə edilmiş olsun.
- ☐ istehsalçı (icraçı) tam həcmdə ödəməlidir
- ☐ ziyan günahkar tərəfindən ödənilməlidir
- ☐ məhkəmə tərəfindən müəyyən edilir.

175 Zəmanət müddəti işin (xidmətin) istehlakçı tərəfindən qəbul olunduğu gündən, istehlakçının təqsiri üzündən vaxtında qəbul olunmadıqda nə baş verir

- ☐ subut edir
- ☒ işin (xidmətin) icrası üçün müqavilədə müəyyən edilmiş müddətdən hesablanır.
- ☐ buna görə məsuliyyət daşıyır
- ☐ zədələnməsinə gətirib çıxara bilən xüsusi xassələri barədə istehlakçını xəbərdar etməlidir
- ☐ dəyərini istehlakçı müqavilə bağlanarkən müəyyənləşdirir.

176 İstehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı maldə qüsurlar və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan nəyi tələb etmək hüququna malikdir:

- ☐ xam malın yoxlanması
- ☒ müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini.
- ☐ saxlanması, qablaşdırılması, daşınması, tələblərə uyğunluğu
- ☐ Sertifikatlaşdırma sisteminin qaydaları üzrə sertifikatlaşdırılmış məhsulun müəyyən edilmiş tələblərə uyğunluğunu təsdiq etmək üçün verilmiş sənəd hansıdır
- ☐ istehlak dəyəri

177 Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir:

- ☐ sertifikatlaşdırma sisteminin qaydalarına uyğun verilən və tətbiq edilən
- ☒ malların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etməyə
- ☐ İstehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin
- ☐ vətəndaşlara kompensasiya ödənişləri, müxtəlif müavinət və güzəştlər verməklə.
- ☐ onun saxlanması

178 Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hansı hüquqlara malikdir

- ☐ maldan (işin, xidmətin nəticələrindən) istifadə edilməsinin, onun saxlanması
- ☐ sertifikatlaşdırma sisteminin qaydaları üzrə sertifikatlaşdırılmış məhsulun müəyyən edilmiş tələblərə uyğunluğunu təsdiq etmək üçün verilmiş sənəd;
- ☐ sertifikatlaşdırma sisteminin qaydalarına uyğun verilən və tətbiq edilən
- ☒ istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımı keyfiyyətdə olmasına;
- ☐ prosesin, yaxud xidmətin təsdiq edilmiş tələblərə uyğunluğunu göstərən, sertifikatlaşdırma sisteminin qaydalarına uyğun verilən və tətbiq edilən

179 Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hansı hüquqlara malikdir

- ☐ prosesin, yaxud xidmətin təsdiq edilmiş tələblərə uyğunluğunu göstərən, sertifikatlaşdırma sisteminin qaydalarına uyğun verilən və tətbiq edilən,
- ☒ malların (işlərin, xidmətlərin) və onların istehsalçısının, icraçısının və satıcısının sərbəst seçilməsinə;
- ☐ İstehlakçıların həyatına, sağlamlığına və əmlakına, habelə ətraf mühitin təhlükəsizliyinə dair maldə (işə, xidmətə) aid tələblər normativ sənədlərlə müəyyən edilir.
- ☐ sertifikatlaşdırma sisteminin qaydaları üzrə sertifikatlaşdırılmış məhsulun müəyyən edilmiş tələblərə uyğunluğunu təsdiq etmək üçün verilmiş sənəd;

- ☐ maldan (işin, xidmətin nəticələrindən) istifadə edilməsinin, onun saxlanması

180 Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində müəyyənləşdirilmiş qaydalar bu Qanunda nəzərdə tutululardan fərqli olarsa hansı müqavilələrin qaydaları tətbiq edilir.

- ☐ zamanət müddəti
☐ istehlakçıların hüquqları
☒ beynəlxalq
☐ hüquqi
☐ TNS

181 Müvafiq normativ sənədlərdə nəzərdə tutulmuş zamanət öhdəliklərinin qüvvədə olduğu müddət

- ☐ uyğunluq sertifikatı
☒ zamanət müddəti
☐ normativ sənəd
☐ qüsurlar
☐ mühüm qüsurlar

182 Ekoloji göstərici nədir?

- ☐ fiziki çirklənmə
☒ malların ətraf mühitə təsiretmə qabiliyyəti
☐ kimyəvi çirklənmə
☐ atmosfer çirklənməsi
☐ malların ekoloji xassələri

183 Uyğunluq nişanının məhsulda, qablaşdırmada və sənədlərdə yerini kim müəyyən edir?

- ☐ Sifarişçi təşkilat
☐ Sertifikatlaşdırma üzrə orqan
☐ Dövlət idarəetmə orqanı
☐ Standartlaşdırma idarəsi
☒ Müəssisə özü

184 Attestasiya zamanı ekspert öz biliyini 7-ci nədə göstərməlidir?

- ☐ hesabat tərtibində
☒ ekspertiza təcrübəsi, ölkə daxilində müfəttiş nəzarəti
☐ xammalla tanış olmaqla
☐ istehsal rejimini bilməkdə
☐ saxlanma zamanı dəyişmələri bilməkdə

185 Qiymətləndirmə metodunun seçilməsi 4-cü növbədə nədən asılıdır?

- ☐ təsnifatdan
☐ qiymətləndirmə nəticəsindən
☐ metod vasitələrindən
☐ metod üsulundan
☒ konkret şəraitdən

186 Qiymətləndirmə metodunun seçilməsi 1-ci növbədə nədən asılıdır?

- ☐ standart kateqoriyasından
☐ standart növündən
☐ metodun təsnifatından

- ☐ metodun vəzifəsindən
- ☒ metodun məqsədindən

187 Attestasiyadan sonra ekspertlər öz biliklərini necə artırmalıdır?

- ☐ müzakirə yolu ilə
- ☒ ixtisası təkmilləşdirmə kurslarına getməli
- ☐ standartların məzmunu ilə tanış olmalı
- ☐ xüsusi ədəbiyyatı müəlləf etməli
- ☐ dialoq yolu ilə

188 Ekspert seçilmək üçün namizədlər hansı standartla uyğun olmalıdır?

- ☐ qanuna
- ☒ İSO-10011-1-1991 Beynəlxalq standartla
- ☐ normativ sənədə
- ☐ texniki şərtə
- ☐ milli standartla

189 Təşkilati hüquq formasından asılı olmayaraq satış üçün mal istehsal edən sahibkar necə adlanır?

- ☐ Satıcı
- ☐ İcraçı
- ☐ İstehlakçı
- ☐ Heç biri
- ☒ İstehsalçı

190 İstehlakçılar hüquqlarının müdafiəsi haqqında qanunda hansı kriterlərə baxılır?

- ☐ Xidmət göstərərək istehsalçı münasibətləri tənzimləmək
- ☐ İş görərək istehlakçı istehsalçı münasibətləri tənzimləmək
- ☒ hamısı
- ☐ İstehlakçılara alqı satqı prosesini tənzimləmək
- ☐ Satıcı və icraçı arasında münasibətləri tənzimləmək

191 Uyğunsuzluq normativ sənədlərinin tələblərində aşkar olunması necə adlanır?

- ☐ Vacib qüsurlar
- ☒ qüsurlar
- ☐ Çatışmazlıq
- ☐ Baş qüsurlar
- ☐ Mühüm qüsurlar

192 AZS Milli sertifikatlaşdırma sisteminin sınaq laboratoriyalarına tələblər və onların akkreditləşdirmə qaydaları hansı bənddə qeyd edilib?

- ☐ RS-001-92
- ☒ RS-004-93
- ☐ RS-002-93
- ☐ RS-004-92
- ☐ RS-001-93

193 Nümunələrin götürülməsi bölməsi nəyi müəyyən edir?

- ☐ sınaq laboratoriyası öz işində keyfiyyət göstəricilərinin statistik analizi geniş tətbiqi
- ☒ Məhsulun nümunələrinin sınaq üçün seçilib götürülməsi qaydalarını

- ☐ aboratoriyada sınaq aparılan zaman nəzərdə tutulan tədbirlərini
- ☐ əməyin mühafizəsi və nümunəvi maddələr
- ☐ avandanlıqların inventar siyahısını

194 Sınaq laboratoriyasının hansı növü sınaq laboratoriyaları və onların onların işçi personalı sınağının nəticələrinin qiymətləndirilməsi zamanı kommersiya,maliyyə,inzibati və digər təzyiqlərə məruz qalmamasını tələb edir?

- ☐ Etibarlılıq
- ☒ Toxunulmazlıq
- ☐ Müstəqillik
- ☐ Qərərsizlik
- ☐ Texniki səriştəlik

195 Keyfiyyətin idarə edilmə sisteminin sertifikatlaşdırılması hansı hansı sertifikatlaşdırma mərhələsidir?

- ☒ İstehsalatın qiymətləndirilməsi
- ☐ Sertifikatlaşdırılmaya sifarişin verilməsi
- ☐ Uyğunluq sertifikatının verilməsi
- ☐ Nümunələrin seçilməsi
- ☐ Uyğunluq nişanının tətbiqi

196 Keyfiyyət üzrə rəhbərlik sənədinin işlənilib hazırlanması üzrə tövsiyələr hansı beynəlxalq standartda şərh olunur?

- ☐ ISO 17025
- ☐ ISO 22000
- ☐ ISO 9000
- ☐ HACCP
- ☒ ISO 10013

197 Keyfiyyətin təmin edilmə sistemi hansı məqsədlə realizə olunur?

- ☐ Xidmətlərin qiymətlərinin artması
- ☐ İşdə uyğunsuzluqlara yol verilməsi
- ☒ Sınaqlar üzrə xidmətin yüksək keyfiyyətinə nail olmaq yolu ilə müştərilərin tələblərinin tam ödənilməsi
- ☐ Sınaqlar üzrə xidmətin yüksək keyfiyyətinə nail olmaq yolu ilə müştərilərin tələblərinin tam ödənilməməsi
- ☐ Səriştəsiz personalın olması

198 Uyğunluğun qiymətləndirilməsi mərhələsi nədən ibarətdir?

- ☐ Məmulatın uyğunluq sertifikatlaşdırılması ilə qiymətləndirilməsindən ibarətdir.
- ☒ Məmulatların nümunələrin seçilməsi,identifikasiyası və onların sınağından ibarətdir.
- ☐ Xammal və materialların növünün və hansı təyinatı aid olduğundan ibarətdir.
- ☐ Xammal və materialın identifikasiyasından və təyinatından ibarətdir.
- ☐ Məhsulun uyğunluq sertifikatlaşdırılması ilə qiymətləndirilməsindən ibarətdir.

199 Keyfiyyət sisteminin qiymətləndirilməsi müəssisədə necə aparılır?

- ☐ Sınaq prosedurlarına görə
- ☒ Ümumi qəbul olunmuş prosedur üzrə
- ☐ Sınaq laboratoriyaların nəticələri üzrə
- ☐ Sınaq laboratoriyaların qəbul aktına görə
- ☐ Keyfiyyət sisteminin qəbul aktına görə

200 Keyfiyyət sistemləri və istehsalatın sertifikatlaşdırılma sistemi Dövlət Reyesterində qeydiyyatdan keçməlidir. Bu sistem başqa cür necə adlanır?

- ☐ Keyfiyyət sisteminin təsdiqi
- ☒ Keyfiyyət sisteminin qeydiyyatı
- ☐ Keyfiyyət sisteminin adlandırılması
- ☐ Keyfiyyət sisteminin nömrələnməsi
- ☐ Keyfiyyət sisteminin tətbiqi

201 Akta hansı məlumatlar əlavə olunur ?

- ☐ Uyğunsuzluqlar haqqında
- ☒ Yoxlama proqramı, uyğunsuzluqlar və xəbərdarlıqlar haqqında
- ☐ Yalnız xəbərdarlıqlar haqqında
- ☐ Uyğunsuzluqlar, xəbərdarlıqlar haqqında
- ☐ Xəbərdarlıqlar, yoxlama proqramları haqqında

202 Aşağıdakı bəndlərdən hansı keyfiyyət sisteminin qiymətləndirilməsi zamanı qəbul olunmuş prosedurları əks etdirir?

- ☐ İlk müşavirə; yoxlama aktının tərtib olunması; yekun müşavirə
- ☒ İlk müşavirə; yoxlanılan təşkilatın tərtibi; yoxlama aktının tərtib olunması; yekun müşavirə
- ☐ İlk müşavirə; yoxlanılan təşkilatın təsdiqi; yoxlama aktının tərtib olunması; yekun müşavirə
- ☐ İlk müşavirə; yoxlanılan təşkilatın tərtibi; yoxlama aktının tərtib olunması
- ☐ Müşavirə; yoxlanılan təşkilatın tərtibi; yekun müşavirə

203 Hansı sənədlərdə sifarişçi təşkilatın struktur sxemləri əks olunur?

- ☐ Standartlaşdırma üzrə sənədlərə
- ☐ Sənədlər komplektinə
- ☐ Sınaq laboratoriyalarında nəticələrin aktından
- ☒ ilkin sənədlər komplektinə
- ☐ Sifarişçiyə verilən aktlardan

204 Mala qoyulan hansı tələblər onun bütün xidməti ərzində saxlanılmalıdır?

- ☐ Qablaşdırmasına, daşınmasına, saxlanılmasına, təyinatına görə istifadəsinə və texniki təyinatına
- ☒ Qablaşdırmasına, daşınmasına, saxlanılmasına, təyinatına görə istifadəsinə, texniki qulluqlarına, təmirinə və utiləşdirməsinə
- ☐ Qablaşdırmasına, daşınmasına, saxlanılmasına
- ☐ Qablaşdırmasına, daşınmasına, saxlanılmasına, texniki qulluqlarına, təmirinə və utiləşdirməsinə
- ☐ Qablaşdırmasına, daşınmasına, saxlanılmasına, təyinatına görə istifadəsinə, texniki qulluqlarına, təmirinə

205 Hansı tələblər tətbiq olunma sahəsi bölümündə göstərilmişdir?

- ☐ Məhsulun uyğunluq sertifikatlaşdırılması zamanı təsdiqlənən təhlükəsizliyinin və insan sağlamlığının mühazifəsinin təmin edilməsinə yönəldilmiş tələblər göstərilir.
- ☐ Məhsulun məcburi sertifikatlaşdırılması zamanı təsdiqlənən təhlükəsizliyinin və ətraf mühitin mühazifəsinə aid faktlar göstərilir.
- ☒ Məhsulun məcburi sertifikatlaşdırılması zamanı təsdiqlənən təhlükəsizliyinin və ətraf mühitin mühazifəsinin təmin edilməsinə yönəldilmiş tələblər göstərilir.
- ☐ Məhsulun uyğunluq sertifikatlaşdırılması zamanı təsdiqlənən təhlükəsizliyinin və ətraf mühitin mühazifəsinin təmin edilməsinə yönəldilmiş tələblər göstərilir.
- ☐ Məhsulun könüllülük sertifikatlaşdırılması zamanı təsdiqlənən təhlükəsizliyinin və ətraf mühitin mühazifəsinin təmin edilməsinə yönəldilmiş tələblər göstərilir.

206 Məhsul üçün məmulatların nümunələrinin seçilməsi, idenfikatlaşdırılması və onların sınağından

ibarət olan mərhələ hansıdır?

- ☐ Sertifikatlaşdırmaya sifarişin verilməsi
- ☒ Uyğunluğun qiymətləndirilməsi nəticələrinin təhlili
- ☐ Sertifikatlaşdırma üzrə qərarın verilməsi
- ☐ Sertifikatlaşdırma obyektinin qoyulmuş tələblərə uyğunluğunun qiymətləndirilməsi
- ☐ Sertifikatlaşdırma obyektinə müfəttiş nəzarət

207 Qiymətləndirmə metodu nəyə imkan verir?

- ☐ normativ sənədə
- ☒ keyfiyyət haqqında ətraflı, obyektiv fikir söyləməyə
- ☐ malın satışına
- ☐ malın tətbiqinə
- ☐ texniki şərtə

208 Apelyasiya üzrə komissiya haqqında yazılan mülahizələrdən hansı yanlışdır?

- ☐ Apelyasiya üzrə komissiya konkret sistemlərlə müəyyən edilmiş müddətdə apelyasiya ərizəsinə baxmalı və qəbul edilmiş qərar haqqında ərizəçiye məlumat verməlidir.
- ☒ Sertifikatlaşdırma üzrə orqan tərəfindən ortaya çıxan münaqişələri həll etmək və şikayətlərə baxmaq üçün yaradılıb.
- ☐ Sertifikatlaşdırma üzrə mərkəzi orqan tərəfindən ortaya çıxan münaqişələri həll etmək və şikayətlərə baxmaq üçün yaradılıb.
- ☐ Apelyasiya üzrə komissiyaya həmçinin sınaq laboratoriyalarının,sertifikatlaşdırılan məhsulların istehsalçıların,maraqlı nəzarət orqanlarından ibarət təşkilatın nümayəndələrindən ibarətdir.
- ☐ Bu orqan birbaşa Sertifikatlaşdırma üzrə mərkəzi orqanın, Azərdövlətstandartın,müvafiq nazirlik və idarələrin, sertifikatlaşdırma üzrə orqanın həmçinin ictimai təşkilatların nümayəndələrindən ibarət yaradılır

209 Ekspert seçilmək üçün namizədlər məntiqcə necə olmalıdır?

- ☐ zəif məntiqli olmalı
- ☐ iradəsiz olmalı
- ☒ analitik təfəkkürə, möhkəm iradəyə malik olmalı
- ☐ yoxlamanı müvəfəqiyyətlə həyata keçirə bilməməli
- ☐ qərəzli olmalı

210 Normativ sənədlərdən irəli gələn tələblər haqqında ekspert öz biliyini nə vaxt göstərir?

- ☐ sertifikatlaşdırma zamanı
- ☒ attestasiya zamanı
- ☐ ekspertiza zamanı
- ☐ protokol tərtib etdikdə
- ☐ akt tərtib etdikdə

211 Malın keyfiyyətini təmin edən əsas şərtlər hansılardır?

- ☒ Keyfiyyətin planlaşdırılması və proqnozlaşdırma
- ☐ Keyfiyyətin təyin olunması
- ☐ Keyfiyyətin idarə olunması
- ☐ Keyfiyyətin təyin edilməməsi
- ☐ Keyfiyyətin ekspertizası

212 Keyfiyyət nəzarət nədir?

- ☐ Təhlükəsizlik xassələrinin yoxlanması
- ☒ Keyfiyyət göstəricilərinin standartla uyğunluğunun yoxlanması

- ☐ Keyfiyyət səviyyəsinin qiymətləndirilməsidir
- ☐ İstehlak xassələrinin qiymətləndirilməsidir
- ☐ Gigiyenik xassələrinin yoxlanması

213 Müxtəlif adlarda və növlərdə olan mallar arasındakı mühüm fərqi təyin edən əsas amil necə adlanır?

- ☐ Standart istehlak xassəsi
- ☐ Qiymət
- ☒ Çeşid
- ☐ Keyfiyyət

214 Orqonoleptik üsulun çatışmayan cəhəti hansılardır?

- ☐ Ancaq ərzaq malları yoxlanıla bilər
- ☒ Nəticələr 100% deyil
- ☐ Nəticə uzun müddətə əldə olunur
- ☐ Bir xassə göstəricisi təyin olunur
- ☐ İstehlak xassələrini yoxlamaq olmur

215 Hiss üzləri vasitəsi ilə malların keyfiyyət səviyyəsinin qiymətləndirilməsi hansı metoddur?

- ☐ Sosioloji
- ☒ Orqonoleptik
- ☐ Laboratoriya
- ☐ Riyazi- hesablama
- ☐ Ekspert

216 Malların keyfiyyətinin qiymətləndirilməsində ən çox hansı metodlar olunur?

- ☐ Yoxlama , nəzarət
- ☒ Orqonoleptik, laboratoriya, ekspert
- ☐ Orqonoleptik, nəzarət
- ☐ Orqonoleptik , ekspert , yoxlama
- ☐ Orqonoleptik, ekspert, nəzarət

217 Keyfiyyət kompleks qiymətləndirilməsi zamanı əsas şərtlərdən biri hansıdır?

- ☐ Malları seçmək
- ☒ Xassələri düzgün təsnifləşdirmək
- ☐ Təhlilləri qeyd etmək
- ☐ Qiymət cədvəlini müəyyənləşdirmək
- ☐ Standartları seçmək

218 Xalq istehlakı mallarının keyfiyyət attestasiyası hansı ildən başlayıb?

- ☐ 1975- ci ildən
- ☒ 1971-ci ildən
- ☐ 1970- ci ildən
- ☐ 1972- ci ildən
- ☐ 1973-cü ildən

219 Malı qiymətləndirərkən nə əsas götürülür?

- ☐ Xammal
- ☒ Malın keyfiyyət səviyyəsi

- ☐ Malın keyfiyyət göstəricisi
- ☐ Malın keyfiyyət xarakteri
- ☐ İstehsal texnologiyası

220 Malın keyfiyyət göstəricisi neçə yerə bölünür?

- ☐ Çəşid və vahid
- ☒ Vahid və kompleks
- ☐ Sadə və vahid
- ☐ Keyfiyyətli və keyfiyyətsiz
- ☐ Faydalı və faydasız

221 Ekspert qiymətləndirməsi hansı hallarda nəzərdə tutulur?

- ☒ Digər metodlardan istifadə mümkün olmadıqda
- ☐ Digər metodlardan istifadə mümkün olduqda
- ☐ Xüsusi tapşırıq əsasında
- ☐ Ekspert malı düzgün
- ☐ Mal haqqında məlumat olmadıqda

222 Bunlardan hansı kriminal ekspertizanın növüdür?

- ☐ histoloji
- ☐ fiziki-texniki
- ☐ kimyəvi-toksikoloji
- ☐ bioloji
- ☒ metal ərintilərləndən hazırlanan məmulatlar ekspertizası

223 Göstərilənlərdən hansı kriminal ekspertizanın növüdür?

- ☐ parazitoloji
- ☐ fiziki-kimyəvi
- ☒ polimer materiallarından hazırlanan məmulatların ekspertizası
- ☐ mikrobioloji
- ☐ sitoloji

224 Hansı kriminal ekspertizanın növünə aiddir?

- ☐ histoloji
- ☒ zəhərli maddələrin ekspertizası
- ☐ fiziki-texniki
- ☐ bioloji
- ☐ toksikoloji

225 Kriminal ekspertizanın növü hansıdır?

- ☐ bioloji
- ☒ əczaçılıq preparatlarının ekspertizası
- ☐ toksikoloji
- ☐ histoloji
- ☐ fiziki-texniki

226 Göstərilənlərdən hansı kriminal ekspertizanın növlərindən biridir?

- ☐ fiziki - texniki
- ☒ neft məhsullarının ekspertizası

- ☐ histoloji
- ☐ kimyəvi - toksikoloji
- ☐ bioloji

227 Hansı kriminal ekspertizanın növlərinə daxildir?

- ☐ bioloji
- ☒ lifli materialların ekspertizası
- ☐ fiziki-texniki
- ☐ histoloji
- ☐ toksikoloji

228 Kriminal ekspertiza harada aparılır?

- ☐ xüsusi anbarlarda
- ☒ Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin ekspertiza mərkəzlərində
- ☐ məhkəmədə
- ☐ ali məktəb laboratoriyalarında
- ☐ mərkəzi mağazalarda

229 Kriminal ekspertizanın obyektini nə təşkil edir?

- ☐ ekspertin rəyi
- ☐ konkret nəticələr
- ☐ müxtəlif sənədlər
- ☒ tədqiqatların nəticəsi olan faktiki məlumatlar dairəsi
- ☐ ekspertiza idarəsi rəhbərinin sərəncamı

230 Kriminal ekspertizanın predmetini nə təşkil edir?

- ☐ aktlar
- ☒ faktiki məlumatlar
- ☐ müxtəlif müqavilələr
- ☐ orderlər
- ☐ qaimələr

231 Müxtəlif əmtəə mənşəyini müəyyən edən zaman ekspert kiminlə məsləhətləşir?

- ☐ məhkəmə – tibbi ekspertizasının həkimi ilə
- ☐ ekspertiza təşkilatının rəhbəri ilə
- ☒ bu sahənin mütəxəssisləri ilə
- ☐ məhkəmə ilə
- ☐ prokurorluq orqanları ilə

232 Kriminal ekspertizanı aparan ekspertlər hansı biliklərə malik olmalıdırlar?

- ☐ biologiya elmlərinə
- ☒ xüsusi biliklərə
- ☐ yalnız əmtəəşünaslığa yiyələnmişdirlər
- ☐ fizika və kimyaya
- ☐ ali riyaziyyata

233 Kriminal ekspertiza hansı sahədə tətbiq edilir?

- ☐ heç bir sahədə tətbiq edilmir
- ☒ istintaq orqanları tərəfindən aparılan kriminal işlərdə

- ☐ məişətdə
- ☐ keyfiyyətə nəzarətdə
- ☐ əmtəələrin miqdarca yoxlanmasında

234 Malların təhlükəsizliyi hansı ekspertizanın əsasını təşkil edir ?

- ☐ texnoloji ekspertizanın
- ☐ sanitar ekspertizanın
- ☐ baytarlıq ekspertizasının
- ☒ ekoloji ekspertizanın
- ☐ əmtəə ekspertizasının

235 Malların keyfiyyət səviyyəsinin kompleks qiymətləndirilməsində ilkin mərhələ hansıdır?

- ☐ Qiymətləndirmə metodunun seçilməsi
- ☒ İstismar şəraitinin müəyyən edilməsi
- ☐ Xassələr nomenklaturasının seçilməsi
- ☐ Çəki əmsallarının təyin edilməsi
- ☐ Baza göstəricilərinin seçilməsi

236 Malların keyfiyyət səviyyəsi necə təyin oluna bilər?

- ☐ Xassələr nəzərə alınmadan
- ☒ bir və kompleks xassə göstəricisinə görə
- ☐ Kompleks xassə göstəricisinə görə
- ☐ Bir xassə göstəricisinə görə
- ☐ Fərdi xassə göstəricisinə görə

237 Mallarının keyfiyyətinin qorunub saxlanmasına hansı amillər daha çox təsir göstərir?

- ☐ Qablaşdırma, daşınma və saxlanma
- ☒ Texnoloji amil
- ☐ Modelləndirmə
- ☐ Konstruksiyalaşdırma
- ☐ Markalanma

238 Keyfiyyət səviyyəsi necə təyin olunur?

- ☐ Keyfiyyət və kəmiyyət ekspertizası ilə
- ☒ Deferensial, qarışıq, kompleks metodlarla
- ☐ Vizual metodla
- ☐ Laboratoriya metodu ilə
- ☐ Orqonoleptiki metodla

239 Keyfiyyətin kompleks göstəricilərinin müəyyən edilməsi neçə növ olur?

- ☐ 3
- ☐ 4
- ☐ 5
- ☐ 7
- ☒ 2

240 Məhkəmə - tibbi ekspertizasının obyekti hansıdır?

- ☐ bunlardan heç biri
- ☐ tütünlü əşya

- ☒ zədə almış sümük toxuması
- ☐ bıçaqla zədələnmiş köynək
- ☐ lilli paltar

241 Kriminal ekspertizanın obyektı nə əsasında genişləndirilə bilər?

- ☐ məhkəmənin hökmü əsasında
- ☒ ekspertin təşəbbüsü əsasında
- ☐ DİN-in yerli orqanlarının göstərişi əsasında
- ☐ ekspertiza idarəsi rəhbərinin göstərişi əsasında
- ☐ müstətiqin sualları əsasında

242 Kriminal tədqiqatların əsas vəzifəsi nədən ibarətdir?

- ☐ nöqsanları üzə çıxarmaqdan
- ☒ materialların hansı qrupa məxsus olduğunu təyin etməkdən
- ☐ məhkəməyə kömək etməkdən
- ☐ əmtəələrin çeşidini öyrənməkdən
- ☐ hüquq-mühafizə orqanının suallarını cavablandırmaqdan

243 Kriminal tədqiqatların əsas vəzifəsi nədən ibarətdir?

- ☐ heç bir vəzifə daşımır
- ☒ əmtəələrin qarşılıqlı kontaktını təyin etməkdən
- ☐ əmtəələrin çeşidini öyrənməkdən
- ☐ məhkəməyə kömək etməkdən
- ☐ prokurorluq orqanlarının suallarına cavab verməkdən

244 Ekspert təşkilatının seçilməsi hansı kriteriya ilə müəyyənləşdirilir?

- ☐ ekspertizanın sinfi ilə
- ☐ ekspertin ixtisası ilə
- ☐ əmtəə ekspertizasının müddəti ilə
- ☐ tədqiqat metodu ilə
- ☒ ekspertin qarşısında qoyulan məsələ ilə

245 Ekspert təşkilatının seçilməsi neçə kriteriya üzrə müəyyənləşdirilir?

- ☐ 6
- ☒ 2
- ☐ 3
- ☐ 4
- ☐ 5

246 Kriminal ekspertiza zamanı malların tədqiqatı üçün tətbiq edilən metodlar hansı məsələlərin həllində tətbiq edilir?

- ☒ cinayətkarlıqla mübarizə sferasında baş verən spesifik məsələlərin həllində
- ☐ mal çeşidi geniş olduqda
- ☐ hər hansı bir şəxsə xəsarət yetirildikdə
- ☐ əmək müqavilələri pozulduqda
- ☐ yalnız ailə – məişət zəmində baş verən məsələlərdə

247 Ekspert qiymətləndirmə zamanı ən az neçə nəfər qiymətləndirmə iştirak etməlidir?

- ☐ 5

- ☐ 6
- ☒ 7
- ☐ 4
- ☐ 3

248 Keyfiyyət səviyyəsinin qiymətləndirilməsi zamanı nələr nəzərə alınmalıdır?

- ☐ İlk emal texnologiyası
- ☒ İstismar şəraiti və istehlakçının tələbi
- ☐ İstehlakçıların maddi durumu
- ☐ Texnoloji vəziyyət
- ☐ Xammalı

249 Müasir kriminalistika istintaq orqanları qarşısında məsələləri həll etmək üçün harada həlledici rol oynayır?

- ☐ sertifikatlaşdırmada
- ☐ standartlaşmada
- ☒ elmi-texniki inkişafda
- ☐ yalnız tətbiqi riyaziyyatda
- ☐ metrologiyada

250 Müasir ekspertizada hansı ekspertiza tədqiqatlarından daha geniş istifadə edilir?

- ☐ genetik
- ☒ kompleks
- ☐ sanitar-gigiyenik
- ☐ ekoloji
- ☐ baytarlıq

251 Malların saxlanma şəraitini hansı ekspertiza təyin edir?

- ☐ trassoloji
- ☒ məhkəmə – əmtəəşünaslıq
- ☐ ballistik
- ☐ məhkəmə – tibbi
- ☐ daktiloskopik

252 Malların standartla uyğunluğunu hansı ekspertiza təyin edir?

- ☒ məhkəmə – əmtəəşünaslıq
- ☐ ballistik
- ☐ məhkəmə – tibbi
- ☐ trassoloji
- ☐ daktiloskopik

253 Fəndaxili ekspertiza hansı ekspertizanın tərkib hissəsidir?

- ☐ baytarlıq
- ☒ kompleks
- ☐ genetik
- ☐ biofiziki
- ☐ biokimyəvi

254 Bunlardan hansı kompleks ekspertizaya aiddir?

- ☐ əmtəəşünaslıq
- ☒ fəndaxili
- ☐ baytarlıq
- ☐ biokimyəvi
- ☐ biofiziki

255 Yun parça kriminal ekspertizanın obyektı ola bilərmi?

- ☐ ekspertin tələbi ilə ola bilər
- ☒ bəli
- ☐ xeyr
- ☐ yalnız məhkəmə qərarı əsasında ola bilər
- ☐ müstəntiqin təşəbbüsü ilə ola bilər

256 Malların kriminal ekspertizasının məzmunu nədən ibarətdir?

- ☐ heç bir tədqiqat işi aparılmır
- ☒ kriminal metodika əsasında xüsusi tədqiqat işi aparmaq
- ☐ nöqsanlı malların kəmiyyətə miqdarını göstərməkdən
- ☐ çeşidi öyrənməkdən
- ☐ keyfiyyəti öyrənməkdən

257 Ekspertizanın ixtisaslaşması nəyi təyin edir?

- ☐ ekspertin iş stajını
- ☒ ekspertizanın sinfini
- ☐ tədqiqat metodunu
- ☐ ekspertin bilik səviyyəsini
- ☐ tədqiqat laboratoriyasını

258 İstehsalçı ölkənin həqiqiliyi nəyə əsasən təyin edilir?

- ☐ Əmtəə nişanına
- ☐ Markaya
- ☐ Qablaşdırmaya
- ☐ Etalon nümunəyə
- ☒ Ştrix koda

259 Malın keyfiyyətini kim qiymətləndirə bilər?

- ☐ İstehsalçı və istehlakçı
- ☐ İstehsalçılar
- ☒ Aslı olmayan ekspert
- ☐ Alıcılar
- ☐ İstehlakçılar

260 Hansı əmtəə kodu beynəlxalq praktikada daha geniş tətbiq olunur?

- ☐ Rəqəmli – hərflə kod
- ☒ Ştrixli- rəqəmli kod
- ☐ Rəqəmli kod
- ☐ Hərflə kod
- ☐ Ştrixli – hərflə kod

261 Aktın yekun qərarını kimlər tərtib edir?

- ☐ İşçi qrupu
- ☒ ekspertlər
- ☐ Rəhbərlik
- ☐ Auditor
- ☐ Baş mühasibə

262 Ekspertiza üçün siyahı üzrə tikilmiş və nömrələnmiş iş materialları kimə təqdim edilir?

- ☐ auditora
- ☒ ekspertə
- ☐ müstəntiqə
- ☐ təhqiqatçıya
- ☐ baş mühasibə

263 Aşağıda göstərilən ekspertizanın hansında icra müddəti 10 gündür?

- ☐ bunların hamısı
- ☒ mürəkkəb xarakterli tədqiqat tələb etməyən ekspertiza
- ☐ mürəkkəb xarakterli tədqiqat tələb edən ekspertiza
- ☐ çox obyektli ekspertiza
- ☐ bunların heç biri

264 Keyfiyyət səviyyəsinin qiymətləndirilməsinin qarışıq metodu hansı metodları birləşdirir?

- ☐ Fiziki və kimyəvi metodlar
- ☐ Orqonoleptik metodlar
- ☐ Ekspert metodları
- ☒ Differensial və kompleks metodlar
- ☐ Laboratoriya metodları

265 Kompleks ekspertiza hansı malların keyfiyyətinin qiymətləndirilməsi üçün aparılır?

- ☐ Xüsusi
- ☐ Müxtəlif tipli
- ☐ Qarışıq
- ☒ Eyni tipli
- ☐ Nöqsanlı

266 Materialların termiki, optiki xassələri hansı üsulla yoxlanıb qiymətləndirilir?

- ☐ Mikroskopik
- ☐ Kimyəvi
- ☐ Mexaniki
- ☒ Fiziki
- ☐ Bioloji

267 Laboratoriya metodu ilə xassələrin qiymətləndirilməsi üçün neçə üsuldan istifadə olunur?

- ☐ 4
- ☐ 6
- ☐ 2
- ☒ 3
- ☐ 5

268 əmtəələri istehlak dəyəri hansı mərhələdə aşkar olunur?

- ☐ Qablaşdırma prosesində
- ☐ Daşınma və saxlanma zamanı
- ☐ İstehsal mərhələsində
- ☒ İstismar mərhələsində
- ☐ Markalanma prosesində

269 Malların istehsak dəyərinin neçə cəhəti vardır?

- ☐ 1
- ☐ 2
- ☐ 4
- ☒ 3
- ☐ 3

270 Ekspert tərəfindən keyfiyyətin qiymətləndirilməsi metodu neçə qrupa bölünür?

- ☐ 3-test, sorğu, alternativ
- ☐ 4- qiymətləndirmə, evrestik, test, sənəd
- ☐ 7- statistik, obyektiv, səriştəli, test, sənədli, sorğu, çəki
- ☒ 5- evristik, statistik, test, sənədli, kombinə edilmiş
- ☐ 9-test, sənəd, sorğu, çəki, səriştəli

271 Malların nöqsanlarının xarakterinə dair məsələni hansı ekspertiza həll edir?

- ☐ bu məsələni heç bir ekspertiza növü həll etmir
- ☐ məhkəmə - trassoloji
- ☐ məhkəmə - tibbi
- ☒ məhkəmə - əmtəəşünaslıq
- ☐ məhkəmə - ballistik

272 Malların standartın tələblərinə uyğun qablaşdırılması məsələsini hansı ekspertiza həll edir?

- ☐ bu məsələni heç bir ekspertiza növü həll etmir
- ☐ məhkəmə - ballistik
- ☐ məhkəmə - tibbi
- ☒ məhkəmə - əmtəəşünaslıq
- ☐ məhkəmə - trassoloji

273 Məhkəmə – əmtəəşünaslıq ekspertizası hansı məsələləri həll edir?

- ☐ heç birini həll etmir
- ☐ ekspertin məsuliyyətini
- ☐ preyskurantların vəziyyətini
- ☒ əmtəənin köhnəlmə faizini
- ☐ standartın ilini

274 əlavə materiallar üçün yazılı sorğunun göndərilməsi nə zaman baş verir?

- ☐ təhqiqatçının ekspertizada marağı olduqda
- ☐ komissiya üzvləri ekspertizaya müdaxilə etdikdə
- ☐ ekspert ekspertizadan imtina etdikdə
- ☒ ekspertiza üçün materiallar kifayət etmədikdə
- ☐ müstəntiq ekspertizaya müdaxilə etdikdə

275 İş materialları ekspertə hansı vəziyyətdə təqdim edilir?

- ☐ şərti işarələnmiş
- ☐ pərakəndə və nömrələnmiş
- ☐ tikilmiş, lakin nömrələnmemiş
- ☒ siyahı üzrə tikilmiş və nömrələnmiş
- ☐ tikilməmiş, lakin nömrələnmiş

276 Məhkəmə – əmtəəşünaslıq ekspertizası hansı məsələləri həll edir?

- ☐ heç birini həll etmir
- ☐ ekspertin təhsilini
- ☐ qablaşdırmanın növünü
- ☒ malların standartın tələblərinə uyğun qablaşdırılmasını
- ☐ əmtəəşünasın yaşını

277 Məhkəmə – əmtəəşünaslıq ekspertizası hansı məsələləri həll edir?

- ☐ heç birini həll etmir
- ☐ ərzaq mallarının daşındığı nəqliyyat növünü
- ☐ ərzaq mallarının saxlandığı anbarın yerini
- ☒ ərzaq mallarının tərkibinin %-lə miqdarını
- ☐ çıxdaşın (brak) %-ni

278 Məhkəmə-əmtəəşünaslıq ekspertizası hansı məsələləri həll edir?

- ☒ malların nöqsanlarının xarakterini
- ☐ nöqsanların sayını
- ☐ qablaşdırmanın növünü
- ☐ nəqliyyatın növünü
- ☐ heç birini həll etmir

279 Malın keyfiyyətinin 10% artması qiymətə necə təsir edir?

- ☐ Qiymətlərin 20-25% artmasına
- ☒ Qiymətlərin 40%-50% artmasına
- ☐ Qiymətlərin 10-30% artmasına
- ☐ Qiymətlərin 20-40%artmasına
- ☐ Qiymətlərin 40-45% artmasına

280 Orqonoleptiki metod neçə yarımqrupa bölünür?

- ☐ 2
- ☒ 5
- ☐ 3
- ☐ 6
- ☐ 4

281 Ekspertizanı təyin edən orqana sualların aydınlaşdırılması üçün nə zaman müraciət edilir?

- ☐ ekspertin bilik dairəsi geniş olmadıqda
- ☒ suallar ekspert tərəfindən başa düşülmədikdə
- ☐ icra müddəti sona yetdikdə
- ☐ icra müddətinin uzadılması lazım gəldikdə
- ☐ məhkəmənin marağı olduqda

282 əgər əlavə materialların göndərilməsi mümkün deyilsə, ekspert nə etməlidir?

- ☐ ekspertizanı dayandırmalıdır
- ☒ sualların müəyyən hissəsinə cavab verməlidir
- ☐ tədqiqata başlamamalıdır
- ☐ baş ekspertə xəbər verməlidir
- ☐ ekspert komissiyasına xəbərdarlıq etməlidir

283 Ekspert rəy verməyin qeyri-mümkünlüyü haqqında tərtib etdiyi aktı hara göndərir?

- ☐ laboratoriyaya
- ☒ ekspertizanı təyin edən orqana
- ☐ heç bir yerə göndərmir
- ☐ gömrük idarəsinə
- ☐ baş ekspertə

284 Sual ekspertin xüsusi bilik dairəsindən kənara çıxarsa, o nə edir?

- ☐ bacardığı kimi rəy verir
- ☐ idarə rəhbərinə şifahi məlumat verir
- ☐ idarə rəhbərinə telefonoqramm göndərir
- ☐ bu haqda heç kimi məlumatlandırmır
- ☒ rəy verməyin qeyri-mümkünlüyü haqqında akt tərtib edir

285 Məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılması üçün əsas nədir?

- ☐ əsas yoxdur
- ☐ idarə rəhbərinin qərarı
- ☒ təhqiqatçı, müstəntiq, prokurorun, məhkəmənin qərarları
- ☐ İqtisadi İnkişaf Nazirliyinin qərarları
- ☐ Təhsil Nazirliyinin qərarları

286 Məhkəmə-əmtəəşünaslıq ekspertizası hansı sənədlərə uyğun olaraq aparılır?

- ☐ məhkəmənin qərarına uyğun olaraq
- ☒ Azərbaycan Respublikası Cinayət Prosesual və Mülki Prosesual qanunvericiliyinə uyğun olaraq
- ☐ bunlardan heç birinin tələbinə uyğun olaraq aparılmır
- ☐ zərərçəkənin tələbinə uyğun olaraq
- ☐ müstəntiqin tələbinə uyğun olaraq

287 Parçalarının istehlak xassılırinin formalaşdırılmasında ilkin amil hansıdır?

- ☐ Akkreditləşdirmə
- ☒ Lif tərkibi
- ☐ Toxunmanın növü
- ☐ Bərkidilmə
- ☐ Ağardılmanın növü

288 Parçaların sıxlığına təsir edən amillər hansılardır?

- ☐ Bəzəndirilmə
- ☒ Toxunma növləri
- ☐ Liflərin növləri
- ☐ Toxunmaya hazırlıq
- ☐ Ağardılma

289 Məhkəmə-əmtəəşünaslıq ekspertizası kim tərəfindən aparılır?

- ☐ komissiya sədri
- ☐ orta təhsilli ticarət işçisi
- ☒ ali təhsilli xüsusi biliyə malik əmtəəşünas
- ☐ orta-ixtisas təhsilli əmtəəşünas
- ☐ baş iqtisadçı

290 Aşağıdakılardan hansı rəyin tərkib hissəsinə aiddir?

- ☐ bunlardan heç biri
- ☒ giriş
- ☐ müqavilə
- ☐ siyahı
- ☐ iltizam

291 Ekspertin rəyi neçə hissədən ibarətdir?

- ☐ 5
- ☒ 3
- ☐ 2
- ☐ 4
- ☐ 6

292 Müasir dövrdə məhsul haqqında informasiyanın toplanması, emalı və təqdim olunması sahəsində ən səmərəli sistem hansı sistemdir?

- ☐ Təsnifat sistemi
- ☐ Avtomatlaşdırılmış identifikatlaşdırma sistemi
- ☐ Regional sistem
- ☒ Məhsulların kataloqlaşdırılması sistemi
- ☐ Təsviri-istinad sistemi

293 İnformasiya sistemləri nədir ?

- ☐ informasiya resursları
- ☒ rabitə vasitələrinin toplusu
- ☐ informasiya prosesləri
- ☐ informasiya texnologiyası
- ☐ informasiya yığılması

294 Ekspert hansı halda intizam məsuliyyəti daşıyır?

- ☐ idarə rəhbərini məlumatlandırmazsa
- ☐ rəy verməkdən səbəbsiz imtina edərsə
- ☐ ekspertiza aktını imzalamaqdan imtina edərsə
- ☒ ekspertizanın icra müddətini pozarsa
- ☐ müstəntiqi məlumatlandırmazsa

295 Ekspert hansı halda intizam məsuliyyəti daşıyır?

- ☐ rəy verməkdən səbəbsiz imtina edərsə
- ☐ idarə rəhbərini məlumatlandırmazsa
- ☐ ekspertiza aktını imzalamaqdan imtina edərsə
- ☒ öz vəzifəsini səhlənkarlıqla yerinə yetirərsə
- ☐ müstəntiqi məlumatlandırmazsa

296 Ekspert ekspertizanın icra müddətini pozarsa

- ☐ idarə rəhbərinə xəbər vermir
- ☐ ekspertiza aktını imzalamır
- ☐ heç bir məsuliyyət daşımır
- ☒ intizam məsuliyyəti daşıyır
- ☐ müstəntiqi məlumatlandırmır

297 Ekspert bilərəkdən yalan rəy verərsə

- ☐ ekspertiza idarəsinin rəhbəri tərəfindən cəzalandırılır
- ☐ təhqiqatçıdan razılıq alır
- ☐ qanundan kənar məsuliyyət daşıyır
- ☒ qanunla müəyyən edilən məsuliyyəti daşıyır
- ☐ məsuliyyəti öz üzərindən atır

298 Aşağıdakılardan hansı ekspertin vəzifəsinə aid edilir?

- ☐ bunlardan heç biri vəzifəyə aid deyildir
- ☐ komissiya sədrini rəyə cəlb etməli
- ☐ səbəbsiz ekspertizadan imtina etməli
- ☒ ibtidai istintaq materiallarının məlumatlarını ekspertiza təyin edən orqanların razılığı olmadan yaymamalı
- ☐ ekspertizaya bir neçə eksperti cəlb etməli

299 Aşağıdakılardan hansı ekspertin vəzifəsinə aiddir?

- ☐ bunlardan heç biri vəzifəyə aid deyildir
- ☐ ekspertizaya bir neçə eksperti cəlb etməli
- ☐ komissiya sədrini rəyə cəlb etməli
- ☒ müstəntiq və hakim tapşırığı ilə verdiyi rəyə əlavələr etməli
- ☐ səbəbsiz ekspertizadan imtina etməli

300 Göstərilənlərdən hansını ekspertin vəzifəsinə aid etmək olar?

- ☐ bunlardan heç biri vəzifəyə aid deyildir
- ☐ səbəbsiz ekspertizadan imtina etməli
- ☐ ekspertizaya bir neçə eksperti cəlb etməli
- ☒ müstəntiq və ya hakimin tapşırığı ilə verdiyi rəyi izah etməli
- ☐ komissiya sədrini rəyə cəlb etməli

301 Göstərilənlərdən hansı ekspertin vəzifəsinə daxildir?

- ☐ bunlardan heç biri vəzifəyə daxil deyildir
- ☐ səbəbsiz ekspertizadan imtina etməli
- ☐ ekspertizaya bir neçə eksperti cəlb etməli
- ☒ qanunla müəyyən edilmiş əsaslar olduqda öz-özünə etiraz etməli
- ☐ komissiya sədrini rəyə cəlb etməli

302 Ekspertin vəzifəsinə göstərilənlərdən hansı daxildir?

- ☐ bunlardan heç biri vəzifəyə daxil deyildir
- ☐ səbəbsiz ekspertizadan imtina etməli
- ☐ ekspertizaya bir neçə eksperti cəlb etməli
- ☒ ona tapşırılmış materialları icraatına götürməli
- ☐ komissiya sədrini rəyə cəlb etməli

303 Ekspertin vəzifəsinə göstərilənlərdən hansı daxildir?

- ☐ bunlardan heç biri vəzifəyə daxil deyildir
- ☐ səbəbsiz ekspertizadan imtina etməli
- ☐ ekspertizaya bir neçə eksperti cəlb etməli
- ☒ qarşısına qoyulmuş suallar əsasında obyektiv rəy verməli
- ☐ komissiya sədrini rəyə cəlb etməli

304 Ekspertin hüquqları nə ilə müəyyən edilir?

- ☐ müstəntiqin sualları ilə
- ☐ müəyyən texniki şərtlərlə
- ☐ müəyyən standartlarla
- ☒ Azərbaycan Respublikası Cinayət Prosesual və mülki qanunvericiliyin normaları ilə.
- ☐ tərəflər arasındakı müqavilələ

305 Ekspertin vəzifəsi nə ilə müəyyən edilir?

- ☐ müstəntiqin sualları ilə
- ☒ Azərbaycan Respublikası Cinayət Prosesual və mülki qanunvericiliyin normaları ilə
- ☐ müəyyən standartlarla
- ☐ müəyyən texniki şərtlərlə
- ☐ tərəflər arasındakı müqavilələ

306 Ekspertiza məhkəmədə aparıldığı halda rəy nəyə əsaslanır?

- ☐ ərizəyə
- ☐ texniki şərtlərə
- ☐ standartlara
- ☐ müqaviləyə
- ☒ təlimatın müvafiq bölməsində yazılanların tələbinə

307 Hansı ekspert kompleks ekspertizanı apara bilər?

- ☐ xüsusi biliklərə malik olmayan
- ☐ yalnız attestasiyadan keçmiş ekspert
- ☒ bir neçə elm və texniki biliklərə malik olan
- ☐ yalnız texniki biliklərə malik olan
- ☐ yalnız humanitar elmi biliklərə yiyələnən

308 Kompleks ekspertiza nə vaxt aparılır?

- ☐ ekspert xəstələnərsə
- ☒ ekspertiza qarışıq elmlər sahəsində xüsusi bilik tələb edərsə
- ☐ tərəflərdən biri narazı qalarsa
- ☐ komissiya sədri qrupun tərkibindəki bir neçə ekspertdən razı qalmazsa
- ☐ ekspert ekspertizanı aparmaqdan imtina edərsə

309 əgər ekspertlər ümumi rəyə gələrsə, bu rəyi kim imzalayır?

- ☐ texniki şöbənin rəisi.
- ☒ bütün ekspertlər
- ☐ yalnız bir ekspert
- ☐ yalnız komissiya sədri
- ☐ laboratoriya müdiri

310 Rəyi bir necə ekspert tərtib edərsə, onlar nə etməlidir?

- ☐ məsləhətləşmədən rəy verməlidir
- ☒ öz aralarında məsləhətləşməlidirlər
- ☐ yalnız bir ekspertin rəyi əsas götürülməlidir
- ☐ yalnız komissiya sədrinin rəyi əsas götürülməlidir
- ☐ əvvəlki rəyə əsaslanmalıdır

311 Rəyin nəticə hissəsində nə yazılır?

- ☐ ekspertiza idarəsi rəhbərinin fikri
- ☒ qoyulmuş suallara cavablar
- ☐ ekspertin hüquqları
- ☐ ekspertin vəzifələri
- ☐ komissiya üzvlərinin say tərkibi

312 Təkrar ekspertizada əvvəlki tədqiqatdan nə ifadə olunur?

- ☐ əvvəlki tədqiqatın aparılma metodu
- ☒ əvvəlki rəyin nəticələri ilə təkrar rəyin nəticələri arasındakı fərqin səbəbləri
- ☐ əvvəlki rəyin tarixi
- ☐ əvvəlki tədqiqatın başlandığı yer
- ☐ əvvəlki tədqiqatın icra müddəti

313 Ekspert təkrar ekspertizada əvvəlki tədqiqatdan nəyi ifadə etməlidir?

- ☐ əvvəlki rəyin tarixini
- ☐ əvvəlki ekspertizanı
- ☐ əvvəlki tədqiqatın aparılma metodunu
- ☒ əvvəlki aparılmış tədqiqatın nəticələrini
- ☐ əvvəlki tədqiqatın icra müddətini

314 Kriminal ekspertizasının tədqiqat hissəsində nə göstərilir?

- ☐ ekspertin soyadı
- ☒ müəyyən olunan faktların elmi izahı
- ☐ rəyin tarixi
- ☐ ekspertin təhsili
- ☐ rəyin nömrəsi

315 Kriminal ekspertizasının tədqiqat hissəsində nə göstərilir?

- ☐ rəyin nömrəsi
- ☐ rəyin tarixi
- ☒ Kriminal ekspertizasının tədqiqatının nəticələri
- ☐ ekspertin adı
- ☐ ekspertin təhsili

316 Rəyin giriş hissəsində suallar necə yazılır?

- ☐ suallarda düzəlişlər apararaq
- ☒ qərarda qoyulan suallardan sonra
- ☐ qərarda qoyulan suallardan əvvəl
- ☐ giriş hissədə suallar qeyd olunmur
- ☐ mürəkkəblik dərəcəsinə görə

317 Ekspertin qarşısında qoyulan suallar çox olduqda o, nə edir?

- ☐ bunlardan heç biri göstərilmir
- ☒ sualları qruplaşdırır
- ☐ sualların sayını azaldır
- ☐ mürəkkəb sualları ixtisar edir
- ☐ ekspertizadan imtina edir

318 Parça mallarının kəmiyyət sayına ekspertlər hansı əməliyyatlardan sonar başlayırlar?

- ☐ Konteynerə müdaxilə olunması aydınlaşdıqdan sonar
- ☐ Dəmir yol fakturasında parça topunun uzunluğu
- ☒ Plombun salamatlığı, dəmir yol fakturasında topun uzunluğu, konteynerə müdaxilə olunmaması
- ☐ Konteynerin xarici vəziyyəti, konteynerin üzərindəki plombun salamatlığı
- ☐ Plombun salamat olmasından sonra

319 Daha çox burulma dərəcəsinə malik olan iplik və saplar parçaların hansı xassələrinə müsbət təsir göstərir?

- ☐ Parçanın pıçılmasına
- ☒ parçanın mexaniki davamlılığına
- ☐ Parçanın rənginə
- ☐ Parçanın islanmasına

320 Ekspertlərin qrup halında sorğu üsullarına hansı metodlar daxildir?

- ☐ Delfi, əsas, keyfiyyət
- ☐ Əsas , kompleks, ölçü
- ☒ Delfi, pottern, kombinə edilmiş
- ☐ Keyfiyyət , kəmiyyət, sənəd
- ☐ Çəkilər, ölçü, sənəd,

321 İstintaqda və məhkəmədə verilmiş rəyin bir nüsxəsi harada saxlanmalıdır?

- ☐ laboratoriyada
- ☒ Azərbaycan ETMEİ-də
- ☐ istintaq şöbəsində
- ☐ prokurorluqda
- ☐ məhkəmədə

322 Ekspert rəyin tədqiqi hissəsində aşağıdakılardan hansını göstərir?

- ☐ ekspertin adı
- ☐ ekspertin təhsili
- ☐ rəyin nömrəsi
- ☐ rəyin tarixi
- ☒ tədqiqatın metodunu

323 Kriminal ekspertizasının tədqiqat hissəsində nə yazılır?

- ☐ ekspertin adı
- ☒ bütün tədqiqat prosesi
- ☐ rəyin nömrəsi
- ☐ laboratorianın yerləşdiyi ünvan
- ☐ ekspertin iş stajı

324 Təkrar ekspertiza aparıldığı zaman rəyin giriş hissəsində hansı ekspertin adı yazılır?

- ☐ baş ekspertin adı
- ☒ əvvəlki ekspertizanı aparan ekspertin adı
- ☐ kompleks ekspertizanı aparan ekspertin adı
- ☐ baytarlıq ekspertizasını aparan ekspertin adı
- ☐ məhkəmə - tibbi ekspertizasını aparan ekspertin adı

325 əlavə və təkrar ekspertizanın aparılması rəyin hansı hissəsində yazılır?

- ☐ tədqiqat və nəticə
- ☒ giriş
- ☐ tədqiqat
- ☐ nəticə
- ☐ rəydə göstərilmiş

326 Rəyin giriş hissəsində aşağıdakılardan hansı göstərilir?

- ☐ məhkəmə sədrinin dərəcəsi
- ☒ ekspertin vəzifəsi
- ☐ havanın temperaturu
- ☐ prokurorluq orqanının yerləşdiyi rayon
- ☐ havanın nisbi rütubəti

327 Təhlükəsiz saxtalaşdırılmada istehlakçıya hansı ziyan vurulur?

- ☐ ətraf mühitə ziyan
- ☒ maddi və mənəvi
- ☐ ailə büdcəsinə ziyan
- ☐ maliyyə ziyanı
- ☐ əmlaka ziyan

328 Məhkəmə ekspertizası idarəsinin rəhbəri tədqiqat aparmaq üçün hansı şəraiti yaratmağa borcludur?

- ☐ bunlardan heç birini
- ☒ təqdim olunmuş tədqiqat obyektlərinin qorunub saxlanmasını təmin etmək
- ☐ əşyayı – dəlillərin olmasını
- ☐ sübutların olmasını
- ☐ preyskurantların olmasını

329 Məhkəmə ekspertizası idarəsinin rəhbəri tədqiqat aparmaq üçün hansı şəraiti yaratmağa borcludur?

- ☐ sübutların olmasını
- ☐ preyskurantların olmasını
- ☒ materialların olmasını
- ☐ əşyayı – dəlillərin olmasını
- ☐ bunlardan heç birini

330 Məhkəmə ekspertizası idarəsinin rəhbəri tədqiqat aparmaq üçün hansı şəraiti yaratmağa borcludur?

- ☐ bunlardan heç birini
- ☒ cihazların olmasını

- ☐ preyskurantların olmasını
- ☐ sübutların olmasını
- ☐ əşyayı – dəlillərin olmasını

331 Məhkəmə ekspertizası idarəsinin rəhbəri tədqiqat aparmaq üçün hansı şəraiti yaratmağa borcludur?

- ☐ preyskurantların olmasını
- ☒ avadanlıqların olmasını
- ☐ əşyayı – dəlillərin olmasını
- ☐ sübutların olmasını
- ☐ bunlardan heç birini

332 Buraxılan məhsulun keyfiyyətinə nəzarət üçün keçirilən sınaqlar hansı standartlaşdırma növünə aiddir?

- ☐ Ölçü cihazlarının və ölçülərin yoxlanma metodları və vasitələri üçün standartlar
- ☒ Sınaq metodların standartı
- ☐ Çeşidlərin standartı
- ☐ Istismar və təmir qaydaları standartları
- ☐ Nişanlama, qablaşdırma, saxlanma və daşınma qaydaları standartları

333 Azərbaycan Respublikasında metrologiya sahəsində istifadə olunan normativ sənədlər hansıdır?

- ☐ Metodik təlimlər
- ☒ Dövlət standartları
- ☐ Sertifikatlaşdırma əsasnaməsi
- ☐ Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patentləşdirmə üzrə dövlət komitəsinin əsasnaməsi
- ☐ “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası qanunu

334 Vizual metoda hansı hiss orqanından istifadə olunur ?

- ☐ lamisə
- ☐ taktil
- ☐ ətir
- ☐ qoxu
- ☒ görmə

335 Evristik metodlar hansı növlərə bölünür ?

- ☐ bioloji
- ☐ sosioloji
- ☐ riyazi
- ☒ ekspert və sosioloji
- ☐ mikrobioloji

336 Trikotaj mallarının iqtisadi faizi nə zaman müəyyənləşdirilir?

- ☐ Kəmiyyət ekspertizası aparılarkən
- ☐ İstehsal və qeyri istehsal xarakter nöqsanlarına görə
- ☐ Ketfiyyət ekspertizası aparılarkən
- ☐ Konteynerdə gəlmiş malalrın sayının yoxlanılması zamanı
- ☒ Ticarət birliyinin bu haqda xahişi olduqda

337 Ekspertiza aparılarkən kommersiya aktında göstərilmiş hansı mallara baxılır?

- ☐ Standart təkləblərinə görə
- ☒ Ancaq zədə almış
- ☐ Təzə istehsal olunan
- ☐ Etibarsız hesab olunan
- ☐ Fiziki- mexaniki göstəricilərinə görə

338 Məhkəmə ekspertizası idarəsinin rəhbəri tədqiqat aparmaq üçün hansı şəraiti yaratmağa borcludur?

- ☐ bunlardan heç birini
- ☒ texniki təhlükəsizlik qaydalarına əməl olunmasını təmin etmək
- ☐ sübutların olmasını
- ☐ dəlillərin olmasını
- ☐ preyskurantların olmasını

339 Bunlardan hansı məhkəmə ekspertizası idarə rəhbərinin vəzifəsinə aiddir?

- ☐ bunlardan heç biri aid deyildir
- ☒ ekspertin müstəqilik prinsipinə əməl olunmasını təmin etmək
- ☐ bilərəkdən yalan rəy verməyə görə ekspertdən iltizam almamaq
- ☐ sualları sistemləşdirmək
- ☐ ekspertizanın təşkil edilməsində iştirak etməmək

340 Göstərilənlərdən hansı məhkəmə ekspertizası idarə rəhbərinin vəzifəsinə daxildir?

- ☐ bunlardan heç biri daxil deyildir
- ☒ bilərəkdən yalan rəy verməyə görə ekspertdən iltizam almaq
- ☐ qərar olmadıqda tədqiqat üzrə iş materiallarını tələb etmək
- ☐ qərar olmadıqda tədqiqat obyektlərini tələb etmək
- ☐ suallar qruplaşdırmaq

341 Aşağıdakılardan hansı məhkəmə ekspertizası idarə rəhbərinin vəzifəsinə aiddir?

- ☐ sualları sistemləşdirmək
- ☒ eksperti bilərəkdən yalan rəy verməkdən imtina etmədiyinə görə cinayət məsuliyyəti daşması haqqında xəbərdar etmək
- ☐ bunlardan heç biri aid deyildir
- ☐ qərar olmadığı halda tədqiqat obyektlərini tələb etmək
- ☐ qərar olmadığı halda tədqiqat üzrə iş materiallarını tələb etmək

342 Aşağıdakılardan hansı məhkəmə ekspertizası idarə rəhbərinin vəzifəsinə daxildir?]

- ☐ bunlardan heç biri daxil deyildir
- ☐ sualları sistemləşdirmək
- ☐ qərar olmadığı halda tədqiqat üzrə iş materiallarını tələb etmək
- ☐ qərar olmadığı halda tədqiqat obyektlərini tələb etmək
- ☒ eksperti bilərəkdən yalan rəy verməyə görə cinayət məsuliyyəti daşması haqqında xəbərdar etmək

343 Aşağıdakılardan hansı məhkəmə ekspertizası idarə rəhbərinin vəzifəsinə daxildir?

- ☐ bunlardan heç biri daxil deyildir
- ☐ sualları sistem halına salmaq
- ☒ ekspertlərə onların vəzifələrini izah etmək
- ☐ qərar olmadığı halda tədqiqat obyektlərini tələb etmək
- ☐ qərar olmadığı halda tədqiqat üzrə iş materiallarını tələb etmək

344 Göstərilənlərdən hansı məhkəmə ekspertizası idarə rəhbərinin vəzifəsinə daxildir?

- ☐ qərar olmadığı halda tədqiqat obyektlərini tələb etmək
- ☒ ekspertlərə onların hüquqlarını izah etmək
- ☐ bunlardan heç biri daxil deyildir
- ☐ sualları sistemləşdirmək
- ☐ qərar olmadığı halda tədqiqat üzrə iş materiallarını tələb etmək

345 Qanunvericiklə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasına idxal olunmuş və ixrac olunacaq məhsulların metroloji qayda və normalarına uyğunlaşdırılmasına dövlət nəzarətini həyata keçirilməsi Standartlaşdırma, Metrologiya və Patentləşdirmə üzrə dövlət komitəsinin hansı vəzifə və funksiyalarına aiddir?

- ☒ Metrologiya sahəsində dövlət siyasəti funksiyası
- ☐ Standartlaşdırma üzrə funksiya
- ☐ Sahə qeydiyyatı şöbəsinin funksiyası
- ☐ Dövlət qeydiyyatı sahələrinin funksiyası
- ☐ Sənaye sahəsi və bu sahədə icra edilən funksiya

346 Ekspertiza zamanı trikotajın polotnosunun 1m 2 –nin çəkisi müəyyən etmək üçün hansı ölçüdə nümunə götürülür?

- ☒ 50 * 100 mm
- ☐ 50 * 200 mm
- ☐ 15 * 45 mm
- ☐ 10 * 20 mm
- ☐ 25 * 50 mm

347 Ekspertiza zamanı trikotaj mallarından nüçə faiz orta nümunə götürülür?

- ☐ 3%
- ☐ 20%
- ☒ 10%
- ☐ 15%
- ☐ 5%

348 Bunlardan hansı məhkəmə ekspertizası idarəsi rəhbərinin vəzifəsidir?

- ☒ tədqiqat başa çatdırıldıqdan sonra iş üzrə materialları ekspertizanı təyin etmiş orqana və ya şəxsə göndərilməsini təmin etmək
- ☐ bunlardan heç biri onun vəzifəsi deyildir
- ☐ ekspertizanın aparılma müddətinin gözlənilməsinə nəzarət etmək
- ☐ qərar olmadığı halda tədqiqat obyektlərini tələb etmək
- ☐ qərar olmadığı halda tədqiqat üzrə iş materiallarını tələb etmək

349 Bunlardan hansı məhkəmə ekspertizası idarəsi rəhbərinin vəzifəsinə aid edilir?

- ☐ qərar olmadığı halda tədqiqat üzrə iş materiallarını tələb etmək
- ☐ bunlardan heç biri aid edilmir
- ☒ tədqiqat başa çatdırıldıqdan sonra ekspertin rəyini ekspertizanı təyin etmiş orqana göndərilməsini təmin etmək
- ☐ sualları sistemləşdirmək
- ☐ bilərəkdən yalan rəy verməyə görə ekspertdən iltizam almamaq

350 Göstərilənlərdən hansı məhkəmə ekspertizası idarəsi rəhbərinin vəzifəsinə aiddir?

- ☒ Azərbaycan Respublikası Qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə ekspertizasının aparılması müddətini müəyyən etmək
- ☐ bunlardan heç biri aid deyildir
- ☐ qərar olmadıqda tədqiqat üzrə iş materiallarını tələb etmək
- ☐ sualları qruplaşdırmaq
- ☐ qərar olmadıqda tədqiqat obyektlərini tələb etmək

351 Göstərilənlərdən hansı məhkəmə ekspertizası idarəsi rəhbərinin vəzifəsinə aiddir?

- ☐ qərar olmadıqda tədqiqat üzrə iş materiallarını tələb etmək
- ☐ qərar olmadıqda tədqiqat obyektlərini tələb etmək
- ☐ bunlardan heç biri aid deyildir
- ☐ suallar qruplaşdırmaq
- ☒ ekspertin rəyi ilə iltizamını birlikdə ekspertizanı təyin etmiş orqana göndərmək

352 Aşağıdakılardan hansı məhkəmə ekspertizası idarəsi rəhbərinin vəzifəsinə aiddir?

- ☒ ekspertizanın təyin olunması barədə qərarı aldıqdan sonra zəruri biliyə malik olan ekspertə tapşırıq vermək
- ☐ bunlardan heç biri aid deyildir
- ☐ qərar olmadıqda tədqiqat üzrə materialları tələb etmək
- ☐ sualları müəyyən ardıcılıqla qruplaşdırmaq
- ☐ qərar olmadıqda tədqiqat obyektlərini tələb etmək

353 Məhkəmə ekspertizası idarəsi rəhbərinə hansı qadağalar qoyulmuşdur?

- ☐ idarədə konkret ixtisas üzrə ekspert olmayanda obyekt iş materialları ilə birgə geri qaytarmaq
- ☐ məhkəmə ekspertizası təyin olunandan sonra onu təşkil etmək
- ☐ heç bir qadağa qoyula bilməz
- ☐ digər idarələrin iştirakı ilə məhkəmə ekspertizası aparılmasını təşkil etmək
- ☒ tədqiqatın gedişatına təsir edən göstərişlər vermək

354 Məhkəmə ekspertizası idarəsi rəhbərinə hansı qadağalar qoyulmuşdur?

- ☒ bu idarənin əməkdaşı olmayan şəxslər ekspert qismində məhkəmə ekspertizasının aparılmasına cəlb etmək
- ☐ məhkəmə ekspertizası təyin olunması haqqında qərarı aldıqdan sonra onu təşkil etmək
- ☐ idarədə konkret ixtisas üzrə ekspert olmayanda obyekt iş materialları ilə birgə geri qaytarmaq
- ☐ idarə rəhbərinə heç bir qadağa qoyula bilməz
- ☐ qərarla göstərilən digər idarələrin iştirakı ilə məhkəmə ekspertizası aparılmasını təşkil etmək

355 Ekspertiza idarəsi rəhbərinin hüquqlarına göstərilənlərdən hansı daxildir?

- ☐ göstərişlər vermək
- ☐ bunlardan heç biri daxil deyildir
- ☒ məhkəmə ekspertizası təyin olunması haqqında qərarı aldıqdan sonra onu təşkil etmək
- ☐ sualları qruplaşdırmaq
- ☐ qərarı aldıqda tədqiqat obyektlərini və iş üzrə materialları tələb etmək

356 Məhkəmə ekspertizasının rəyində aşağıdakılardan hansı göstərilir?

- ☐ ekspertizanın aparıldığı tarix
- ☒ ekspertin milliyəti
- ☐ ekspertizanın aparıldığı yer
- ☐ ekspert haqqında məlumat
- ☐ ekspertin qarşısında qoyulmuş suallar

357 Məhkəmə ekspertizasının rəyində bunlardan hansı göstərilir?

- ☐ ekspertizanın aparıldığı tarix
- ☒ ekspertiza aparılan laboratoriyanın yerləşdiyi küçənin adı
- ☐ ekspert haqqında məlumat
- ☐ ekspertin qarşısında qoyulmuş suallar
- ☐ ekspertizanın aparıldığı yer

358 Məhkəmə ekspertinin rəyini əks etdirən materiallar hansı sənədə əlavə edilir?

- ☐ qərara
- ☒ rəyə
- ☐ akta
- ☐ müqaviləyə
- ☐ iltizama

359 Ekspertiza zamanı əldə edilmiş nəticələrin yekunlaşdırılması mərhələsində proses iştirakçılarının iştirakına yol verilirmi?

- ☐ müstətiqin icazəsi ilə yol verilir
- ☐ hər zaman yol verilir
- ☐ bəzən yol verilir
- ☒ verilmir
- ☐ proses iştirakçılarının təkidi ilə yol verilir

360 Ekspertlərin müşavirəsi zamanı proses iştirakçılarının iştirakına yol verilirmi?

- ☐ müstətiqin icazəsi ilə yol verilir
- ☐ bəzən yol verilir
- ☐ yol verilir
- ☒ yol verilmir
- ☐ proses iştirakçılarının təkidi ilə yol verilir

361 Ekspert rəy tərtib etdiyi zaman proses iştirakçılarının iştirakına yol verilirmi?

- ☐ müstətiqin icazəsi ilə yol verilir
- ☐ bəzən yol verilir
- ☐ yol verilir
- ☒ yol verilmir
- ☐ proses iştirakçılarının təkidi ilə yol verilir

362 Proses iştirakçıları ekspertizanın predmetinə dair ekspertə izahatlar verə bilərlərmi?

- ☐ yalnız müstətiqin tövsiyəsi ilə verə bilərlər
- ☐ verə bilməzlər
- ☐ yalnız idarə rəhbərinin icazəsi ilə verə bilərlər
- ☒ verə bilərlər
- ☐ yalnız tədqiqatçının tövsiyəsi ilə verə bilərlər

363 Proses iştirakçıları ekspertizanın predmetinə dair ekspertə suallar verə bilərlərmi?

- ☐ yalnız müstətiqin tövsiyəsi ilə verə bilərlər
- ☐ verə bilməzlər
- ☐ yalnız idarə rəhbərinin icazəsi ilə verə bilərlər
- ☒ verə bilərlər
- ☐ yalnız tədqiqatçının tövsiyəsi ilə verə bilərlər

364 Proses iştirakçıları tədqiqatın gedişatına müdaxilə edə bilərlərmi?

- ☐ idarə rəhbərinin icazəsi ilə müdaxilə edə bilərlər
- ☐ ekspertin icazəsi ilə müdaxilə edə bilərlər
- ☐ müstətiqin icazəsi ilə müdaxilə edə bilərlər
- ☒ bilməzlər
- ☐ prokurorun göstərişi ilə müdaxilə edə bilərlər

365 Komissiya tərkibindəki ekspert

- ☐ heç kimlə razılaşmır
- ☐ sərbəst deyildir
- ☐ müstəqil deyildir
- ☒ ekspertizanın nəticələrini qiymətləndirir
- ☐ təhqiqatçının dediyinə əməl edir

366 Komissiya tərkibindəki ekspert

- ☐ müstətiqdən asılıdır
- ☐ hakimdən asılıdır
- ☐ komissiya sədrindən asılıdır
- ☒ müstəqildir
- ☐ təhqiqatçıdan asılıdır

367 Komission məhkəmə ekspertizasını neçə nəfər aparmalıdır?

- ☐ bu ekspertizanı ekspert aparmır.
- ☐ 1 nəfər
- ☐ 2 nəfərdən az
- ☒ 2 nəfərdən çox
- ☐ baş ekspert

368 Təkrar məhkəmə ekspertizası kimə həvalə edilir?

- ☐ gömrük işçisinə
- ☐ əlavə məhkəmə ekspertizanı aparan ekspertə
- ☐ ilkin məhkəmə ekspertizanı aparan ekspertə
- ☒ başqa ekspert və ya ekspertlərə
- ☐ laboratoriya müdirinə

369 əlavə məhkəmə ekspertizası kimə həvalə edilir?

- ☐ bunlardan heç birinə
- ☐ ekspertiza idarəsi rəhbərinə
- ☐ laboratoriya müdirinə
- ☒ ilkin məhkəmə ekspertizasını aparan ekspertə və ya başqa ekspertə
- ☐ gömrük işçisinə

370 Hansı məhkəmə ekspertizasına ilkin məhkəmə ekspertizası deyilir?

- ☐ bunlardan heç biri
- ☐ üçüncü dəfə təyin edilən
- ☐ ikinci dəfə təyin edilən
- ☒ birinci dəfə təyin edilən
- ☐ dördüncü dəfə təyin edilən

371 Məhkəmə ekspertizasının neçə növü var?

- ☐ 1
- ☐ 3
- ☐ 4
- ☒ 5
- ☐ 2

372 Son müşavirədə baş ekspert nələr haqqında komissiya rəyini təqdim edir?

- ☐ Komissiyanın iradlarını, keyfiyyət sistemində cıxan problemləri
- ☐ Sadəcə uyğunsuzluq
- ☐ Komissiyanın iradlarını
- ☒ Komissiyanın iradlarını, yoxlanmış keyfiyyət sisteminin bəyan edilmiş standartlaşmanın tələbinə uyğunluğu və uyğunsuzluğu haqqında
- ☐ Yoxlama zamanı uyğunlaşmanı

373 Məhkəmə ekspertizasının ekspertlərinin imzalarını nə təsdiq edir?

- ☐ belə imzaların heç bir təsdiqə ehtiyacı olmur
- ☐ prokurorluq orqanının möhürü
- ☐ müstəntiqin imzası
- ☒ ekspertiza idarəsinin möhürü
- ☐ laboratoriya müdirinin imzası

374 Məhkəmə ekspertizası idarəsinin möhürü ilə nə təsdiq edilir?

- ☐ heç bir sənəd möhürlə təsdiq edilmir
- ☐ iltizamlar
- ☐ müqavilələr
- ☒ ekspertlərin imzaları
- ☐ ərizələr

375 Proses iştirakçıları nə vaxt məhkəmə ekspertizasının aparılmasında iştirak edə bilərlər?

- ☐ müstəntiq icazəsi ilə
- ☐ iştirakçıların tələbi ilə
- ☐ ekspertin tələbi ilə
- ☒ məhkəmə ekspertizasını təyin etmiş şəxsin icazəsi ilə
- ☐ ekspertin şəxsi istəyi ilə

376 Proses iştirakçıları nə vaxt məhkəmə ekspertizasının aparılmasında iştirak edə bilərlər?

- ☐ iştirakçıların tələbi ilə
- ☐ prokuror tələb etdikdə
- ☐ müstəntiq icazə verdikdə
- ☒ məhkəmə ekspertizasını təyin etmiş orqanın icazəsi ilə
- ☐ ekspertin şəxsi istəyi ilə

377 Kompleks ekspertizanın rəyində ekspertlərə nəyi göstərilir?

- ☐ ekspertin iş stajını.
- ☐ ekspertin yaşını.
- ☐ ekspertizanı aparan ekspertlərin sayını.
- ☒ əldə etdikləri nəticələri
- ☐ ekspertiza idarə rəhbərinin iş stajı.

378 Kompleks ekspertizanın rəyində ekspertlərə nəyi göstərilər?

- ☐ ekspertin iş stajını
- ☐ ekspertin yaşını
- ☐ kompleks ekspertizada iştirak edən ekspertlərin sayını
- ☒ ekspertin müəyyən etdiyi faktları
- ☐ ekspertiza idarə rəhbərinin iş stajını

379 Ekspertlər arasında fikir ayrılığı olduqda hər bir ekspert nə edir?

- ☐ hamısı bir rəy verir
- ☐ rəy vermək üçün hakimlə məsləhətləşir
- ☐ rəy verməkdən imtina edir
- ☒ yazılı formada öz rəyini ayrıca tərtib edir
- ☐ rəy vermək üçün müstətiqlə məsləhətləşir

380 Bir neçə ekspertin məsləhətləşməsi ilə verilən rəyi kimlər imzalayırlar?

- ☐ yalnız hakim
- ☐ komissiya sədri
- ☐ yalnız bir ekspert
- ☒ bütün ekspertlər
- ☐ idarə rəhbəri

381 Ekspertlər rəy verməzdən əvvəl nə edirlər?

- ☐ prokurorla məsləhətləşirlər
- ☐ komissiya sədri ilə məsləhətləşirlər
- ☐ bir-birilə məsləhətləşmirlər
- ☒ öz aralarında məsləhətləşirlər
- ☐ müstətiqlə məsləhətləşirlər

382 Komission məhkəmə ekspertizasının aparılması kimə həvalə edilir?

- ☐ hakimə
- ☐ bir neçə ekspertə
- ☐ komissiya sədri
- ☒ məhkəmə ekspertizası idarəsinin rəhbərinə
- ☐ baş mühasibə

383 Komission məhkəmə ekspertizasının təşkil olunması kimə həvalə edilir?

- ☐ prokurora
- ☐ bir neçə ekspertə
- ☐ komissiya sədri
- ☒ məhkəmə ekspertizası idarəsinin rəhbərinə
- ☐ baş mühasibə

384 Məhkəmə ekspertizasının komission xarakteri kim tərəfindən müəyyən olunur?

- ☐ bunlardan heç biri tərəfindən müəyyən edilmir
- ☐ ekspert tərəfindən
- ☐ komissiya sədri tərəfindən
- ☒ məhkəmə ekspertizası idarəsinin rəhbəri tərəfindən

385 Məhkəmə ekspertizasının komission xarakteri kim tərəfindən müəyyən edilir?

- ☐ bunlardan heç biri tərəfindən
- ☐ baş ekspert tərəfindən
- ☐ baş mühasib tərəfindən
- ☒ onu təyin etmiş orqan və ya şəxs tərəfindən
- ☐ ekspert tərəfindən

386 Ekspertlər arasında fikir ayrılığı olduqda hər bir ekspert nə edir?

- ☐ heç nə etmir
- ☐ başqa ekspertlərə teleqram göndərir
- ☐ siyahı formada öz rəyini bildirir
- ☒ yazılı formada öz rəyini ayrıca tərtib edir
- ☐ başqa ekspertlərə zəng edir

387 Təkrar məhkəmə ekspertizası nə vaxt təyin edilir?

- ☐ qanunvericiliyin qaydaları pozulmadıqda
- ☐ ilkin məhkəmə ekspertizası keçirilmədikdə
- ☐ rəy hakimdə şübhə doğurmadıqda
- ☒ məhkəmə ekspertizasının aparılmasının Azərbaycan Respublikası Prosesual və mülki qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydaları pozulduqda
- ☐ əlavə məhkəmə ekspertizasının nəticələri doğru olduqda

388 Təkrar məhkəmə ekspertizası nə vaxt təyin edilir?

- ☐ istənilən vaxt təyin edilir
- ☐ ilkin məhkəmə ekspertizası keçirilmədikdə
- ☐ əvvəlki rəy şübhə doğurmadıqda
- ☒ əvvəllər verilmiş rəyin doğruluğu müstəntiqdə şübhə doğurduqda
- ☐ əlavə və ilkin məhkəmə ekspertizasının nəticələri doğru olduqda

389 əlavə məhkəmə ekspertizası nə vaxt təyin edilir?

- ☐ suallar tam həll edildikdə
- ☐ ilkin tədqiqatla bağlı sualların həll edilməsi zərurəti olmadıqda
- ☐ bunlardan heç biri
- ☒ ilkin məhkəmə ekspertizasının rəyi kifayət qədər aydın olmadıqda
- ☐ ilkin məhkəmə ekspertizasının rəyi tam aydın olduqda

390 Məhkəmə ekspertizasının təyin edilməsi məsələsi nə vaxt yenidən həll edilir?

- ☒ o icra edilməmiş hesab olunduqda
- ☐ ekspertiza idarə rəhbəri işə müdaxilə etdikdə
- ☐ komissiya sədri ilə ekspert arasında münaqişə yarandıqda
- ☐ ekspert xəstələndikdə
- ☐ sərəncam verilmədikdə

391 Ekspertin rəyi nə vaxt sübut kimi istifadə edilə bilməz?

- ☐ ekspert ali təhsilli deyilsə
- ☐ ekspert səriştəsizdirsə
- ☐ avadanlıq köhnədirsə
- ☒ ekspertiza tələblərin pozulması ilə həyata keçirilmişdirsə
- ☐ komissiya sədri işə çıxmamışdırsa

392 Məhkəmə ekspertizası nə vaxt həyata keçirilməmiş hesab olunur?

- ☐ ekspert sərəştəsidirsə
- ☒ ekspertiza tələblərin pozulması ilə həyata keçirilmişdirsə
- ☐ komissiya sədri işə çıxmamışdırsa
- ☐ ekspert ali təhsilli deyilsə
- ☐ avadanlıq köhnədirsə

393 Nümunələrin götürülməsində ekspertlər nə vaxt iştirak edirlər?

- ☒ zəruri hallarda
- ☐ müstəntiq lazım bildikdə
- ☐ laboratoriya müdiri lazım bildikdə
- ☐ laborant işə çıxmayanda
- ☐ həmişə

394 Ekspertlər ümumi nəticəyə nə vaxt gəlirlər?

- ☐ bütün ekspertlər tədqiqatda iştirak etdikdə
- ☒ yekun nəticənin formalaşmasında
- ☐ ümumi nəticənin əsasını faktlar təşkil etmədikdə
- ☐ istədikləri vaxt
- ☐ tədqiqatda bir ekspert iştirak etdikdə

395 Kompleks ekspertizası nə üçün təyin olunur?

- ☐ prokuror tələb etdiyi üçün
- ☒ iş üçün əhəmiyyətli olan halları aydınlaşdırmaq üçün
- ☐ müstəntiqə xoş gəlmək üçün
- ☐ hakim göstəriş verdiyi üçün
- ☐ ekspertləri ciddi işə cəlb etmək üçün

396 Kompleks məhkəmə ekspertizası nə vaxt təyin olunur?

- ☐ mürəkkəb tədqiqat aparmaq lazım gəldikdə
- ☐ müstəntiq tələb edərsə
- ☐ hakim təkidi ilə
- ☒ tədqiqat aparılması üçün müxtəlif bilik sahələrindən istifadə etmək tələb edilərsə
- ☐ sadə tədqiqat aparmaq lazım gəldikdə

397 Ekspertlərin müşavirəsinə rəhbərlik etmək kimə tapşırıılır?

- ☐ gömrük işçisinə
- ☐ laboratoriya müdirinə
- ☐ laboranta
- ☐ baş mühasibə
- ☒ ekspertlərdən birinə

398 Təkrar məhkəmə ekspertizasının təyin edilməsi barədə qərarda nə göstərilir?

- ☐ ekspertin iş stajı
- ☐ ilkin ekspertizanın keçirilməsinə şübhələr
- ☒ əvvəlki ekspertlərin rəyi ilə razılaşmamağın səbəbləri
- ☐ müstəntiqlə ekspert arasında münaqişələr
- ☐ müstəntiqin rütbəsi

399 Malın ümumiləşdirilmiş keyfiyyət göstəriciləri dedikdə nə nəzərdə tutulur?

- ☐ malın fiziki-mexaniki xassə göstəriciləri
- ☐ keyfiyyətin qiymətləndirilməsində əsas götürülən xassələrin məcmusuna daxil olan kompleks göstəriciləri
- ☐ məhsulun keyfiyyət göstəricilərinin məcmusunun müvafiq baza göstəriciylə müqayisəsi
- ☐ insanın tələbini ödəmək üçün yerinə yetirilən funksiyası
- ☒ nöqsanlılıq əmsalı, növlülük əmsalı, keyfiyyətin aşağı olmasına görə alman reklam siyasətinin sayı

400 Qeyd edilənlərdən hansı ekspertiza keçirilməsi üçün lazımi sənədlərə aiddir?

- ☐ tədqiqat üçün əhəmiyyət kəsb etməyən sənədlər
- ☐ malların tədavülünə dair sənədlər
- ☒ malların daşınma və saxlanma şəraitinə dair sənədlər
- ☐ malların kəmiyyətə qəbuluna dair sənədlər
- ☐ malların anbara göndərilməsinə dair sənədlər

401 Qeyd edilənlərdən hansı ekspertiza keçirilməsi üçün lazımi sənədlərə aiddir?

- ☐ etiketlər, markalar
- ☒ malların saxlanma və daşınma müddətinə dair sənədlər
- ☐ əmtəələrin tədavülünə dair sənədlər
- ☐ yarlıklar, etiketlər
- ☐ markalar, yarlıklar

402 Ekspertiza üçün tədqiqat metodunu kim seçir?

- ☐ gömrük işçisi
- ☒ ekspert
- ☐ müstəntiq
- ☐ baş mühasib
- ☐ prokuror

403 Ekspertizanı aparmaq üçün ekspertləri kim seçir?

- ☐ gömrük işçisi
- ☒ müstəntiq
- ☐ laborant
- ☐ auditor
- ☐ baş mühasib

404 İş üzrə ekspertizanı aparmaq üçün ekspertiza təşkilatını kim müəyyən edir?

- ☐ auditor
- ☒ müstəntiq
- ☐ gömrük işçisi
- ☐ laborant
- ☐ baş mühasib

405 Bunlardan hansı ekspertiza keçirilməsi üçün lazımi sənədlərə aiddir?

- ☐ əmtəələrin tədavülünə dair sənədlər
- ☒ hərtərəfli tədqiqat məqsədilə əhəmiyyətli olan digər sənədlər
- ☐ etiketlər
- ☐ yarlıklar
- ☐ markalar

406 Bunlardan hansı ekspertiza keçirilməsi üçün lazımi sənədlərə aiddir?

- ☐ markalar
- ☐ əmtəələrin tədavülünə dair sənədlər
- ☐ etikətlər
- ☒ obyektiv tədqiqat məqsədilə əhəmiyyətli olan digər sənədlər
- ☐ yarlıklar

407 Bunlardan hansı ekspertiza keçirilməsi üçün lazımi sənədlərə aiddir?

- ☐ etikətlər
- ☒ malların keyfiyyətə qəbuluna dair aktlar
- ☐ malların kəmiyyətə qəbuluna dair aktlar
- ☐ markalar
- ☐ yarlıklar

408 Bunlardan hansı ekspertiza keçirilməsi üçün lazımi sənədlərə aiddir?

- ☐ etikətlər
- ☐ markalar
- ☒ silinmə aktları
- ☐ əmtəələrin tədavülünə dair sənədlər
- ☐ yarlıklar

409 Bunlardan hansı ekspertiza keçirilməsi üçün lazımi sənədlərə aiddir?

- ☐ malların anbara göndərilmə siyahısı
- ☒ yoxlama aktları
- ☐ markalar
- ☐ yarlıklar
- ☐ etikətlər

410 Bunlardan hansı ekspertiza keçirilməsi üçün lazımi sənədlərə aiddir?

- ☐ markalar
- ☒ əmtəələrin daşınma müddətinə dair sənədlər
- ☐ əmtəələrin tədavülünə dair sənədlər
- ☐ etikətlər
- ☐ yarlıklar

411 Göstərilənlərdən hansı ekspertiza keçirilməsi üçün lazımi sənədlərə aiddir?

- ☐ markalar
- ☐ yarlıklar
- ☐ malların anbara göndərilmə siyahısı
- ☒ əmtəələrin daşınma şəraitinə dair sənədlər
- ☐ etikətlər

412 Göstərilənlərdən hansı ekspertiza keçirilməsi üçün lazımi sənədlərə aiddir?

- ☐ yarlıklar
- ☒ əmtəələrin saxlanma şəraitinə dair sənədlər
- ☐ etikətlər
- ☐ malların anbara göndərilmə siyahısı
- ☐ markalar

413 Göstərilənlərdən hansı ekspertiza keçirilməsi üçün lazımi sənədlərə aiddir?

- ☐ markalar
- ☒ əmtəələrin saxlanma müddətinə dair sənədlər
- ☐ əmtəələrin tədavülünə dair sənədlər
- ☐ etikətlər
- ☐ yarlıqlar

414 Göstərilənlərdən hansı ekspertiza keçirilməsi üçün lazımi sənədlərə aiddir?

- ☐ markalar
- ☐ əmtəələrin tədavülünə dair sənədlər
- ☒ əmtəələrin tədarükünə dair sənədlər
- ☐ etikətlər
- ☐ yarlıqlar

415 Aşağıdakılardan hansı ekspertiza keçirilməsi üçün lazımi sənədlərə aiddir?

- ☐ yarlıqlar
- ☒ əmtəələrin hazırlanmasına dair sənədlər
- ☐ etikətlər
- ☐ markalar
- ☐ malların anbara götürülmə siyahısı

416 Aşağıdakılardan hansı ekspertiza keçirilməsi üçün lazımi sənədlərə aiddir?

- ☐ laborantın şəxsiyyət vəsiqəsinin surəti
- ☒ keyfiyyət vəsiqələri
- ☐ etikətlər
- ☐ ekspertin vəsiqəsi
- ☐ malların anbara götürülmə siyahısı

417 Nümunə götürmə protokolunda parçanın hansı parametri dəqiq göstərilməlidir?

- ☐ tərkibi
- ☒ eni
- ☐ uzunluğu
- ☐ rəngi
- ☐ qalınlığı

418 Orta nümunə üçün hansı ölçüdə parça götürülməlidir?

- ☒ 10 x 10 sm
- ☐ 15 x 15 sm
- ☐ 5 x 5 sm
- ☐ 20 x 20 sm
- ☐ istənilən ölçüdə

419 Orta nümunə üçün parçanın ölçüsü nə qədər olmalıdır?

- ☒ en boyunca uzunluğu 10 sm – dən az olmamalı
- ☐ uzunluq 5 sm – dən az olmamalı
- ☐ uzunluq 7 sm – dən az olmamalı
- ☐ uzunluq 9 sm – dən az olmamalı
- ☐ uzunluq 8 sm – dən az olmamalı

420 Orta nümunə üçün kərə yağından nə qədər götürülməlidir?

- ☐ 400 qr
- ☒ 500 – 600 qr
- ☐ 1 kq
- ☐ 250 qr
- ☐ 300 qr

421 əgər kərə yağı xüsusi qablaşdırmada deyilsə (açıqdırsa), bu zaman ondan neçə % orta nümunə götürülür?

- ☒ 3%
- ☐ 4%
- ☐ 10%
- ☐ 7%
- ☐ 5%

422 Eyni partiyadan kərə yağı neçə faiz götürülməlidir?

- ☒ 10%
- ☐ 22%
- ☐ 5%
- ☐ 20%
- ☐ 15%

423 Ekspertiza zamanı ekspert aşağıdakılardan hansı haqqında məlumatlandırılır?

- ☐ idarə rəhbərinin şəxsiyyət vəsiqəsi
- ☐ ərizələr
- ☐ qaimələr
- ☐ müqavilələr
- ☒ texniki vasitələr

424 Məhkəmə ekspertizası nə vaxt aparıla bilər?

- ☐ məhkəmə ekspertizası cinayət işi ilə əlaqəli deyildir
- ☐ cinayət işi başa çatdıqdan sonra
- ☒ yalnız cinayət işi qaldırıldıqdan sonra
- ☐ cinayət işi qaldırılmadan
- ☐ cinayət işinə xitam verildikdən sonra

425 əmtəənin nəyindən asılı olaraq saxlanma şəraitinə riayət edilməlidir?

- ☐ dadından
- ☒ xüsusiyyətindən
- ☐ çəkisindən
- ☐ tərkibindən
- ☐ görünüşündən

426 Tədqiqat üçün götürülən maddi sübutlar necə qablaşdırılmalıdır?

- ☐ müxtəlif artikullu mallar bir yerdə qablaşdırılmalıdır
- ☐ müxtəlif təyinatlı mallar bir yerdə qablaşdırılmalıdır
- ☒ müxtəlif təyinatlı mallar bir yerdə qablaşdırılmamalıdır
- ☐ qablaşdırmaya möhür vurmaq olmaz

- ☐ mallar qablaşdırılmırlar

427 Maddi sübutların orqanoleptik t dqiqlatlarının obyektivliyi n d n asılıdır?

- ☐ malın xarici g r n ş nd n
☐ malın   kisind n
☐ malın qiym tind n
☐ malın artikulundan
☒ malın dadının qorunmasından

428 T dqiqlat    n x susi bilik t l b edildikd  m t x ssis kim t r find n d v t olunmalıdır?

- ☐ polis i  isi
☐ g mr k i  isi
☒ prokuror
☐ b l diyy  i  isi
☐ ba  m hasib

429 T dqiqlat x susi bilik t l b etdikd  m t x ssisi kim d v t etm lidir?

- ☐ ba  m hasib
☒ t dqiqlat aparan   xs
☐ g mr k i  isi
☐ d v tsiz g lir
☐ laborant

430 Ekspertizanın t yini haqqında q rarda bunlardan hansı g st rilir?

- ☒ faktiki r q ml r v  faktiki s butlar
☐ materialların m n  yi
☐ ekspertin milliy ti
☐ ekspertin t hsili
☐ materialların x susi   kisi

431 Ekspertizanın t yini haqqında q rarda bunlardan hansı g st rilir?

- ☐ materialların m n  yi
☐ ekspertin t hsili
☒ faktiki s butlar
☐ ekspertin v siq sinin n mr si
☐ ekspertin milliy ti

432 M st ntiqin kriminal ekspertizanı t yin etm  alqoritmin  a ağıdakılardan hansı daxildir?

- ☐ ekspertizanın t yini haqqında s r ncamın verilm m si
☐ ekspertin ekspertizadan k narlaşdırılması
☐ ekspertizanın t yini haqqında q rarın l  v edilm si
☒ ekspertizanın t yini haqqında q rarın  ıxarılması
☐ ekspertizanın t yini haqqında q rarın  ıxarılmaması

433 Ekspertizanın ba lanılması m ntiqi c h td n n  dem kdir?

- ☐ cinay t i in  ba lanılmayıb
☒ cinay t i in  ba lanılıb
☐ m hk m  ekspertizası cinay t i i il   la  li deyildir
☐ cinay t i i ba a  atdırılıb

☐ cinayət işinə xitam verilib

434 Sənədlər və əmtəələr ekspertizaya göndərilərkən nəyi qeyd etmək lazımdır?

- ☒ əmtəələrin qablaşdırılma qaydalarını
- ☐ ekspertlərin sayını
- ☐ ekspertlərin iş stajını
- ☐ prokurorun rütbəsini
- ☐ mal partiyasının nömrəsini

435 Sənədlər və əmtəələr ekspertizaya göndərilərkən nəyi qeyd etmək lazımdır?

- ☐ idarə rəhbərinin adını
- ☐ idarənin sərəncamını
- ☐ mal partiyasının nömrəsini
- ☐ ekspertlərin sayını
- ☒ tədqiqat üçün götürülən əmtəə nümunələrinin nə dərəcədə eyni partiyadan olmasını

436 Sənədlər və əmtəələr ekspertizaya göndərilərkən nəyi qeyd etmək lazımdır?

- ☐ ekspertiza təyin edən orqanın məqsədini
- ☐ ekspertlərin sayını
- ☐ mal partiyasının nömrəsini
- ☐ ekspertiza idarəsi rəhbərinin şəxsiyyət vəsiqəsinin surətini
- ☒ obyektlərin cinayət işi ilə nə dərəcədə əlaqədar olub - olmamasını

437 İşləmə xronologiyasına görə alət metodu neçə qrupa bölünür ?

- ☐ 4
- ☐ 3
- ☐ 2
- ☒ 8
- ☐ 6

438 Sosioloji metodun mahiyyəti nədən ibarətdir ?

- ☐ dialoqa əsasən
- ☐ sorğuya əsasən
- ☐ anketə əsasən
- ☒ istehlakçıların fikir və rəylərinə əsasən
- ☐ sərgi yolu ilə

439 Orqanoleptiki metodların üstünlüyü hansılardır ?

- ☐ tezliyi
- ☐ vizual metoddan istifadə
- ☐ audiometoddan istifadə
- ☒ sadə və tezliyi, bahalı cihazlardan istifadə olunmaması
- ☐ mürəkkəbliyi

440 Yer qatının ağır hissələrindən neçə qram nümunə götürülür?

- ☒ 50 – 200 qr
- ☐ 200 – 300 qr
- ☐ 200 – 250 qr
- ☐ 250 – 300 qr

☐ 300 – 310 qr

441 Şübhəli şəxs, müqəssir, zərərçəkən və şahidlərdən götürülmüş insan orqanizminin nümunələri hansı ekspertizaya göndərilir?

- ☐ əmtəəşünaslıq ekspertizasına
- ☒ məhkəmə – tibbi ekspertizasına
- ☐ sanitar – gigiyenik ekspertizaya
- ☐ ekoloji ekspertizaya
- ☐ baytarlıq ekspertizasına

442 Məhkəmə – tibbi ekspertizasına insan orqanizmi ilə əlaqədar nümunələri kimlərdən götürürlər?

- ☐ komissiya üzvlərindən
- ☒ şahidlərdən
- ☐ ekspertlərin özlərindən
- ☐ mühasiblərdən
- ☐ idarə rəhbərlərindən

443 Məhkəmə – tibbi ekspertizasına insan orqanizmi ilə əlaqədar nümunələri kimlərdən götürürlər?

- ☐ idarə rəhbərlərindən
- ☒ zərərçəkənlərdən
- ☐ ekspertlərdən
- ☐ komissiya üzvlərindən
- ☐ mühasiblərdən

444 Məhkəmə – tibbi ekspertizasına insan orqanizmi ilə əlaqədar nümunələri kimlərdən götürürlər?

- ☐ ekspertlərdən
- ☒ müqəssirlərdən
- ☐ idarə rəhbərlərindən
- ☐ mühasiblərdən
- ☐ komissiya üzvlərindən

445 Məhkəmə – tibbi ekspertizasına insan orqanizmi ilə əlaqədar nümunələri kimlərdən götürürlər?

- ☐ idarə rəhbərlərindən
- ☐ ekspertlərdən
- ☒ şübhəli şəxslərdən
- ☐ komissiya üzvlərindən
- ☐ mühasiblərdən

446 Qaz halında maddələrdən nümunə götürmək üçün hansı vasitədən istifadə olunur?

- ☐ pipet
- ☒ şpris
- ☐ silindr
- ☐ ölçü kolbası
- ☐ torsion tərəzi

447 Qaz halında maddələrdən nümunə götürmək üçün hansı vasitədən istifadə olunur?

- ☐ silindr
- ☒ vakuum nümunə götürəni
- ☐ pipet

- ☐ torsion tərəzi
- ☐ ölçü kolbası

448 Qaz halında maddələrdən kim nümunə götürə bilər?

- ☐ müstəntiq
- ☒ kriminalist
- ☐ iqtisadçı ekspert
- ☐ gömrük işçisi
- ☐ komissiya sədri

449 Zirzəmi və anbarların hansı yerlərindən torpaq nümunəsi götürülməlidir?

- ☐ bir küncündən
- ☒ müxtəlif yerlərdən
- ☐ tavanından
- ☐ qapısının alt hissəsindən
- ☐ divarından

450 Nəqliyyat vəsaitinin təhlükəsizliyi nədir?

- ☐ müntəzəm işləmə
- ☒ avtomobil və s. maksimal məsafə qət etməsi zamanı təhlükəsizliyi
- ☐ sürətli hərəkət
- ☐ xidmət müddəti
- ☐ rədd etmə

451 Nə üçün ekspertizaya göndərilən məmulatın üzərindən boya örtüyünü qaşayıb çıxarmaq olmaz?

- ☐ məmulatın çəkisi azalır
- ☐ trassoloji tədqiqatlarda bu proses yerinə yetirilmir
- ☐ məmulatın xarici görünüşü dəyişir
- ☐ məmulatın rəngi dəyişir
- ☒ trassoloji izləri öyrənmək çətinləşir

452 Nə üçün ekspertizaya göndərilən məmulatın üzərindən boya örtüyünü qaşayıb çıxarmaq olmaz?

- ☒ təbəqələrin izləri dəyişir
- ☐ trassoloji tədqiqatlarda bu proses yerinə yetirilmir
- ☐ məmulatın xarici görünüşü dəyişir
- ☐ məmulatın rəngi dəyişir
- ☐ məmulatın çəkisi azalır

453 Torpaq sahəsindən götürülməli sxemin tərtib edilməsi kim tərəfindən yerinə yetirilməlidir?

- ☒ müstəntiq
- ☐ komissiya sədri
- ☐ auditor
- ☐ idarə rəhbəri
- ☐ ekspert

454 Orta nümunənin götürülməsi hansı sənəddə öz əksini tapır?

- ☐ sərəncamda
- ☒ istintaq protokolunda
- ☐ heç bir sənəddə

- ☐ rəydə
- ☐ müqavilədə

455 Ağır fraksiyalı mayedən necə nümunə götürülməlidir?

- ☐ mayenin dibindən nümunə götürülür
- ☐ ancaq bir yerdən nümunə götürülür
- ☒ mütəxəssis köməyilə bir neçə yerdən nümunə götürülür
- ☐ mayenin yalnız üst qatından nümunə götürülür
- ☐ ağır fraksiyalı mayelərdən nümunə götürülmür

456 Müqayisəli tədqiqatlar üçün nümunələr nə vaxt götürülür?

- ☐ ekspert işə dəvət olunarkən
- ☒ hadisə yerinə baxış keçirilərkən
- ☐ ekspertiza başlanarkən
- ☐ ekspertiza qurtardıqdan sonra
- ☐ komissiya sədri attestasiyadan keçərkən

457 Bərk qablaşdırma vasitələrinə hansılar daxildir?

- ☐ kağız kisələr
- ☐ falqa kağızları
- ☐ polietilen torbalar
- ☒ şəffaf plastmas konteynerlər
- ☐ parça kisələr

458 Yumşaq qablaşdırıcılara hansılar daxildir?

- ☐ plastmas konteynerlər
- ☒ sellofan, kalka, kağız, polietilen örtükləri
- ☐ sınaq şüşələri
- ☐ dəmir qutular
- ☐ taxta yeşiklər

459 Son vaxtlar hansı polietilen örtüklər istehsal edilir?

- ☐ həlməşik şəkilli
- ☐ maye halında
- ☒ antistatik
- ☐ bərk
- ☐ qaz halında

460 Qablaşdırmanın üzərində hansı xəbərdaredici yazılar olur?

- ☐ “açmağa çalışma”
- ☒ “ehtiyatlı ol, təbəqəli əşyadır”
- ☐ “oddan təhlükəsi yoxdur”
- ☐ “zəhərsizdir”
- ☐ “ancaq mühasib açmalıdır”

461 Qablaşdırmanın üzərində hansı xəbərdaredici yazılar olur?

- ☐ “oddan təhlükəsizdir”
- ☒ “oddan təhlükəlidir”
- ☐ “komissiya sədri açmalıdır”

- ☐ “ekspert açmamalıdır”
- ☐ “zəhərsizdir”

462 Qablaşdırmanın üzərində hansı xəbərdaredici yazılar olur?

- ☐ “ekspert açma bilməz”
- ☒ “ancaq ekspert açmalıdır”
- ☐ “əl vurma – öldürər”
- ☐ “oddan təhlükəsizdir”
- ☐ “zəhərsizdir”

463 Tez xarab olan obyektlərin qablaşdırmasının üzərində hansı xəbərdaredici yazılar olur?

- ☐ “istədiyiniz qədər saxlaya bilərsiniz”
- ☒ “saxlamaq olmaz”
- ☐ “obyekt rütubətsizdir”
- ☐ “obyekt qurudulmuşdur”
- ☐ “obyekt qurudulmamışdır”

464 Tez xarab olan (2 saat ərzində) obyektlərin qablaşdırmasının üzərində hansı xəbərdaredici yazılar olur?

- ☐ “saxlamaq olmaz”
- ☒ “obyektlər rütubətli”
- ☐ “obyektlər rütubətsizdir”
- ☐ “oddan təhlükəsizdir”
- ☐ “zəhərsizdir”

465 Obyekt haqqında məlumata nə daxildir?

- ☐ heç biri
- ☒ obyektin buraxılış ili
- ☐ ekspertin vəsiqəsinin nömrəsi
- ☐ komissiya sədrinin şəxsiyyət vəsiqəsinin surəti
- ☐ müqavilə

466 Bərk qablaşdırma vasitələrinə hansılar daxildir?

- ☐ falqa kağızları
- ☒ sınaq şüşələri
- ☐ kağız kisələr
- ☐ parça kisələr
- ☐ polietilen torbalar

467 Aşağıdakılardan hansı bərk qablaşdırma vasitələrinə daxildir?

- ☐ polietilen torbalar
- ☐ falqa kağızları
- ☒ hermetik tıxacılı flakonlar
- ☐ parça kisələr
- ☐ kağız kisələr

468 Qablaşdırma üçün hansı qablaşdırıcı vasitələrdən istifadə edilir?

- ☐ yalnız bərk
- ☒ bərk və yumşaq

- ☐ bunlardan heç biri
- ☐ nəm halda olan
- ☐ yalnız yumşaq

469 Ekspertizaya hazırlıq mərhələsində obyektlərin qablaşdırılmasının nə əhəmiyyəti vardır?

- ☐ obyektin çəkisini saxlayır
- ☒ obyektin bütün xassəllərini saxlayır
- ☐ heç bir əhəmiyyət kəsb etmir
- ☐ obyektin xarici görünüşünü saxlayır
- ☐ obyektin rəngini saxlayır

470 Cinayət işinin materiallarındakı məlumatların düzgünlüyünə kim zəmanət vermir?

- ☐ prokuror
- ☒ ekspert
- ☐ hüquqşünas
- ☐ təhqiqatçı
- ☐ müstəntiq

471 Ekspertizaya göndərilən məlumatlarda sənəd nədir?

- ☐ heç bir şey
- ☒ informasiya daşıyıcısı
- ☐ əmtəə
- ☐ reaktivlər
- ☐ texniki vasitələr

472 Ekspertizaya göndərilən məlumatlarda informasiya daşıyıcısı nədir?

- ☐ daşıyıcı yoxdur
- ☒ sənəd
- ☐ əmtəə
- ☐ reaktivlər
- ☐ texniki vasitələr

473 Qablaşdırma açılarkən onun üzərindən kəsilmiş şəhadətnamə hansı sənədə əlavə edilir?

- ☐ ərizəyə
- ☒ ekspertiza protokoluna
- ☐ kəsilərək atılır
- ☐ rəyə
- ☐ müqaviləyə

474 Qablaşdırma açılarkən onun üzərindən kəsilmiş birka hansı sənədə əlavə edilir?

- ☐ rəyə
- ☐ ərizəyə
- ☒ ekspertiza protokoluna
- ☐ müqaviləyə
- ☐ kəsilərək atılır

475 Qablaşdırma açılarkən onun üzərindən kəsilmiş şəhadətnamə və birka əlavə edilir.

- ☐ müqaviləyə
- ☒ ekspertiza protokoluna

- ☐ fərmana
- ☐ sərəncama
- ☐ ərizəyə

476 əgər əşyalar kənardan çağırılmış şahidlərin iştirakı ilə qablaşdırılırsa, bu qablaşdırma açılarkən kimlər iştirak etməlidir?

- ☐ heç kim
- ☒ həmin şahidlərin iştirakı ilə protokollaşdırılaraq açıla bilər
- ☐ ekspertlər
- ☐ komissiya sədri
- ☐ baş mühasib

477 Prokurorluq tərəfindən sifariş edilmiş qablaşdırma kisələrinin üzərinə nə yazılır?

- ☐ komissiya sədrinin imzası
- ☒ kisənin nömrəsi
- ☐ şəhadətnamənin nömrəsi
- ☐ blankın nömrəsi
- ☐ ekspertin vəsiqəsinin nömrəsi

478 Möhürlü qablaşdırılmanın açılmasında kim iştirak etməlidir?

- ☐ müstəntiq
- ☒ nəzarətçi
- ☐ baş mühasib
- ☐ laborant
- ☐ ekspert

479 Cinayət Prosesual qanununa görə hər bir qablaşdırılmış predmet

- ☐ nömrələnməməlidir
- ☐ möhürlənməməlidir
- ☐ ağzı iplə bağlanmalıdır
- ☒ möhürlənməlidir
- ☐ ştamplanmalıdır

480 Müxtəlif şəxslərə aid olan məmulatlar ekspertizaya göndərilərkən necə qablaşdırılmalıdır?

- ☐ qablaşdırılmadan göndərilir
- ☒ ayrı – ayrı
- ☐ birlikdə
- ☐ açıq vəziyyətdə
- ☐ nəmləndirilmiş halda

481 Hansı obyektlərin qablaşdırılmasında polietilen kisələrdən istifadə edilir?

- ☐ 7 saata qədər müddəti olan
- ☒ 2 saata qədər müddəti olan
- ☐ 3 saata qədər müddəti olan
- ☐ 4 saata qədər müddəti olan
- ☐ 5 saata qədər müddəti olan

482 Kənarlarından 10 – 15 mm içəri tikilən hansı kisələrdir?

- ☐ bu ölçü kisələrə tətbiq edilmir

- ☒ antistatik polietilen kisələr
- ☐ parça kisələr
- ☐ rezin kisələr
- ☐ kağız kisələr

483 Polietilen kisələrin tikişləri kənarlardan neçə mm içəri olmalıdır?

- ☐ 24 – 30 mm
- ☒ 10 – 15 mm
- ☐ 16 – 18 mm
- ☐ 18 – 20 mm
- ☐ 20 – 24 mm

484 Polietilen örtüklərin çatışmayan cəhəti nədir?

- ☐ tez sıradan çıxmır
- ☒ güclü elektricləşməyə məruz qalır
- ☐ çatışmayan cəhəti yoxdur
- ☐ məmulatı tərlədir
- ☐ məmulatı isti saxlayır

485 Nəm paltarları qablaşdırmaq üçün enli boğazlı, böyük şüşə və plastmas bankaların qapaqlarının içəri hissəsinə nə bərkidilir?

- ☐ heç bir şey bərkidilmir
- ☐ filtr kağızları
- ☐ quru kartonlar
- ☐ ağac kömürü
- ☒ rütubəti udan xüsusi patronlar

486 Nəm obyektləri sınaq şüşələri və konteynerlərdə qablaşdırarkən tıxacda üst tərəfdən nə açılır?

- ☐ dəyişiklik edilmir
- ☐ kiçik ölçülü qayçı ilə deşik
- ☒ nazik iynə ilə deşik
- ☐ qalın iynə ilə deşik
- ☐ bıçaqla deşik

487 Nəm obyektləri sınaq şüşələri və konteynerlərdə qablaşdırarkən tıxacın içəri tərəfinə nə yapışdırılır?

- ☐ parça
- ☒ filtr kağızı
- ☐ heç bir şey
- ☐ sellofan
- ☐ karton

488 Ekspert tədqiqatları üçün xüsusi əhəmiyyəti olan faktiki informasiya hansıdır?

- ☐ informasiya ekspertiza üçün məcburi deyildir.
- ☒ istintaq hadisələrinə cəlb edilən obyektlər dairəsi
- ☐ istintaq sənədləri
- ☐ müstətiqin vəsiqəsi
- ☐ sərəncam

489 Ekspert tədqiqatları üçün xüsusi əhəmiyyəti olan faktiki informasiyanı göstərin.

- ☐ ayrı – ayrı qablaşdırma
- ☒ işlə əlaqəsi olmayan obyektlər arasındakı kontaktları aradan qaldıran məlumatlar
- ☐ ekspertlə müstəntiq arasındakı qohumluq
- ☐ zərərçəkənlərin obyektləri tanımaması
- ☐ bu haqda məlumat verilməməlidir

490 Ekspert tədqiqatları üçün xüsusi əhəmiyyəti olan faktiki informasiyanı göstərin.

- ☐ ekspertin adı
- ☒ obyektlərin qarşılıqlı əlaqələr mexanizmi
- ☐ müstəntiqin rütbəsi
- ☐ ekspertin milliyəti
- ☐ ekspertin iş stajı

491 Ekspert tədqiqatları üçün xüsusi əhəmiyyəti olan faktiki informasiyanı göstərin.

- ☐ ekspert haqqında məlumatlar
- ☒ obyekt haqqında məlumatlar
- ☐ faktiki informasiya xüsusi əhəmiyyət daşıyır
- ☐ müqavilə haqqında məlumatlar
- ☐ baş mühasib haqqında məlumatlar

492 Hansı sual müstəntiqin lifli materiallar üçün verdiyi suallara aiddir?

- ☐ bu sualların heç biri verilmir
- ☐ obyekt üzərində lak – boya örtüyünün əmələ gəlmə mexanizmi necədir?
- ☐ torpaq izlərinin əmələ gəlməsi harada baş verir?
- ☒ külün üzərində tekstil materialın qalıqları varmı?
- ☐ təqdim edilmiş obyekt narkotikdirmi?

493 Hansı sual müstəntiqin lifli materiallar üçün verdiyi suallara aiddir?

- ☐ bu sualların heç biri verilmir
- ☐ obyektin üzərində müəyyən örtük əmələ gəlmişdirmi?
- ☐ obyektin üzərində torpaq izləri görünürmü?
- ☒ obyektin üzərində verilmiş liflər varmı?
- ☐ obyektin mənşəyi məlumdurmu?

494 Lifli materiallara aid olan sual hansıdır?

- ☐ heç bir sual verilmir.
- ☐ hissəciklər niyə gözlə görünür?
- ☐ hissəciklər nə səbəbdən ağırdır?
- ☒ aşkar edilmiş lifli materialların hissəcikləri hansı əlamətlərə malikdir?
- ☐ hissəciklər rəngini niyə dəyişmişdir?

495 Narkotik vasitələrlə əlaqədar olaraq müstəntiq ekspertə hansı sualı verə bilər?

- ☐ bu sualların kriminalist ekspertə aidiyyəti yoxdur
- ☐ narkotik vasitənin zərəri varmı?
- ☐ narkotik maddə harada bitmişdir?
- ☒ təqdim edilmiş maddələr narkotik vasitələrdirmi?
- ☐ narkotik vasitə insan orqanizmi üçün qorxuludurmu?

496 Narkotik vasitələrlə əlaqədar olaraq müstəntiq ekspertə hansı sualı verə bilər?

- ☐ bu sualların kriminalist ekspertə aidiyyəti yoxdur
- ☐ narkotik vasitənin zərəri varmı?
- ☐ narkotik maddə harada bitib?
- ☒ təqdim edilmiş bitki ovuntuları narkotik vasitədirmi?
- ☐ narkotik vasitə insan orqanizmi üçün qorxuludurmu?

497 Narkotik vasitələrlə əlaqədar olaraq müstəntiq ekspertə hansı sualı verə bilər?

- ☐ belə sualların kriminalist ekspertə aidiyyəti yoxdur
- ☐ narkotik vasitənin hər hansı zərəri ola bilərmi?
- ☐ narkotik maddə harada bitib?
- ☒ təqdim edilmiş maye narkotik vasitədirmi?
- ☐ narkotik vasitə insan orqanizmi üçün təhlükəlidirmi?

498 Narkotik vasitələrlə əlaqədar olaraq müstəntiq ekspertə hansı sualı verə bilər?

- ☐ bu suallar kriminalist ekspertə aid deyildir
- ☐ narkotik vasitə zərərli dirmi?
- ☐ narkotik maddə harada bitmişdir?
- ☒ təqdim edilmiş toz halında olan maddə narkotik vasitədirmi?
- ☐ narkotik vasitə insan orqanizmi üçün təhlükəlidirmi?

499 Narkotik vasitələrlə əlaqəli olaraq müstəntiq ekspertə hansı sualı verə bilər?

- ☐ bu suallar kriminalist ekspertə aid deyildir
- ☐ narkotik vasitə zərərli dirmi?
- ☐ narkotik vasitə harada bitmişdir?
- ☒ obyekt üzərində narkotik maddə izləri varmı?
- ☐ narkotik vasitə insan orqanizmi üçün qorxuludurmu?

500 Narkotik vasitələrlə əlaqəli olaraq müstəntiq ekspertə hansı sualı verə bilər?

- ☐ bu suallar kriminalist ekspertə aid deyildir
- ☐ narkotik vasitə insan orqanizmi üçün təhlükəlidirmi?
- ☐ narkotik vasitə zərərli dirmi?
- ☒ külün tərkibində narkotik izlər varmı?
- ☐ narkotik vasitə harada bitmişdir?

501 Narkotik vasitələrlə əlaqədar olaraq müstəntiq ekspertə hansı sualı verə bilər?

- ☐ bu suallar kriminalist ekspertə aid deyildir
- ☐ narkotik vasitə insan orqanizmi üçün təhlükəlidirmi?
- ☐ narkotik vasitə zərərli dirmi?
- ☒ təqdim edilmiş maddə narkotik vasitə istehsalının tullantısıdırmi?
- ☐ narkotik vasitə harada bitmişdir?

502 Narkotik vasitələrlə əlaqədar olaraq müstəntiq ekspertə hansı sualı verə bilər?

- ☐ bu sualların kriminalist ekspertə heç bir aidiyyəti yoxdur
- ☐ narkotik vasitə zərərli dirmi?
- ☐ narkotik vasitə harada bitib?
- ☒ təqdim edilmiş maddə narkotik vasitə hazırlamaq üçün xammal ola bilərmi?
- ☐ narkotik vasitə insan orqanizmi üçün təhlükəli ola bilərmi?

503 Narkotik vasitələrlə əlaqədar olaraq müstəntiq ekspertə hansı sualı verə bilər?

- ☐ bu sualların kriminalist ekspertə aidiyyəti yoxdur
- ☐ narkotik vasitə zərərli deyilmi?
- ☐ bu narkotik vasitə harada bitmişdir?
- ☒ narkotik vasitə hansı üsulla hazırlanmışdır?
- ☐ narkotik vasitə insan orqanizmi üçün təhlükəli deyilmi?

504 Narkotik vasitələrlə bağlı olaraq müstəntiq ekspertə hansı sualı verə bilər?

- ☐ bu sualların kriminalist ekspertə heç bir aidiyyəti yoxdur
- ☐ narkotik vasitə insan orqanizmi üçün təhlükəli deyilmi?
- ☐ narkotik vasitə zərərli deyilmi?
- ☒ təqdim edilmiş narkotik vasitə flakonda yerləşən kütlədən əmələ gəlmişdirmi?
- ☐ narkotik vasitə harada bitmişdir?

505 Narkotik vasitələrin ekspertizasında müstəntiq ekspertə hansı sualı verə bilər?

- ☐ ekspertiza üçün bu suallar verilmir
- ☐ bu narkotik vasitənin insan orqanizmi üçün təhlükəsi nədir?
- ☐ bu narkotik vasitə hansı zonada bitmişdir?
- ☒ təqdim edilmiş kül şübhələndiyimiz şəxsdən götürülmüş narkotik maddənin yanmasından əmələ gəlmişdirmi?
- ☐ iki narkotik maddənin tərkibi eyni ola bilərmi?

506 Şüşədən hazırlanan obyektlər üçün ekspertə müstəntiq hansı sualı verə bilər?

- ☐ ekspertə belə sualları verməyə ehtiyac yoxdur
- ☐ obyektin üzərindəki şüşə hissəciklərinin tərkibi nədir?
- ☐ obyektin üzərindəki şüşə hissəcikləri haradandır?
- ☒ təqdim edilmiş obyektin üzərində şüşə hissəcikləri varmı?
- ☐ obyektin üzərindəki şüşə hissəcikləri başqa bir əşya ilə kontaktda olmuşdurmu?

507 Satandartda ayrı-ayrı mal qruplarının nəyi əks olunur?

- ☐ ekspertlərin şərhı
- ☐ yekun qərarı
- ☐ ekspertiza şərti
- ☒ seçmə üsulu
- ☐ əmtəəşünasın fikri

508 Cari tələblər nəyə deyilir?

- ☐ normativ tələbdir
- ☐ texniki səviyyədir
- ☐ tələblərin səviyyəsidir
- ☒ satışda olan mallar üçün tərtib edilir
- ☐ iqtisadi səviyyədir

509 Kimyəvi tərkibinə görə xammallar neçə yerə bölünür?

- ☐ 10
- ☐ 6
- ☐ 4
- ☒ 2
- ☐ 8

510 Vahid göstərici nədir?

- ☐ malın vahid tərkibidir
- ☐ malın adını göstərir
- ☐ malın kimyəvi tərkibini bildirir
- ☒ malın bir xassəsini ifadə edir
- ☐ malın quruluşudur

511 Estetik tələb nədir?

- ☐ səmərəliliyini göstərir
- ☐ ictimai dəyəri göstərir
- ☐ gözəllik haqda tələbdir
- ☒ malın xarici tərtibatına verilən tələbdir
- ☐ faydalılığını göstərir

512 Malın keyfiyyətinə təsir edən amillər neçə qrupa bölünür?

- ☐ 6
- ☐ 4
- ☐ 3
- ☒ 2
- ☐ 5

513 Spesifik tələblər hansılardır?

- ☐ cari tələbdir
- ☐ düzgün tələbdir
- ☐ konkret tələbdir
- ☒ müəyyən mal qurupuna verilən tələblərdir
- ☐ vahid tələbdir

514 Gigiyenik ekspertizanın məqsədi nədən ibarətdir ?

- ☐ ərzaq mallarının radiasiya təhlükəsizliyi
- ☐ keyfiyyətin qiymətləndirilməsi
- ☐ çeşidin optimallaşdırılması
- ☐ nomenklaturanın təyini
- ☒ istehlakçının həyatı, sağlamlığı və əmlakın təhlükəsizliyidir

515 İstehlak mallarının keyfiyyətinin miqdarca qiymətləndirilməsi ilə bağlı olan elmi biliklər sahəsi necə adlanır?

- ☐ metrologiya
- ☐ elektromiqrafiya
- ☐ tenzometriya
- ☒ kvalimetriya
- ☐ heç biri doğru deyil

516 Kodun strukturuna daxil olan elementlərdən biri yalnızdır?

- ☐ uzunluğu
- ☐ əlifbası
- ☒ əsaslığı
- ☐ silsiləliyi

☐ sırası

517 Kompleks ekspertiza nəyə deyilir ?

- ☒ malın sınaq və təhlillərinə əsasən bütün xassələrinin ekspert tərəfindən qiymətləndirilməsi
- ☐ sənədin təhlili
- ☐ çeşidin təhlili
- ☐ malın dəyərinin öyrənilməsi
- ☐ malın istehlak dəyərinin öyrənilməsi

518 Daxili köhnəlmə nədir?

- ☐ mal kövrək olur
- ☐ elastik xassə azalır
- ☐ deformasiya olur
- ☒ malın quruluşunun dəyişməsi ilə müşahidə olunur
- ☐ malın plastik xassəsi artır

519 Kvalimetrik səmərəliliyin qiymətləndirilməsi nədir?

- ☐ malların kəmiyyət artımı
- ☐ ekspertin hadisələrin baş verməsi ehtimalının qiymətləndirilməsi
- ☐ müxtəlif vaxtlarda aparılmış eksperti fərdi qiymətləndirmələrin yaxınlıq dərəcəsinin qiymətləndirilməsi
- ☒ ekspertin hər xassəsinin üzə çıxma intensivliyinin fərqi hiss etmək bacarığının qiymətləndirilməsi
- ☐ keyfiyyətin qiymətləndirilməsi metodlarının nəzəri biliklərinin və onların tətbiq etmə bacarığının qiymətləndirilməsi

520 Keyfiyyətin yüksəldilməsi xidmət müddətinə necə təsir edir?

- ☐ xidmət müddətinə təsir etmir
- ☐ xidmət müddətinə müsbət təsir edir
- ☐ xidmət müddətini azaldır
- ☒ xidmət müddətini uzadır
- ☐ xidmət müddətini artırır

521 Ümumiləşdirilmiş keyfiyyət göstəriciləri nədir?

- ☐ integral göstəricidir
- ☐ baza göstəricisidir
- ☐ keyfiyyətə səviyyəsidir
- ☒ xassələrin məcmusuna daxil edilən kompleks göstəricilərdir
- ☐ vahid göstəricidir

522 Ov silahı üçün güllə materialına aid müstəntiqin ekspertə verə biləcəyi sual hansıdır?

- ☐ ov silahını daşımaq üçün icazə vəsiqəniz varmı?
- ☐ güllə hansı metaldan hazırlanmışdır?
- ☐ güllə harada hazırlanmışdır?
- ☒ götürülmüş güllə hansı üsula hazırlanmışdır?
- ☐ güllə hansı ov silahı üçündür?

523 Ov silahı üçün güllə materialına aid müstəntiqin ekspertə verdiyi sual hansı ola bilər?

- ☐ bu silah sizə tanışdırmı?
- ☐ ov silahı harada hazırlanmışdır?
- ☐ ov silahına nə daxildir?

- ☒ hadisə yerinə baxış keçirərkən aşkar edilmiş metal obyekt ov silahı üçündürmü?
- ☐ ov silahı ilə zərəcəkənə hansı xəsarət yetirilmişdir?

524 Rezin və plastmas obyektlər üçün müstəntiq ekspertə hansı sualı verə bilər?

- ☐ plastmasın tərkibini deyə bilərsinizmi?
- ☐ rezinlə plastmasın fərqli cəhətlərini sayə bilərsinizmi?
- ☐ plastmas rəngli olurmu?
- ☒ obyekt üzərindəki izlər təqdim edilmiş plastmas məmulatla kontakt nəticəsində əmələ gəlmişdirmi?
- ☐ plastmasla rezinin oxşarlığı varmı?

525 Plastmas və rezin obyektlər üçün müstəntiqin ekspertə verə biləcəyi sual hansıdır?

- ☐ ekspert bu suallara cavab verməməlidir
- ☐ rezin plastması əvəz edə bilərmi?
- ☐ predmet hansı plastmasdan hazırlanmışdır?
- ☒ aşkar edilmiş hissə təqdim edilmiş obyektin hissəsidirmi?
- ☐ rezinlə plastmasın fərqli cəhətlərini deyə bilərsinizmi?

526 Plastmas və rezin obyektlər üçün ekspertə verilən sual nümunəsi hansıdır?

- ☐ ekspert suala cavab verməkdən imtina edir
- ☐ obyekt satışda varmı?
- ☐ material yalnız kустar üsulla hazırlanan məmulatlar üçündürmü?
- ☒ təqdim edilmiş material harada tətbiq edilir?
- ☐ obyekt haradan götürülmüşdür?

527 Narkotik vasitələrin ekspertizasında müstəntiq ekspertə hansı sualı verə bilər?

- ☐ ekspertə bu sualları vermək olmaz
- ☐ narkotik vasitə daşımağın məsuliyyəti nədir?
- ☐ bu narkotik xammal Azərbaycanda bitmişdirmi?
- ☒ təqdim edilmiş narkotik vasitə saxlanılan şəxsdən götürülmüş xammaldan hazırlanmışdirmi?
- ☐ tədqiqat aparmadan iki narkotik maddənin tərkibini deyə bilərsinizmi?

528 Narkotik vasitələrlə əlaqədar olaraq müstəntiq ekspertə hansı sualı verə bilər?

- ☐ ekspertə bu suallar verilmir
- ☐ narkotik vasitə insan orqanizmi üçün təhlükəlidirmi?
- ☐ bu narkotik maddə harada bitmişdir?
- ☒ müxtəlif şəxslərdən (yerlərdən) tapılmış maddələr əvvəllər eyni narkotik maddəni təşkil edirdilərmı?
- ☐ narkotik vasitə sizə tanışdirmi?

529 Müstəntiq neft məhsulu üzrə hansı sualı verə bilməz?

- ☐ belə suallar ekspertə verilmir
- ☐ qabdakı maye neft məhsuludurmu?
- ☐ qablardakı neft məhsulları ümumi ləvazimat qrupuna aiddirmi?
- ☒ neft məhsulları bir – birilə eynidirmi?
- ☐ obyekt üzərindəki ləkələr yanacaq – sürtgü materialındandirmi?

530 Müstəntiq neft məhsulu üzrə hansı sualı verə bilməz?

- ☐ belə suallar ekspertə verilmir
- ☐ qabdakı maye neft məhsuludurmu?
- ☐ obyekt üzərindəki ləkələr neft məhsulundandirmi?

- ☒ izlər yağ izləri ilə eynidirmi?
- ☐ obyekt üzərindəki izlər neft məhsulunundurmu?

531 Neft məhsulları ilə əlaqədar müstəntiq ekspertə aşağıdakı suallardan hansını verə bilməz?

- ☐ müstəntiq aidiyyəti olmayan sualı vermir
- ☐ qabdakı maye neftdirmi?
- ☐ obyekt üzərindəki ləkələr predmetlə qarşılıqlı kontaktda olmuşdurmu?
- ☒ izlər yağ izlərinə oxşayırmı?
- ☐ obyekt üzərindəki izlər neft məhsulunundurmu?

532 Neft məhsulları ilə əlaqədar müstəntiq ekspertə hansı sualı verə bilər?

- ☐ bu tip sualları vermək olarmı?
- ☐ qabsız neft məhsulunu tədqiqata göndərmək olarmı?
- ☐ içərisində neft olan qab satışda varmı?
- ☒ obyekt üzərindəki ləkələr predmetlə qarşılıqlı kontaktda olmuşdurmu?
- ☐ obyekt və predmet üzərində olan izlər eynidirmi?

533 Müstəntiq neft məhsulu ilə bağlı hansı sualla ekspertə müraciət edə bilər?

- ☐ bu sualların heç biri verilmir
- ☐ neft məhsulunu tədqiqata göndərmək olarmı?
- ☐ içərisində neft olan qab haradan götürülmüşdür?
- ☒ obyektin üzərindəki izlər göstərilmiş qabdakı maddədənirmi?
- ☐ qabın üzərindəki hansı izlərdir?

534 Müstəntiq neft məhsulları üçün ekspertə hansı sualı verə bilər?

- ☐ neft məhsulu tədqiqata göndərilirmi?
- ☐ kontaktda olan obyektlər nə ilə fərqlənirlər?
- ☐ iki obyekt bir – birilə kontaktda olmuşdurmu?
- ☒ obyekt üzərindəki izlər neft məhsuludurmu?
- ☐ flakonun üzərində hansı izlər vardır?

535 Neft məhsulları üçün müstəntiqin ekspertə verdiyi sual hansıdır?

- ☐ bu obyektin tədqiqatına ehtiyac varmı?
- ☐ kontaktda olan obyektlər nə ilə fərqlənirlər?
- ☐ iki obyekt bir – birilə kontaktda olmuşdurmu?
- ☒ obyekt üzərindəki izlər yanacaq – sürtgü materialıdır?
- ☐ flakonun üzərində hansı izlər vardır?

536 Neft məhsulları üçün müstəntiqin ekspertə verdiyi sual hansıdır?

- ☐ bu tip sualları vermək olarmı?
- ☐ neft məhsulunun özünəməxsus iyi varmı?
- ☐ neft məhsulu olduğunu necə bilirsiniz?
- ☒ hadisə yerində aşkar edilmiş qabdakı maye neft məhsuludurmu?
- ☐ neft məhsulu niyə yanmır?

537 Torpaq mənşəli materiallara görə müstəntiq ekspertə hansı sualı verə bilər?

- ☐ bu sualların heç biri verilmir
- ☐ obyekt istismarda olmuşdurmu?
- ☐ izlər müxtəlif torpaq sahələrindənirmi?

- ☒ müxtəlif obyektlərin üzərində aşkar edilmiş izlər eyni sahənin torpağındandır mı?
- ☐ obyekt torpağa, yoxsa lilə batmışdır?

538 Torpaq mənşəli materiallara görə müstəntiq ekspertə hansı sualı verə bilər?

- ☐ qumla qarışdırılmış torpağı bir – birindən ayıra bilərsinizmi?
- ☐ bu torpaq mənşə etibarilə sizə tanışdır mı?
- ☐ konkret torpaq dedikdə nə başa düşürsünüz?
- ☒ obyektin üzərindəki izlər müqayisəli tədqiqat üçün götürülmüş konkret torpaqdandır mı?
- ☐ torpaq qumla kontaktda olmuşdur mu?

539 Torpaq mənşəli materiallara görə müstəntiq ekspertə hansı sualı verə bilər?

- ☐ torpaq mənşəli materiallara görə suala cavab verərsinizmi?
- ☐ obyekt istismarda olmuşdur mu?
- ☐ torpaq izlərini silmək mümkündür mü?
- ☒ torpaq izlərinin əmələ gəlməsi harada olmuşdur?
- ☐ obyekt torpağa neçənci dəfə batmışdır?

540 Müstəntiq torpaq mənşəli materiallara görə ekspertə hansı sualları verə bilər?

- ☐ torpaq mənşəli materiallar varmı?
- ☐ aşkar ediləcək torpaq izləri hansı əlamətlərə malikdir?
- ☐ aşkar edilməmiş torpaq izləri hansı əlamətlərə malikdir?
- ☒ aşkar edilmiş torpaq izləri hansı əlamətlərə malikdir?
- ☐ tədqiqata ehtiyacı olmayan torpaq izləri hansı əlamətlərə malikdir?

541 Müstəntiq tərəfindən ekspertə torpaq mənşəli materiallara aid hansı suallar verilir?

- ☐ torpaq mənşəli materiallar üçün sual verilmir
- ☐ obyektə ekspert rəy verə bilər mi?
- ☐ obyekt başqa predmetlə kontaktda olmuşdur mu?
- ☒ təqdim edilmiş obyekt üzərində torpaq mənşəli izlər varmı?
- ☐ obyekt torpağa neçənci dəfə batmışdır?

542 Lak – boya maddələri və örtüklərinə görə ekspertə hansı sualları verə bilər?

- ☐ üzərində heç bir iz yoxdur
- ☐ örtüklər üçün ekspertə sual verilmir
- ☒ obyekt üzərindəki hissəciklər eyni mənşəyə malikdirmi?
- ☐ obyekt üzərində torpaq mənşəli izlər varmı?
- ☐ obyekt istismarda olubmu?

543 Lak – boya maddələri və örtüklərinə görə ekspertə hansı sualları verə bilər?

- ☒ obyekt üzərindəki izlər konkret qabdakı boyadan düşmüşdür?
- ☐ üzərində heç bir iz yoxdur
- ☐ obyekt üzərində torpaq mənşəli izlər varmı?
- ☐ obyekt istismarda olubmu?
- ☐ örtüklər üçün ekspertə sual verilmir

544 Lak – boya maddələri və örtüklərinə görə ekspertə hansı sualları verə bilər?

- ☐ üzərində heç bir iz yoxdur
- ☐ örtüklər üçün ekspertə sual verilmir
- ☐ obyekt üzərində torpaq mənşəli izlər varmı?

- ☐ obyekt istismarda olmuşdurmu?
- ☒ obyekt verilmiş predmetin üzünün boyası ilə qarşılıqlı əlaqədə olmuşdurmu?

545 Lak – boya maddələri və örtüklərinə görə ekspert hansı sualları verə bilər?

- ☐ üzərində heç bir iz yoxdur
- ☐ örtüklər üçün ekspertə sual verilmir
- ☒ aşkar edilmiş hissəciklər boyanmış obyektin lak – boya örtüyünün hissəcikləridirmi?
- ☐ obyekt üzərində torpaq mənşəli izlər varmı?
- ☐ obyekt istismarda olmuşdurmu?

546 Lak – boya maddələri və örtüklərinə görə ekspert hansı sualları verə bilər?

- ☒ obyekt neçənci dəfə boyanmışdır?
- ☐ örtüklər üçün ekspertə sual verilmir
- ☐ üzərində heç bir iz yoxdur
- ☐ boyaya başqa qarışıq qarışdırılıbmı?
- ☐ obyekt istismarda olmuşdurmu?

547 Lak – boya maddələri və örtüklərinə görə ekspert qarşısında qoyulan sual hansıdır?

- ☒ lak – boya örtüyü obyektin üzərinə hansı üsulla çəkilmişdir?
- ☐ lak – boya üçün sual verilmir
- ☐ obyekt istismarda olmuşdurmu?
- ☐ obyektə lifli material toxunmuşdurmu?
- ☐ obyekt neyin təsirinə məruz qalmışdır?

548 Lak – boya maddələri və örtüklərinə görə ekspert qarşısında qoyulan sual hansıdır?

- ☐ lak – boyaya torpaq qarışdırılmışdır?
- ☐ bu sahədə suala ehtiyac yoxdur.
- ☐ obyektə lifli material toxunmuşdurmu?
- ☐ obyekt neyin təsirinə məruz qalmışdır?
- ☒ aşkar edilmiş lak – boyanın izləri hansı əlamətlərə malikdir?

549 Lak – boya maddələri və örtüklərinə görə ekspert qarşısında qoyulan sual hansıdır?

- ☒ obyektin üzərində lak – boya hissəcikləri varmı?
- ☐ heç biri verilmir
- ☐ obyekt istismarda olmuşdurmu?
- ☐ obyektə geyim toxunmuşdurmu?
- ☐ obyekt neyin təsirinə məruz qalmışdır?

550 Lifli materiallara aid olan sual hansıdır?

- ☒ bu geyim parçadan tikilmişdir; üzərindəki liflər hansı mənşəyə malikdir?
- ☐ heç bir sual verilmir
- ☐ tekstil neft məhsullarından alınmışdır?
- ☐ təqdim edilmiş nümunə ləvazimatlar qrupuna aid deyilmi?
- ☐ təqdim edilmiş nümunə ləvazimatlar qrupuna aiddirmi?

551 Lifli materiallara aid olan sual hansıdır?

- ☐ tekstil bıçaqla kəsilmişdir?
- ☐ obyektin üzərində boya ləkəsi varmı?
- ☐ heç bir sual verilmir

- ☐ obyektin üzərində torpaq ləkəsi varmı?
- ☒ ağardılmaya məruz qalmış tekstilin əvvəlki rəngi necə idi?

552 Lifli materiallara aid olan sual hansıdır?

- ☒ nümunə kimi təqdim edilmiş hissə tekstil liflərinin ümumi xüsusiyyətləri qrupuna daxildirmi?
- ☐ heç bir sual verilmir
- ☐ geyim predmeti istismarda olmuşdurmu?
- ☐ obyektin xarici görünüşü dəyişmişdirmi?
- ☐ obyekt nəyin təsirinə məruz qalmışdır?

553 Lifli materiallara aid olan sual hansıdır?

- ☐ belə suallar verilmir
- ☐ obyektin çəkisi azalmışdır mı?
- ☐ obyekt nəyin təsirinə məruz qalmışdır?
- ☒ lifli materialdan olan obyektin üzərində texniki təsir izləri vardır mı?
- ☐ obyekti ekspertizaya kim təqdim etmişdir?

554 Sualların ümumi formalaşması nədən asılıdır?

- ☐ obyektlərin formasından
- ☐ obyektlərin çəkisindən
- ☐ obyektlərin xarici görünüşündən
- ☒ obyektlərin xüsusiyyətlərindən
- ☐ heç bir şeydən asılı deyildir

555 Plastmas və rezin obyektlər üçün müstəntiq ekspertə hansı sualı verə bilər?

- ☐ rezinlə plastmasın oxşarlığı nədədir?
- ☐ iki predmetin oxşarlığını nədə görürsünüz?
- ☐ iki obyektin oxşar əlamətləri varmı?
- ☐ təqdim edilmiş rezin predmet plastmasa oxşayırmı?
- ☒ plastmas və rezin obyektin dağılma mexanizmi necədir?

556 Müstəntiq torpaq mənşəli materiallara görə ekspertə hansı sualı verə bilər?

- ☐ sual verməyə ehtiyac yoxdur
- ☐ obyekt yuyulmuşdur mu?
- ☒ iz düşən torpaq nə ilə xarakterizə edilir?
- ☐ torpaq izlərinin əmələ gəlmə mexanizmi necədir?
- ☐ obyekt torpağa neçənci dəfə batmışdır?

557 Sənəd ekspertizasının mahiyyəti nədən ibarətdir

- ☐ malın keyfiyyətinin qiymətləndirilməsi
- ☐ sənədlərin təhlili
- ☐ sənədlərin informasiyalarla tutuşdurulması
- ☒ malı müşayiət edən texnoloji və digər sənədlərin qiymətləndirilməsidir
- ☐ malın kəmiyyətinin yoxlanması

558 Keyfiyyətin integral göstəricisi nəyi ifadə edir?

- ☐ istehlak dəyərini bildirir
- ☒ dəyər və dəyəri təyin edən göstəricilərin nisbətini bildirir
- ☐ istehlak xərcini bildirir

- 559 Kodun strukturu nə ilə xarakterizə olunur?

- 560 Plastmas və rezin obyektlər üçün müstətiqin ekspertə verdiyi sual hansıdır?

- 561 Malların kəmiyyət və keyfiyyəti üzrə qəbulu müddətlərin pozulmasına hansı səbəblər gətirib çıxara bilər?

- 562 Hərəkət lamisə reseptorlarının qəbul etdiyi neçənci hissiyyatdır?

- 563 Qiymətləndirmənin xüsusiyyətlərindən asılı olan kifayət qədər çox dərəcələrə bölünməsi bir-birindən fərqləndirmək bacarığı dedikdə nə başa düşülür?

- 564 İnsan üçün səsın maksimal gücü hansı DB intervalında dəvışır?

- 565 Orqanoleptik metod özü-özlülüyündə neçə alt qrupa bölünür?

- ☒ 5
- ☐ 8
- ☐ 4
- ☐ 6
- ☐ 7

566 Obyektiv metod özü özlüyündə neçə alt yarımqrupa bölünür?

- ☒ 3
- ☐ 8
- ☐ 2
- ☐ 6
- ☐ 4

567 Ekspert qiymətləndirilməsində işçi qrupu hansı mərhələdə formalaşır?

- ☐ fərdi qiymətləndirmə mərhələsində
- ☐ qrup qiymətləndirilməsi mərhələsində
- ☒ hazırlıq
- ☐ tədqiqat
- ☐ yekun

568 Ekspert qrupunun tərkibi ən azı neçə nəfər olmalıdır?

- ☐ 9
- ☐ 11
- ☐ 10
- ☒ 7
- ☐ 8

569 Ekspertizanın nəticə hissəsinə nə kimi əlavələr edilə bilər?

- ☐ ərizə
- ☒ qrafiklər
- ☐ əlavəyə icazə verilmir
- ☐ komissiya sədrinin vəsiqəsinin surəti
- ☐ müqavilə

570 Kriminal ekspertiza tədqiqatlarında mürəkkəb metodlardan istifadə edilərsə, ekspertiza neçə günə başa çatmalıdır?

- ☒ 30
- ☐ 40
- ☐ 36
- ☐ 34
- ☐ 32

571 ədliyyə orqanlarının ekspertiza müəssisələrində materialların tədqiqatı neçə gün ərzində yerinə yetirilməlidir?

- ☐ 26
- ☐ 36
- ☐ 25
- ☐ 22
- ☒ 20

572 Məhkəmə ekspertizaları kim tərəfindən maliyyələşdirilməlidir?

- ☐ prokuror
- ☐ ekspertiza idarəsi
- ☐ müstəntiq
- ☐ baş mühasib
- ☒ büdcə

573 Tədqiqatı aparılan obyektin geri qaytarılması kimin nəzarəti altında olmalıdır?

- ☐ baş mühasibin
- ☒ müstəntiqin
- ☐ şahidin
- ☐ laborantın
- ☐ ekspertin

574 Müstəntiqin ekspertizada iştirak etməsinin faydası nədir?

- ☐ onun boş yerə vaxtının sərf olunmasına səbəb olur
- ☒ nəticənin qiymətləndirilməsində ona kömək edir
- ☐ heç bir faydası yoxdur
- ☐ ekspertlə yaxından tanış olur
- ☐ rütbəsini qaldırır (artırır)

575 əgər müstəntiq tədqiqatda iştirak edərsə nəyi araşdırır?

- ☐ onu maraqlandırmayan anları (sualları)
- ☐ tədqiqatda müstəntiq iştirak etmir
- ☐ ekspertin sərəştəsini
- ☐ ekspertin bilik səviyyəsini
- ☒ onu maraqlandıran anları (sualları)

576 əgər ekspertiza tədqiqatı verilmiş müddət ərzində yerinə yetirilməzsə, müəssisə rəhbəri nə etməlidir?

- ☐ ekspertizanı dayandırır
- ☒ müstəntiqin razılığı ilə əlavə müddət təyin edir
- ☐ heç bir şey etmir
- ☐ müstəntiqə ərizə yazır
- ☐ eksperti işdən azad edir

577 Ekspertlər sualı cavablandıra bilmədikdə rəydə nə yazırlar?

- ☐ sual düz qoyulmamışdır
- ☐ heç bir şey yazmırlar
- ☐ həll etməyə ehtiyac yoxdur
- ☐ sualı dəyişmək lazımdır
- ☒ həll etmək mümkün deyil

578 İstintaq işçiləri kriminal ekspertiza qarşısında necə suallar qoymalıdırlar?

- ☐ istədikləri kimi
- ☒ elmin müasir inkişafına uyğun
- ☐ çox asan
- ☐ çox mürəkkəb

☐ ekspertin istədiyi kimi

579 Obyektlərin sonrakı emalı lazım gələrsə harada aparıla bilər?

- ☒ ekspertiza müəssisəsində
- ☐ prokurorluq orqanlarında
- ☐ heç bir yerdə
- ☐ evdə
- ☐ istintaq orqanında

580 Hər bir ekspertiza müəssisəsində hansı siyahı olmalıdır?

- ☒ burada keçirilməsi mümkün olan tədqiqatların siyahısı
- ☐ heç bir siyahı olmur
- ☐ mühasibat işçilərinin siyahısı
- ☐ köməkçi heyətin siyahısı
- ☐ ekspertlərin siyahısı

581 Müstəntiqlə ekspertin qarşılıqlı münasibətləri nə ilə bağlıdır?

- ☒ problemlər dairəsi ilə
- ☐ ekspertin bilik səviyyəsi ilə
- ☐ müstəntiqin rütbəsi ilə
- ☐ obyektin seçilməsi ilə
- ☐ sənədlərin yoxlanması ilə

582 Konkret obyektləri öyrənməmişdən əvvəl nə tərtib edilir?

- ☒ ekspertin iş planı (proqramı)
- ☐ heç bir sənəd tərtib edilmir
- ☐ obyektlərin siyahısı
- ☐ ekspertlərin siyahısı
- ☐ avadanlığın siyahısı

583 Göstərilənlərdən hansı əmtəəşünaslıq ekspertizasının təsnifləşdirilməsində istifadə olunur?

- ☐ auditor
- ☐ tibbi
- ☐ mühasibat
- ☒ kəmiyyət
- ☐ heç biri

584 Ekspertizanın nəticələrinin ittiham aktına əsasən qiymətləndirilməsi nəyə gətirib çıxarır?

- ☒ işin gedişatında ciddi səhvlərə
- ☐ heç bir qorxusu yoxdur
- ☐ müstəntiqin işdən azad olmasına
- ☐ ekspertlə müstəntiq arasında münaqişəyə
- ☐ müqavilənin pozulmasına

585 Xüsusi bilikləri məhdud səviyyədə mənimsəyən müstəntiqlə ekspertizanın nəticələrini nəyə əsasən təhlil edirlər?

- ☒ ittiham aktındakı nəticəyə
- ☐ ekspertin şifahi formada izahına
- ☐ standartın tələblərinə

- ☐ texniki şərtlərə
- ☐ komissiya sədrinin yekun fikrinə

586 Müstəntiq ekspertizanın nəticələrinə xüsusi qiymət verərkən nəyə diqqət yetirməlidir?

- ☒ faktiki məlumatlara
- ☐ ekspertin subyektiv fikrinə
- ☐ ekspertin iş stajına
- ☐ nəticənin yazıldığı blanka
- ☐ nəticənin həcminə

587 Ekspertizanın nəticələrinin hüquqi qiymətləndirilməsi kim tərəfindən aparılır?

- ☒ müstəntiq
- ☐ nəticə qiymətləndirilmir
- ☐ ekspertlər qrupu
- ☐ komissiya sədri
- ☐ prokuror

588 Ekspertiza başa çatdıqdan sonra qablaşdırmanın üzərindəki bütün obyektləri nə edirlər?

- ☒ geri qaytarırlar
- ☐ obyektlərə əl vurulmur
- ☐ anbara göndərilir
- ☐ laboranta verilir
- ☐ ekspertə verilir

589 Tədqiqat zamanı müstəntiqi nə maraqlandırmaqlıdır?

- ☒ kəmiyyət göstəriciləri tətbiqi statistika metodlarının vasitəsilə araşdırırmı?
- ☐ laboratoriya hesablamalarında kənarlaşma nə qədərdir?
- ☐ müstəntiqi yalnız nəticə maraqlandırır
- ☐ laboratoriyanın avadanlığı təzədirmi?
- ☐ laboratoriyanın sahəsi nə qədərdir?

590 İstintaq işçilərinin ekspertlərlə qarşılıqlı əlaqəsinin ən aktiv forması hansıdır?

- ☒ müstəntiqin ekspertizada şəxsən iştirak etməsi
- ☐ burada aktiv forma yoxdur
- ☐ müstəntiqlə ekspertin eyni razılığa gəlməməsi
- ☐ müstəntiqlə ekspertin eyni razılığa gəlməsi
- ☐ müstəntiqin ekspertizada şəxsən iştirak etməməsi

591 Ekspertiza aparılarkən ekspertlər müstəntiqə necə məktublar yazırlar?

- ☒ metodik xarakterli
- ☐ psixoloji təsir edən
- ☐ heç bir məktub yazmırlar
- ☐ müqavilə formasında
- ☐ ərizə formasında

592 Müstəntiq, müəssisə rəhbəri və ekspert arasında hüquqi münasibətlər nə vaxt başlanır?

- ☐ müstəntiq cinayət işi açdıqdan sonra
- ☐ onlar arasında hüquqi münasibətlər olmur
- ☐ sərəncama əlavələr edildikdən sonra

- ☒ qərar və bütün materialların ekspert müəssisəsinə daxil olduqdan sonra
- ☐ ekspert işə çıxdıqdan sonra

593 Ekspertizanın faktiki aspektinə baxdıqda nəzəri nə cəlb edir?

- ☒ müstəntiqlə ekspertin qarşılıqlı təsiri
- ☐ bunlardan heç biri
- ☐ baş mühasiblə ekspertin qarşılıqlı təsiri
- ☐ laborantla müstəntiqin qarşılıqlı təsiri
- ☐ müstəntiqlə prokurorun qarşılıqlı təsiri

594 Tədqiqatı aparan subyekt kimdir?

- ☐ laborant
- ☐ laboratoriya müdiri
- ☐ bunlardan heç biri
- ☐ komissiya sədri
- ☒ ekspert

595 Texniki vasitələrin köməyiylə keyfiyyətin təyini hansı metoda əsaslanır?

- ☐ sosioloji metoda
- ☐ vizual metoda
- ☐ audio metoda
- ☐ sensor metoda
- ☒ alət metoduna

596 Görmə hansı metoda aid edilir?

- ☐ səs
- ☒ vizual
- ☐ akustik
- ☐ qoxu
- ☐ dad

597 Vizual metod hansı metoda aiddir?

- ☐ dad
- ☐ qoxu
- ☐ səs
- ☐ alət
- ☒ orqanoleptik

598 Sanitar həkimlər hansı ekspertizanın subyektləridir?

- ☒ sanitar-gigiyenik ekspertiza
- ☐ tibbi ekspertiza
- ☐ mühasib ekspertizası
- ☐ çeşid ekspertizası
- ☐ audit ekspertizası

599 Malın bütün xassələrinin qiymətləndirilməsi hansı ekspertizada aparılır?

- ☐ sənəd ekspertizası
- ☒ kompleks ekspertiza
- ☐ tibbi ekspertiza

- ☐ alət ekspertizası
- ☐ çeşid ekspertizası

600 Müqavilədə göstərilmiş tələblər hansı ekspertiza ilə qiymətləndirilir?

- ☐ şifahi qiymətləndirmə
- ☒ müqavilə ekspertizası
- ☐ sifariş ekspertizası
- ☐ nöqsanların təyini
- ☐ miqdarca qiymətləndirmə

601 Keyfiyyətə qəbul ekspertizası hansı ekspertizanın obyektidir?

- ☐ komission ekspertizası
- ☒ keyfiyyət ekspertizası
- ☐ kəmiyyət ekspertizası
- ☐ çeşid ekspertizası
- ☐ sənəd ekspertizası

602 Malın keyfiyyət göstəricilərinin tələbə uyğunluğunu hansı ekspertiza təyin edir?

- ☐ çeşid ekspertizası
- ☒ keyfiyyət ekspertizası
- ☐ komission ekspertizası
- ☐ sənəd ekspertizası
- ☐ kəmiyyət ekspertizası

603 Malın tarasız çəkisinə nə deyilir?

- ☐ nöqsansız mal çəkisi
- ☒ netto çəkisi
- ☐ taranın çəkisi
- ☐ xarab malın çəkisi
- ☐ nöqsanlı mal çəkisi

604 Tara ilə birlikdə çəkiyə nə deyilir?

- ☐ xalis çəki
- ☒ brutto çəkisi
- ☐ mal kütləsi
- ☐ taranın çəkisi
- ☐ tarasız çəki

605 Ekspert rəyinin qiymətləndirilməsində müstəntiq özünün hansı biliklərinə arxayınlaşmalıdır?

- ☐ biologiya
- ☒ informatika
- ☐ coğrafiya
- ☐ tarix
- ☐ ədəbiyyat

606 Ekspert rəyinin qiymətləndirilməsində müstəntiq özünün hansı biliklərinə arxayınlaşmalıdır?

- ☐ ədəbiyyat
- ☐ biologiya
- ☒ hüquq

- ☐ coğrafiya
- ☐ tarix

607 Ekspert rəyinin qiymətləndirilməsində müstəntiq özünün hansı biliklərinə arxayınlaşmalıdır?

- ☐ biologiya
- ☒ məhkəmə – tibbi
- ☐ ədəbiyyat
- ☐ tarix
- ☐ coğrafiya

608 Ekspert rəyinin qiymətləndirilməsində müstəntiq özünün hansı biliklərinə arxayınlaşmalıdır?

- ☐ biologiya
- ☒ tibbi statistik
- ☐ ədəbiyyat
- ☐ tarix
- ☐ coğrafiya

609 Ekspert rəyinin qiymətləndirilməsində müstəntiq özünün hansı biliklərinə arxayınlaşmalıdır?

- ☐ biologiya
- ☒ kriminalistika
- ☐ ədəbiyyat
- ☐ tarix
- ☐ coğrafiya

610 Ekspert rəyi qiymətləndirmə obyektini kimi neçə aspektdən öyrənilir?

- ☐ 3
- ☒ 2
- ☐ 5
- ☐ 6
- ☐ 4

611 Məhsulun həndəsi formalarını və ölçülərini təyin edən standart növü hansıdır?

- ☐ Ölçü cihazlarının və ölçülərin yoxlanma metodları və vasitələri üçün standartlar
- ☐ Istismar və təmir qaydaları standartları
- ☐ Sınaq metodların standartı
- ☒ Çeşidlərin standartı
- ☐ Nişanlama, qablaşdırma, saxlanma və daşınma qaydaları standartları

612 Sertifikatlaşma prosesinin mərhələləri ardıcıl formada hansı bənddə düzgün qeyd edilmişdir?

- ☐ sertifikatlaşdırma obyektinin qoyulmuş tələblərə uyğunluğunun qiymətləndirilməsi; uyğunluğun qiymətləndirilməsinin nəticələrinin təhlili; sertifikatlaşdırma üzrə qərarın qəbul edilməsi; sertifikatlaşmış obyektə müfəttiş nəzarəti
- ☐ sertifikatlaşmaya sifarişin verilməsi; sertifikatlaşdırma obyektinin qoyulmuş tələblərə uyğunluğunun qiymətləndirilməsi; uyğunluğun qiymətləndirilməsinin nəticələrinin təhlili; sertifikatlaşmış obyektə müfəttiş nəzarəti; sertifikatlaşdırma üzrə qərarın qəbul edilməsi
- ☐ sertifikatlaşmaya sifarişin verilməsi; uyğunluğun qiymətləndirilməsinin nəticələrinin təhlili; sertifikatlaşdırma obyektinin qoyulmuş tələblərə uyğunluğunun qiymətləndirilməsi sertifikatlaşdırma üzrə qərarın qəbul edilməsi; sertifikatlaşmış obyektə müfəttiş nəzarəti
- ☒ sertifikatlaşmaya sifarişin verilməsi; sertifikatlaşdırma obyektinin qoyulmuş tələblərə uyğunluğunun qiymətləndirilməsi; uyğunluğun qiymətləndirilməsinin nəticələrinin təhlili; sertifikatlaşdırma üzrə qərarın qəbul edilməsi; sertifikatlaşmış obyektə müfəttiş nəzarəti

- ☐ sertifikatlaşmaya sifarişin verilməsi; sertifikatlaşdırma obyektinin qoyulmuş tələblərə uyğunluğunun qiymətləndirilməsi; uyğunluğun qiymətləndirilməsinin nəticələrinin təhlili; sertifikatlaşmış obyektə müfəttiş nəzarəti; sertifikatlaşdırma üzrə qərarın qəbul edilməsi

613 Hansı orqan uyğunluq nişanının tətbiqinə icazə verən lisenziyanın təsirini dayandıra və ya ləğv edə bilər?

- ☐ Azərdövlətstandart
☐ Sertifikatlaşdırma üzrə milli orqan
☐ Sertifikatlaşdırma üzrə mərkəzi orqan
☒ Sertifikatlaşdırma üzrə orqan
☐ Sertifikatlaşdırma üzrə mərkəzi şura

614 Komission müqavilə kimlərlə bağlanır?

- ☐ komissiya sədrləri ilə
☐ ekspertlərlə
☐ ekspertizanın işçi qrupu ilə
☒ hüquqi şəxslərlə
☐ əmtəəşünaslarla

615 Yeni malların keyfiyyət ekspertizasında hansı metod həlledici əhəmiyyətə malikdir?

- ☐ orqanoleptiki
☐ ölçü
☐ sosioloji
☒ ekspert
☐ hesablama

616 Sorğu metodu hansı metoda aid edilir?

- ☐ sosioloji metoda
☐ statistik metoda
☐ riyazi metoda
☒ ekspert metoduna
☐ anket metoduna

617 Eyniləşdirmə necə adlanır?

- ☐ heterogenizasiya
☐ invertarizasiya
☐ utilizasiya
☒ identifikasiya
☐ falsifikasiya

618 Mallar anbarda yerləşdirildikdə hansı müqavilə bağlanır?

- ☐ kəmiyyət üzrə müqavilə
☐ alqı-satqı müqaviləsi
☐ komission müqavilə
☒ saxlanma müqaviləsi
☐ keyfiyyət üzrə müqavilə

619 Çatışmayan informasiyaları əldə etmək üçün nə edilir?

- ☐ müqavilə tərtib edilir

- ☐ obyektiv qərar çıxarılır
- ☐ ilkin ekspertiza aparılır
- ☒ əlavə ekspertiza aparılır
- ☐ akt yazılır

620 Ekspertin risk şəraitində qiymətləndirilməsi hansı metoddur?

- ☐ audio
- ☐ səs
- ☐ sensor
- ☒ ekspert
- ☐ vizual

621 Göstərilənlərdən hansı yad cisimli kimyəvi birləşmələrdir?

- ☐ aşılایıcılar
- ☐ təbii xammallar
- ☐ antibiotiklər
- ☒ ksenobiotiklər
- ☐ rəngləyicilər

622 Malın təhlükəsizliyinin təsdiqi hansı ekspertizada aparılır?

- ☐ tibbi ekspertiza
- ☐ sosioloji ekspertiza
- ☐ məhkəmə ekspertizası
- ☒ sanitar-gigiyenik ekspertiza
- ☐ baytarlıq ekspertizası

623 İnformasiyanın qiymətləndirilməsi hansı ekspertizada aparılır?

- ☐ audit ekspertizası
- ☐ sanitar ekspertizası
- ☐ sosioloji ekspertiza
- ☒ sənəd ekspertizası
- ☐ alət ekspertizası

624 Malların keyfiyyət dərəcəsinin dəyişməsi nə zaman baş verir?

- ☐ qablaşdırma zamanı
- ☐ markalanma zamanı
- ☐ qəbul edilmə zamanı
- ☒ saxlanma və daşınma zamanı
- ☐ satış zamanı

625 Şərti yararlı mal hansıdır?

- ☐ təhlükəli mal
- ☐ aşağı sortlu mal
- ☐ keyfiyyətsiz mal
- ☒ yüngül nöqsanları olan mal
- ☐ satışdan çıxarılan mal

626 Malın və taranın kütləsinin artmasına nə səbəb olur?

- ☐ malın və taranın forması

- ☐ sıxlıq
- ☐ temperatur
- ☒ havanın nisbi rütubəti
- ☐ malın və taranın növü

627 Müstəntiq özünün mütəxəssis biliklərinə nə zaman arxayınlaşmalıdır?

- ☐ mütəxəssis biliklərinə arxayınlaşmağı düzgün deyildir
- ☐ ekspertin müstəqilliyini yoxlayarkən
- ☐ ekspertin sətiştəliyini yoxlayarkən
- ☒ ekspert rəyini qiymətləndirərkən
- ☐ ekspertin səlahiyyətini yoxlayarkən

628 Şəhadətnamə ilə nə təsdiq edilir?

- ☐ ekspertin bilik səviyyəsi
- ☐ ekspertin subyektivliyi
- ☐ ekspertin obyektivliyi
- ☒ ekspertin müəyyən sahədə səlahiyyəti
- ☐ ekspertin müstəqilliyi

629 əlavə ekspertiza nə zaman təyin edilə bilər?

- ☐ sualları obyektiv şəkildə cavablandırdıqda
- ☒ ekspert suallara tam cavab verə bilmədikdə
- ☐ ekspert suallara heç cavab verə bilmədikdə
- ☐ ekspert suallara düzgün cavab verə bilmədikdə
- ☐ sualları cavablandırmağı digər ekspertlər xahiş etdikdə

630 əgər ekspert suallara tam cavab verə bilmirsə nə təyin edilir?

- ☐ kompleks ekspertiza
- ☒ əlavə ekspertiza
- ☐ təkrar ekspertiza
- ☐ ilkin ekspertiza
- ☐ komission ekspertiza

631 Müstəntiq və ekspertiza təşkilatının rəhbərliyi aşağıdakılardan hansını yoxlama hüququna malikdir?

- ☐ ekspertin bilik səviyyəsini
- ☐ ekspertin müstəqilliyini
- ☒ ekspertin səlahiyyətini
- ☐ ekspertin sətiştəliyini
- ☐ ekspertin obyektivliyini

632 Müstəntiq natamam rəyi nə üçün təşkilata qaytarmalı olur?

- ☒ tam yerinə yetirilməsi üçün
- ☐ bunlardan heç biri
- ☐ ekspertin səviyyəsini yoxlamaq üçün
- ☐ cavablar tam, dolğun yazıldığı üçün
- ☐ suallara qərəzli cavab verildiyi üçün

633 Ekspert sualların qoyuluşu haqqında mənfi fikir yürüdə bilərmi?

- ☒ xeyr
- ☐ bəli
- ☐ bəzi hallarda
- ☐ idarə rəisinin icazəsi ilə
- ☐ müstəntiqin icazəsi ilə

634 Müstəntiq natamam rəyi tam yerinə yetirilməsi üçün hansı təşkilata qaytarır?

- ☒ ekspertiza təşkilatına
- ☐ sahibkarlıq idarəsinə
- ☐ vergilər nazirliyinə
- ☐ gömrük idarəsinə
- ☐ auditorlar palatasına

635 Səlahiyyətdən kənara çıxdıqda ekspert nə edir?

- ☐ sübutlar əhəmiyyət vermir
- ☐ ekspert səlahiyyətini aşır
- ☐ müqavilənin şərtlərini pozur
- ☐ tədqiqatda nəzərdə tutulmayan məlumatlara görə rəy verir
- ☒ faktların iş üzrə sübutedici rolu haqqında hüquqi şərh edir

636 Ekspertin səlahiyyəti müstəntiqlə yanaşı daha kim tərəfindən yoxlanılır?

- ☒ ekspertiza təşkilatının rəhbərliyi
- ☐ heç kim
- ☐ laborantlar
- ☐ mühasibat işçiləri
- ☐ prokurorluq orqanları

637 Bunlardan hansı ekspertə göstərilən prosesual maneədir?

- ☒ proses iştirakçılarından asılılıq
- ☐ bilik səviyyəsinin aşağı olması
- ☐ prokurorla münaqişə
- ☐ ekspertə maneə törədə bilməzlər
- ☐ komissiya sədri ilə münaqişə

638 Ekspert rəyinin qiymətləndirilməsinin birinci aspekti hansıdır?

- ☐ rəyi verən ekspertin iş stajı
- ☒ ekspert rəyinin tam dolğunluğunun müəyyənləşdirilməsi
- ☐ rəyin dolğunluğunun müəyyənləşdirilməməsi
- ☐ rəyin həcmi
- ☐ rəyi verən ekspertin təhlili

639 Verilmiş işi bir neçə sertifikatlaşdırma üzrə orqan apara bilərsə hansı hal baş verir?

- ☒ Sifarişçi onlardan hər hansı birinə müraciət etməlidir.
- ☐ Sifarişçi onlardan hər birinə müraciət etməlidir.
- ☐ İstehlakçı onlardan hər birinə müraciət etməlidir.
- ☐ İstehlakçı onlardan ancaq birinə müraciət etməlidir.
- ☐ Sifarişçi onlardan yalnız birinə müraciət etməlidir.

640 Protokollar nüsxələrin saxlanma müddəti hansı sənədlərdə müəyyənləşdirirlər?

- ☐ Müxtəlif məhsulların sertifikatlaşdırma sistemində və sınaq laboratoriya sənədlərində
- ☐ Sınaq laboratoriya sənədlərində
- ☒ Oxşar məhsulların sertifikatlaşdırma sistemində və sınaq laboratoriya sənədlərində
- ☐ Məhsulların sertifikatlaşdırma sistemi sənədində
- ☐ Götürülmüş nümunələrin sınaq laboratoriyalarından çıxan sənədlərdə

641 Müqavilə üzrə ekspertiza nə deməkdir?

- ☐ şifahi qiymətləndirmə
- ☒ müqavilədə göstərilmiş keyfiyyət tələblərinin qiymətləndirilməsi
- ☐ nöqsanların təyini
- ☐ malların miqdarının qiymətləndirilməsi
- ☐ sifarişlə qiymətləndirmə

642 Təbii malların tərkibinə qatılan saxta mal necə adlanır?

- ☐ oxşar mal
- ☒ imitator
- ☐ əvəzedici
- ☐ süni mal
- ☐ saxta mal

643 Kəmiyyət ekspertizasında nədən istifadə olunur?

- ☐ müqavilədən
- ☒ malın təsnifatından
- ☐ standartdan
- ☐ texniki şərtədən
- ☐ ekspert metodundan

644 Ekspertin müəyyən edilmiş faktların əhəmiyyəti haqqında hüquqi şərh etməsi nəyi göstərir?

- ☐ ekspertin müstəqilliyini
- ☒ ekspertin səlahiyyətdən kənara çıxdığını
- ☐ ekspertin hüququnu tam bildiyini
- ☐ ekspertin vəzifəsini tam bildiyini
- ☐ ekspertin obyektivliyini

645 Ekspert rəyinin qiymətləndirilməsinin nəticələrinin müstəntiqə köməyi nədədir?

- ☐ istintaqda heç bir köməyi yoxdur
- ☐ istintaqın vaxtını artırır
- ☒ iş üzrə sübut vasitəsi kimi istifadə edir
- ☐ istintaqın vaxtını azaldır
- ☐ rəyin müstəntiqə təsiri yoxdur

646 Ekspert rəyinin qiymətləndirilməsinin ikinci aspektinə nə məruz qalır?

- ☐ bağlanmış müqavilələr
- ☒ iş üzrə sübutlar
- ☐ qiymətləndirmədə ikinci aspekt yoxdur
- ☐ ekspertin iltizamı
- ☐ tədqiqatların təhlili

647 Ekspert rəyinin tam dolğunluğu nə daşıyıcısıdır?

- ☐ heç bir məlumat daşımır
- ☒ faktların informasiya daşıyıcısı
- ☐ faktların sübutu üçün dəlil
- ☐ faktların sübut vasitəsi
- ☐ fakta əsaslanan rəqəmlərin daşıyıcısı

648 Ekspertizanın nəticələrini müstətiqdən başqa daha kim qiymətləndirə bilər?

- ☐ heç kim
- ☒ vəkil
- ☐ ekspertlər qrupu
- ☐ şahidlər
- ☐ gömrük işçiləri

649 Ekspertizanın nəticələrini müstətiqdən əlavə daha kim qiymətləndirə bilər?

- ☐ ekspertlər qrupu
- ☒ müdafiəçi
- ☐ gömrük işçiləri
- ☐ yalnız müstətiq qiymətləndirə bilər
- ☐ şahidlər

650 Gigiyenik ekspertizanın məqsədi nədir?

- ☐ keyfiyyət göstəricilərinin yoxlanılması
- ☒ malların təhlükəsizliyinin təmin edilməsi
- ☐ malların keyfiyyətinin yoxlanılması
- ☐ sənədlərin yoxlanılması
- ☐ göstəricilərin nomenklaturasının təyini

651 Kompleks ekspertiza nədir?

- ☐ ekspertlərin təcrübəsinin yoxlanılması
- ☒ sənədlərin təhlili əsasında malın bütün xassələrinin ekspert tərəfindən qiymətləndirilməsi
- ☐ sənədlərin təhlili
- ☐ sınaqların qiymətləndirilməsi
- ☐ cihazların yoxlanılması

652 Sənəd ekspertizası nədir?

- ☐ sənədlərin yoxlanılması
- ☒ sənədlərin ekspert tərəfindən qiymətləndirilməsi
- ☐ texniki sənədlərin yoxlanılması
- ☐ normativ sənədlərin yoxlanılması
- ☐ malı müşayiət edən sənədlərin yoxlanılması

653 Malların siyahıya alınmasını kimlər imzalayır?

- ☐ yalnız ekspertlər
- ☒ ekspertlər, rəhbərlik və maddi məsul şəxs
- ☐ yalnız maddi məsul şəxs
- ☐ yalnız laboratoriya işçiləri
- ☐ yalnız rəhbərlər

654 Alınmış nəticələrin təhlilinin məqsədi nədir?

- ☐ aktı bitirməmək
- ☐ qərarı yazmamaq
- ☐ rəyi yazmamaq
- ☐ baxış keçirməmək
- ☒ yekun mərhələni bitirmək

655 Ekspertin buraxdığı tipik səhv zamanı nə baş verir?

- ☐ təhlil əsassız olmur
- ☐ rəy verilmir
- ☐ qərar səhv yazılmır
- ☒ akt düzgün tərtib edilmir
- ☐ akt və nəticə düzgün tərtib edilir

656 Ekspertiza nə vaxt dayandırılır?

- ☐ akt olmadıqda
- ☒ mal olmadıqda
- ☐ qərar olmadıqda
- ☐ nəticə olmadıqda
- ☐ rəy olmadıqda

657 Müəyyən sahədə iş stajı ekspertlər üçün nədir?

- ☐ nəticədir
- ☐ qərardır
- ☒ əsasdır
- ☐ yekundur
- ☐ rəydir

658 Kimyəvi maddələrin təsirlə məhv edilmə hansı üsuldur?

- ☐ mikrobioloji
- ☒ kimyəvi
- ☐ fiziki
- ☐ termiki
- ☐ texnoloji

659 Təhlükəli mallarla necə rəftar edilir?

- ☐ tullanılır
- ☒ məhv edilir
- ☐ termiki emaldan keçirilir
- ☐ yandırılır
- ☐ torpağa basdırılır

660 Maddi sübutlar harada saxlanılır?

- ☐ arxivdə
- ☒ iş materiallarında
- ☐ mühasibatlıqda
- ☐ laboratoriyada
- ☐ anbarda

661 Neft məhsullarının izləri kimlər üçün xarakterikdir?

- ☐ mebel düzəldənlər
- ☒ asfalt döşəyənlər
- ☐ həkimlər
- ☐ rabitəçilər
- ☐ saxtaçılar

662 Zərərçəkənin əlamətlərinə bunlardan hansı daxildir?

- ☐ ətirinin istehsal edildiyi ölkə
- ☒ geyiminin materialı
- ☐ üzünün ölçüsü
- ☐ dodaq boyasının markası
- ☐ geyiminin istehsal edildiyi ölkə

663 Məhlul halında olan maddələr dəridə nə qədər qala bilər?

- ☐ bu maddələr iz buraxmırlar
- ☒ uzun müddət
- ☐ 30 dəqiqə
- ☐ 15 dəqiqə
- ☐ 35 saniyə

664 Zərərçəkənin əlamətlərinə bunlardan hansı daxildir?

- ☐ dırnaq boyasının istehsal edildiyi ölkə
- ☒ dırnaq boyasının rəngi
- ☐ geyiminin istehsal edildiyi ölkə
- ☐ dodaq boyasının markası
- ☐ üzünün ölçüsü

665 Sanitar – gigiyenik ekspertizanın məqsədi nədir?

666 Sənəd ekspertizasının mürəkkəbliyi nədədir?

- ☐ ekspertlərin səriştəli olması
- ☐ sənədsiz ekspertizanın aparılması
- ☐ cihaza ehtiyacın olmaması
- ☒ mal olmadıqda ekspertlərin yalnız normativ sənədlərə əsaslanması
- ☐ malın mütləq olması

667 Saxlanma zamanı malların keyfiyyətinin aşağı düşməsi prosesi necə adlanır?

- ☐ iyn dəyişməsi
- ☐ rəng dəyişməsi
- ☐ miqdar dəyişməsi
- ☒ keyfiyyət dərəcəsinin dəyişməsi
- ☐ dadın dəyişməsi

668 Saxlama müqəvilələri kimlərlə bağlanır?

- ☐ laboratoriya işçiləri ilə
- ☐ yalnız fiziki şəxslərlə
- ☐ yalnız hüquqi şəxslərlə
- ☒ hüquqi və fiziki şəxslərlə
- ☐ anbar müdirləri ilə

669 Protokol harada əks olunur?

- ☐ nəticədə
- ☐ yekunda
- ☐ ərizədə
- ☒ aktın ümumi hissəsində
- ☐ aktın əsas hissəsində

670 Yekun qərar harada qeyd olunur?

- ☐ aktın ümumi hissəsində
- ☐ nəticədə
- ☐ ərizədə
- ☒ aktın əsas hissəsində
- ☐ rəydə

671 Ekspert sifarişçi ilə nəyi razılaşdırmalıdır?

- ☐ nəticəni
- ☐ aktı
- ☐ rəyi
- ☒ göstəricilər nomenklaturasını
- ☐ qərarı

672 Yekun mərhələ nə vaxt başlayır?

- ☐ nəticədən sonra
- ☐ qərardan sonra
- ☐ aktdan sonra
- ☒ sınaq protokolları əldə edildikdən sonra
- ☐ rəydən sonra

673 Ekspertlərin iş yerləri normativə uyğun olmadıqda nə baş verir?

- ☐ akt yazılır
- ☐ auditə məlumat verilir
- ☐ sənəd toplanır
- ☒ ekspertiza dayandırılır
- ☐ qərar verilir

674 Zəruri sənədlərin olmaması zamanı ekspertlər nə edir?

- ☐ nəticə olmur
- ☐ rəyi yazmır
- ☐ aktı yazmır
- ☒ ekspertizanı aparmaqdan imtina edir
- ☐ qərarı yazmır

675 Hazırlıq mərhələsində hansı sənəd təqdim edilir?

- ☐ nəticə
- ☐ qərar
- ☐ texniki sənəd
- ☒ yazılı ərizə
- ☐ rəy

676 Mal partiyası ilə ekspertlər hansı mərhələdə tanış olur?

- ☐ nəticədə
- ☐ yekun mərhələsində
- ☐ əsas mərhələdə
- ☒ hazırlıq mərhələsində
- ☐ qərar da

677 Ekspertlə sifarişçinin münasibəti hansı mərhələdə təyin olunur?

- ☒ hazırlıq mərhələsi
- ☐ qərar
- ☐ yekun mərhələ
- ☐ əsas mərhələ
- ☐ nəticə

678 ərizə və qaimə ekspertizanın nəyini təsdiq edir?

- ☐ qərarı
- ☐ vəzifəsini
- ☐ məqsədini
- ☒ təyinatını
- ☐ nəticəsini

679 Ekspertizanın təyinatı haqqında sənəd hansı mərhələdə tələb olunur?

- ☐ nəticə
- ☐ yekun
- ☐ əsas
- ☒ hazırlıq
- ☐ rəy

680 Sanitar-epidemiologiya orqanına hansı mal haqqında məlumat verilir?

- ☐ oxşar mal
- ☐ keyfiyyətsiz mal
- ☐ saxta mal
- ☒ təhlükəli mal
- ☐ şərti mal

681 Fotoşəkillərin itirilməsi və ya dəyişdirilməsi istintaqın gedişatına necə təsir edir?

- ☐ heç bir təsir etmir
- ☐ istintaqa müsbət təsir edir
- ☐ istintaqa təsiri yoxdur
- ☒ sübuta yetirilməyə mənfi təsir edir
- ☐ istintaqın gedişatını ləngidir

682 əvvəlki görünüşünü dəyişmiş obyektlər nə zaman işə tikilə bilər?

- ☐ bu obyektlər işə tikilə bilməzlər
- ☐ onlar deformasiyaya uğramamışdırlarsa
- ☐ onların quruluşu tam dağılmışdırsa
- ☒ əgər onların xassələri təkrar ekspertiza üçün yararlıdırsa
- ☐ onlar tam deformasiyaya uğramışdırlarsa

683 Sübutedici obyektlərlə birlikdə daha hansı sənədlər iş materialları ilə işdə saxlanılır?

- ☐ obyektə heç bir sənəd qoşulmur
- ☐ hakimin hökmü
- ☐ yalnız sərəncam
- ☒ ekspertin rəyi
- ☐ müstəntiqin qərarı

684 Sübutedici obyektlərlə birlikdə daha hansı sənədlər iş materialları ilə işdə saxlanılır?

- ☐ obyektə heç bir sənəd qoşulmur
- ☐ hakimin hökmü
- ☐ yalnız sərəncam
- ☒ ekspertiza materialları
- ☐ müstəntiqin qərarı

685 Maddi sübutların sübutedici əhəmiyyəti nəyə əsaslanır?

- ☐ hakimin hökmünə
- ☐ müstəntiqin qərarına
- ☐ müqavilənin şərtlərinə
- ☒ ekspert rəyinə
- ☐ prokurorun əmrinə

686 Ekspertiza zamanı aşkar edilmiş obyektədən maddi sübut kimi istifadə etmək olarmı?

- ☐ zərərçəkən razı deyilsə olmaz
- ☐ prokurorun istəyi ilə olar
- ☐ müstəntiqin təkidi ilə olar
- ☒ obyekt prosesual yolla əldə edilmişdirsə olar
- ☐ ekspertlər məsləhət bilsələr olar

687 Nəfəs yollarında insanın peşəsi ilə əlaqədar olan hansı hissəciklər aşkar edilə bilər?

- ☐ heç bir hissəcik aşkar edilə bilməz
- ☐ pigmentlər
- ☐ makrohissəciklər
- ☒ mikrohissəciklər
- ☐ bəzi vasitələrin izləri

688 Cilalayıcı materiallar kimlərin bədənində – dəri qatında ömrü boyu qala bilər?

- ☐ maşinistlərin
- ☐ həkimlərin
- ☐ müəllimlərin
- ☒ kəsici əşyaları itələyən şəxslərin
- ☐ boyaqçılardan

689 Hansı həll olmayan hissəciklər insanın dəri qatında ömrü boyu qala bilər?

- ☐ belə bir şey ola bilməz
- ☒ cilalayıcı materiallar
- ☐ boyaqlar
- ☐ daş kömür hissəcikləri
- ☐ şüşə qırıqları

690 Müstəntiq nəyi izah edərək rəsmiləşdirməlidir?

- ☐ birinci nəticədən razı qaldığını
- ☐ ilkin ekspertizadan razı qaldığını
- ☐ bunlardan heç birini
- ☒ birinci nəticədən razı qalmadığını
- ☐ ilkin rəydən razı qaldığını

691 Müstəntiqin izah edərək rəsmiləşdirdiyi nəticə hansı ekspertizanın təyini ilə əlaqədardır?

- ☐ komission ekspertiza
- ☒ təkrar ekspertiza
- ☐ ilkin ekspertiza
- ☐ əlavə ekspertiza
- ☐ kompleks ekspertiza

692 Müstəntiq təkrar ekspertizanı nə vaxt təyin etmək hüququna malikdir?

- ☐ müstəntiq bu hüquqa malik deyildir
- ☐ nəticə təlimata əsaslananda
- ☒ ekspertizanın nəticələri onda şübhə doğurduqda
- ☐ ekspertizanın nəticələri onda şübhə doğurmadıqda
- ☐ ekspertizanın nəticələri lakonik olduqda

693 Müstəntiq təkrar ekspertizanı nə vaxt təyin etmək hüququna malikdir?

- ☐ müstəntiq bu hüquqa malik deyildir
- ☒ ekspertizanın nəticələri onu qane etmədikdə
- ☐ ekspertizanın nəticələri onu qane etdikdə
- ☐ ekspertizanın nəticələri lakonik verildikdə
- ☐ nəticə təlimata əsaslananda

694 əgər ekspertizanın nəticələri müstəntiqdə şübhə doğurarsa, o,

- ☐ aktı ləğv edir
- ☒ təkrar ekspertiza təyin etmək hüququna malikdir
- ☐ kompleks ekspertiza təyin etmək hüququna malikdir
- ☐ ilkin ekspertiza təyin etmək hüququna malikdir
- ☐ əlavə ekspertiza təyin etmək hüququna malikdir

695 əgər ekspertizanın nəticələri müstəntiqi qane etməzsə, o,

- ☐ ilkin ekspertiza təyin etmək hüququna malikdir
- ☐ əlavə ekspertiza təyin etmək hüququna malikdir
- ☒ təkrar ekspertiza təyin etmək hüququna malikdir
- ☐ kompleks ekspertiza təyin etmək hüququna malikdir
- ☐ aktı ləğv edir

696 Ehtimaldan həqiqi biliklərə keçid nə vaxt həyata keçirilir?

- ☐ ekspertizadan sonra
- ☐ ekspertizadan əvvəl
- ☐ heç vaxt
- ☒ ekspertiza aparılarkən
- ☐ ekspertiza ləğv edildikdən sonra

697 İstintaqın əvvəlində hansı məlumatın müəyyən qədər xeyri vardır?

- ☐ heç bir məlumatın xeyri yoxdur
- ☒ ehtimal
- ☐ şifahi
- ☐ yazılı
- ☐ riyazi

698 Ehtimal qiymətləndirmədə say nə qədər olmalıdır?

- ☐ 0,77 – 0,88
- ☐ 0,70 – 0,80
- ☒ 0,96 – 0,99 -dan az olmamalıdır
- ☐ 0,92 – 0,93 -dən az olmamalıdır
- ☐ 0,80 – 0,90

699 İşin tədqiqat hissəsində bəzən aşağıda göstərilən metodların hansından istifadə edilir?

- ☐ heç birindən istifadə edilmir
- ☒ orqanoleptik
- ☐ laborator
- ☐ qeyd etmə
- ☐ ölçü

700 Ekspertiza zamanı istifadə edilən metodlar nəticə aktının hansı hissəsində göstərməlidir?

- ☐ titulda
- ☐ metodlar heç bir hissədə göstərilmir
- ☐ rəy
- ☐ giriş
- ☒ tədqiqat